



Mukəddəs Kitab

Injil 2-ķisim

«Markus»

© Mukəddəs Kitab 2012

CC BY-SA 4.0

www.mukeddeskalam.com

«Uyğurqə Kalam Tərjimisi»

Injil 2-ķisim

«Markus»

(«Markus bayan қilojan hux həwər»)

Kirix söz

Okurmənlər «Markus bayan қilojan hux həwər» toqıruluk alahidə tonuxturuxni «Injildiki «tət bayan»» toqıruluk omumiy kirix sözün tapalaydu. Biz muxu yerdə pəkət tət nukta üstidə tohtalmakqımız: —

(1) Markus rosul Petrus bilən alahidə yekin munasiwəttə idi. Xunga uning bayanında Petrusning kezliyi arkılık kərgən həmdə uning qüixiniləri arkılık məlum bolovan nuroğun təpsilatlar bardur. Nahayıti kızılk bir yeri xuki, «Markus»ta on ikki rosul wə baxka muhlislarning Məsihgə baqlıqan etikadı jəhətidə kəp yetərsizliklər wə nuksanlar tolimu roxən kərənidü. Məsilən, «Markus»ning ahirki bablırida əysəoq aqəxkənlərning «rosul» yaki «muhlis» degen atılı pütünləy degüdək kərənməydi.

Bizning həq gumanımız yokki, ularning etikadidiki teyilip ketixlirining mahiyitini rosul Petrus keyin qongkur qüixinip yətkən, xunga Markus bu bayanını yazoqanda Petrus uningoja «məslihətqi» bolux süpitili bilən bu nukta enik namayan ķılınsun dəp kattik, jekilgən. Xuningdək Markusning bayanında Petrusning səwənlilikləri wə imansızlıkları enik kərənidü (16:7ni kərüng). Hətta «Matta»da Məsihning Petrusning etikadını təripligən sözləri hatırıləngən bolsimu, «Markus»ta hatırılənmigən («Mat.» 16:17-19). Buning səwəbi bəkmə roxəndur. Markus Petrus, baxka rosullar wə muhlislər (wə həzirki bizlər)ning ixənqlik wə etikadlıq adəmlərgə aylanduruluxning mumkinılığı bardur — lekin Markus bu ix pəkət Məsih Əz əlümü arkılık barlıkkə kaltürgən «yengi əhdə» bilən bolidu dəp kərsitudu («Mar.» 14:24). «Mar.» 7:14-23də Məsihning insanning kəlbidiki aldamqılık wə qongkur gunahkar təbiitigə xunqə enik diagnozi kərsitudulu; bu jahil təbiitimiz biz pəkət Məsihning əhdisiqə kirip, Mukəddəs Roḥtin tuyassər bolovanlıqda ahirlifixip, andin «**yengi roh, yengi կəlb**» bilən kaytidin bir baxlinix bolidu, dəp kərsitudulu.

(2) Markus Məsihning zor küq-kudritini okurmənlərgə ispatlimakçı. Xunga «tət bayan» iqidə Markusning bayanında Məsihning yaratkan möjiziləri kəprək hatirilinidü. Yənə kelip bu nukta enik kərənəxi üçün u kəp karamətlərni türkümlər boyiqə hatırılıydu. Xunga, u bayanını pütünləy «wakıt tərtipi» boyiqə yazoqan əməs.

(3) 14:51-52də, Əysanıñ baxka barlıq muhlislirioqa ohxax, «Əysani taxlap կաղան» bir «naməlum yax yigit» kərsitudulu. Bu yax yigitni Markusning ezi, dəp ixinimiz.

(4) Markus «bayan»ini intayın addiy wə roxən uslub bilən yazdı.

Məzmun: —

1. Yəhya pəyəqəmbərning Əysa Məsihning kelixini jakarlıxi (1:1-8)
2. Əysa Məsihning qəməldürülüxi wə sinilixi (1:9-13-ayətlər)
3. Əysa Məsihning Galiliyədiki hizmiti (1:14-9:50)
4. Əysa Məsihning Yerusalemoğla səpiri (10-bab)
5. Əysa Məsihning bu dunyadiki hizmitining ahırkı həptisi (11-15-bablar)
6. Əysa Məsihning tirilixi wə muhlisliroğla kərünüxi (16-bab)



Markus

«Markus bayan kilojan hux həwər»
Qəmüldürgüqi Yəhyanıng təlim berixi

Mat. 3:1-12; Luğa 3:1-9, 15-17; Yh. 1:19-28

1 ¹Hudanıng oqlı Əysa Məsihning hux həwirining baxlinixi: ²Yəxaya pəyoqəmbərning yazmısında hatirləngəndək: —

«Mana, aldingda əlqimni əwətimən.
U sening yolungni aldin'ala təyyarlaydu.
³ Anglanglar, dalada birsining towliojan awazını!
U: «Pərvərdigarning yolını təyyarlanglar,
Uning üçün qioqır yollırını tüptüz kilinglar!» — dəydu».

⁴ Kixılerni qəmüldürük elip baridiojan Yəhya pəyoqəmbər qəl-bayawanda pəyda bolup, gunahlarqa kəqürüm elip kelidiojan, towa ķilixni bildüridiojan suça «qəmüldürük»ni jakar laxşka baxlıdı.

⁵ Pütün Yəhudiyə əlkisidikilər wə pütkül Yerusalem xəhəridikilər uning aldioja qıkıp, gunahlarını içkar ķilixi bilən uning təripidin İordan dəryasında qəmüldürüldi. ⁶ Yəhya bolsa təgə yungidin ķilinojan kiyim kiygən, beligə kən tasma baqlıqanıdi; yeməkliki qekətkə bilən yawa hərə həsili idi. ⁷ U mundak dəp jakarlaytti:

— Məndin kudratlıq bolojan biri məndin keyin kelidu. Mən hətta engixip kəxlirining boogluqunu yexixkumu layik əməsmənlə! ⁸ Mən silərni suqila qəmüldürümən, lekin u silərni Mükəddəs Rohka qəmüldürudu.

Məsihning qəmüldürülüxi wə sinilixi

Mat. 3:13-17; Luğa 3:21-22

⁹ Xu künnlərdə xundak boldiki, Əysa Galiliyə əlkisining Nasarət xəhəridin kelip, Yəhya təripidin İordan dəryasında qəmüldürüldi. ¹⁰ U sudin qıkkandıla, asmanlarning yerilip, Rohning kəptər

1:1 «Əysa Məsihning hux həwiri» — ezi elip kalgən, ezi tooruluk hux həwərdür. «hux həwirining baxlinixi» — Markus Əysa Məsih tooruluk bu hux həwərning ezi Huda əlməni yaratkinidək yengi bir baxlinix kəldi, dəp kərsətməkqi boluxı mumkin («Yar.» 1:1).

1:2 «Mana, aldingda əlqimni əwətimən. U sening yolungni aldin'ala təyyarlaydu» — sezligüqi Huda Əzi, əlwəttə. Muxu sözər awwal «Mis.» 23:20 həm «Mal.» 3:1da kerünidü.

1:2 Mis. 23:20; Mal. 3:1; Mat. 11:10; Luğa 7:27.

1:3 «Anglanglar, dalada birsining towliojan awazını! U: «Pərvərdigarning yolını təyyarlanglar, Uning üçün qioqır yollırını tüptüz kilinglar!» — «Yəx.» 40:3.

1:3 Yəx. 40:3; Mat. 3:3; Luğa 3:4; Yh. 1:23.

1:4 «Yəhya qəl-bayawanda pəyda bolup...» — ərəbqə «Yəhya» degən isim ibranı tilida wə grek tilida uqraydiyan «Yuhanna» deyən isimdir; manisi, «Pərvərdigarning mehîr-xəpkütidur». «gunahlarqa kəqürüm elip kelidiojan, towa ķilixni bildüridiojan «qəmüldürük»» — «qəmüldürük» bolsa, suqa qəmüldürüxnı kersitidü. Baxkıqo eytkanda, «yaman yollırınglardın yenip, towa kilinglar! Towa ķiloxanlıqlarını bildürük üçün suqa qəmüldürüxnı köbul kilinglar. Xundak ķiloxanda, Huda silərni kaqqürüm kılıdü!» — Degəndək.

1:4 Mat. 3:1; Luğa 3:3; Yh. 3:23.

1:5 Mat. 3:5; Luğa 3:7.

1:6 2Pad. 1:8; Law. 11:22; Mat. 3:4.

1:7 Mat. 3:11; Luğa 3:16; Yh. 1:27.

1:8 Yəx. 44:3; Yo. 2:28,29; Mat. 3:11; Ros. 1:5; 2:4; 11:15,16; 19:4.

«Markus»

kiyapitidə qüxüp, eż üstiga konuwatkanlığını kərdi.¹¹ Xuning bilən asmanlardın: «Sən Mening səyümlük Oqlum, Mən səndin toluk hursənmən!» degən bir awaz anglandı.

¹² Wə Roh dərħal uni qəl-bayawanoja süyləp qıckardı.¹³ U qəldə kırık kün turup, Xəytan təripidin sinilip turattı. U xu yərdə yawayi hayvanlar bilən billə idi; xu künlərdə pərixtılər uning hizmitini kıldı.

Əysaning tət belikqini qakırıxi

Mat. 4:12-22; Lukə 4:14-15; 5:1-11

¹⁴⁻¹⁵ Əmdi Yəhya solanoqandin keyin, Əysa Galiliyə elkisiga berip: «Wakit-saiti toxti, Hudanıng padixahlılıq yekinlaxtıl Towa kilinglar, hux həwərgə ixininglar!» dəp Hudanıng padixahlılığının hux həwirini jakarlaxlaş baxladı..

¹⁶ Xu künlərdə Galiliyə dengizi boyida ketiwetip, Simon bilən inisi Andriyasni kərdi. Ular belikqi bolup, dengizoja tor taxlawatattı.¹⁷ Əysa ularoja:

— Mening kəynimdin menginglar, mən silərni adəm tutkuqı belikqi kılımən! — dedi.¹⁸ Ular xuan torlurını taxlap, uningoja əgixip mangdi.¹⁹ U xu yərdin bir'az etüp Zəbədiyning oolı Yakupni inisi Yuhanna bilən kərdi. Bu ikkisi kemidə turup torlurını ongxawatattı.²⁰ U xuan ularnimu qakırdı. Ular atisi Zəbədiyini mədikarlar bilən billə kemidə kaldurup, əzliri uning bilən mangdi.

Əysaning jin qaplaxşan adəmni azad kılıxı

Lukə 4:31-37

²¹ Ular KəpərNağum xəhiringə kirdi. Xabat künü u ulul sinagogka kirip, təlim berixkə baxladı..

²² Halayıq uning təlimigə həyranuňas boluxtı. Qünki uning təlimləri Təwrat ustazlırinin kığa ohximaytti, bəlkı tolimu nöpuzluq idi..

²³ Sinagogta napak roh qaplaxşan bir adəm bar idi. U:

²⁴ — I Nasarətlik Əysa, biz bilən karing bolmisun! Sən bizni yokatkılı kəldingmu? Mən sening kimlikingni bilimən, sən Hudanıng Muğaddəs bolouqsisən! — dəp towlayttı.

1:10 «Rohning kəptər kiyapitidə qüxüp, eż üstigə konuwatkanlığını kerdisi» — «Roh» Hudanıng Rohı, Mükəddəs Rohni kərsitudu. «Kəptər kiyapitidi» — yaki «pahtak kiyapitidi». Grek tilida bu kük «peristera» dəp atılıdu. «peristera» grek tilida həm kəptərnı həm pahtəknimü kərsitudu.

1:10 Mat. 3:16; Lukə 3:21; Yh. 1:32.

1:11 Zəb. 2:7; Yəx. 4:21; Mat. 3:17; 17; 5; Mar. 9:7; Lukə 3:22; 9:35; Kol. 1:13; 2 Pet. 1:17.

1:12 «Wə Roh dərħal uni qəl-bayawanoja süyləp qıckardı» — «Roh» — Hudanıng Rohı, Mükəddəs Rohını kərsitudu. Roh dərħal uni qəl-bayawanoja süyləp qıckardı — grek tilida «...Roh dərħal uni qəl-bayawanoja ittipir qıckardı» deyildi.

1:12 Mat. 4:1; Lukə 4:1.

1:13 «U qəldə kırık kün turup, Xəytan təripidin sinilip turattı» — bu ayətkə əariojanda, u qəl-bayawanda kırık kün turojanda, Xaytanning sinaklırı tohtımay dawamlaxturulmuşanı. «Matta» wə «Lukə»da hatırıləngən sinaklılar bu kırık künning ahirida kələğən bolup, sinaklar əwҗəqə qıckanıdi.

1:14-15 «Hudanıng padixahlılığının hux həwiri» — yaki «Hudanıng hux həwiri».

1:14-15 Mat. 4:12; Lukə 4:14; Yh. 4:43.

1:16 «Ular belikqi bolup, dengizoja tor taxlawatattı» — muxu hil tor adətə kemining kəynidin tartıllatı.

1:16 Mat. 4:18.

1:17 «Mən silərni adəm tutkuqı belikqi kılımən!» — «adəmni tutkuqı» muxu yərdə «tutux» ziyan yətküzüx yaki ulardın paydılınix üçün əməs, bəlkı ularını Xaytanning ilkidin elip kutkuzuxni kərsitudu.

1:17 Yər. 16:16; Öz. 47:10.

1:18 Mat. 19:27; Mar. 10:28; Lukə 5:11; 18:28.

1:19 Mat. 4:21.

1:21 «U ulul sinagogka kirip, təlim berixkə baxladı» — «sinagog»lar — Yəhudiyarlarning ibabət kılıxka yioqılıdıcı jaylıri. «Təbirirlər»ni kərəng.

1:21 Mat. 4:13; Lukə 4:31.

1:22 Mat. 7:28; Lukə 4:32.

1:23 «napak roh» — jinni kərsitudu, əlwətta. Əmma bundak ibarə jinlarning əyni napaklığını təkitləydi.

1:23 Lukə 4:33.

«Markus»

²⁵ Lekin Əysa jinoşa tənbih berip: — Aqzingni yum, bu adəmdin qık! — dedi.

²⁶ Napak roh hələki adəmning tenini tartixturup, kattik warkiriojınıqa uningdin qıkıp kətti.

²⁷ Halayık həmmisi buningdin intayın həyran bolup, əzara oqluqlula kılıxip:

— Bu qandaq ix? Yengi bir təlimoq! Qünki u həkük bilən hətta napak rohlarojumu buyruk kılalaydikən, ularmu uning səziga boysunidikən, — deyixti. ²⁸ Buningdin uning xəhəriti xu haman pütün Galiliyə əlkisining ətrapıqə pur kətti.

Əysanıng Simonning əyidə bimarlarnı sakayıtxı

Mat. 8:14-17; Luğa 4:38-41

²⁹ Ular sinagogdin qikiplə, Yakup wə Yuhanна bilən Simon wə Andriyasning əyigə bar-di. ³⁰ Əmma Simonning keynanisi kizitma iqida yetip kalojanidi. Ular dərhal uning əhwalını Əysaşa eytti. ³¹ U ayalning kəxioşa berip, kolidin tutup, yeləp ərə turoquzdi. Uning kizitmisi dərhal yandı wə u ularını kütüxkə kirixti.

³² Kəqkurun kün patkanda, kixilər barlıq aqırıqlarını wə jin qaplaqxanınları uning aldioja elip kelixti. ³³ Pütün xəhərdikilər ixik aldioja toplaxkanıdi. ³⁴ Xuning bilən u hər türlük kesəllərgə giriptar bolovan nuroqun kixilərnı sakayıttı wə nuroqun jinlərin kixilərdin həydiwətti. Lekin u jinlərin gəp kılıxka yol koymidi, qünki ular uning kim ikənlikini bilişətti.

Dua kılıx, təlim berix

Luğa 4:42-44

³⁵ Ətisi ətigən tang tehi atmastinla, u ornidin turup, xəhərdin qıkıp, hilwət bir jayoşa berip dua tilawət kıldı. ³⁶ Simon bilən uning həmrəhliarı uni izdəp qıkçı. ³⁷ Uni tapkanda:

— Həmmə adəm seni izdixiwatidu! — deyixti. ³⁸ U ularoja:

— Baxka yərlərgə, ətraptiki yezilarojumu səz-kalamnı jakarlixim üçün baraylı. Qünki mən dəl muxu ix üçün kelixim, — dedi. ³⁹ Xundak kılıp, u pütküll Galiliyə əlkisini aylinip, sinagoglurda səz-kalamnı jakarlaytta həmdə jinlərin kixilərdin həydiwətətti.

Əysanıng mahaw kesəlni sakayıtxı

Mat. 8:1-4; Luğa 5:12-16

⁴⁰ Mahaw kesili bar bir kixi uning aldioja kelip yelinip, tizlinip turup:

— Əgər halisinqiz, meni kesilimdin pak kılalaysız! — dəp etündi..

⁴¹ Əysa iqi aqırıqə qolunu sozup uningoşa təgküzüp turup:

— Halaymən, pak kılınoq! — dewidi, ⁴² xu səz bilənla mahaw kesili dərhal bimardin ketip, u pak kılındı. ⁴³ U uningoşa:

— Hazır bu ixni həqkimmişə eytma, bəlki udul berip məs'ul kahinoşa əzüngni kərsitip, kahinlarda guwahlıq bolux üçün, Musa bu kesəldin paklanovanlaroşa əmr kılən kurbanlıqlarını sunoqın, —

^{1:29} Mat. 8:14; Luğa 4:38.

^{1:32} «Kəqkurun kün patkanda, kixilər barlıq aqırıqlarını wə jin qaplaqxanınları uning aldioja elip kelixti» — xu künü «xbabt künü» (dəm elix künü) bolup, hələk bimarlarnı Əysanıng aldioja kətürüp aprix üçün kəqkurunojıq kütkənidi. İbraniylar oja nisbetən «yengi bir kün» kəqkurunda baxlinidu.

^{1:32} Mat. 8:16; Luğa 4:40.

^{1:35} Mat. 14:23; Luğa 4:42.

^{1:38} «Qünki mən dəl muxu ix üçün kelixim» — grek tilida «qünki mən dəl muxu ix üçün qıkixim».

^{1:38} Yəx. 61:1; Luğa 4:18:43.

^{1:40} «mahaw kesili bar bir kixi» — «mahaw kesili» bir hil körkənqlik terə kesili bolup, Yəhudiylar bu hil kesəlgə giriptar bolovanları napak dəp karap ularoşa kət'iy yekin laxmaytı.

^{1:40} Mat. 8:2; Luğa 5:12.

«Markus»

dəp uni kəttik agaḥlandurup yoloja saldı..

⁴⁵ Bırak u adəm qıkip, bu ixni kəp yərlərdə jar selip, kəng yeyiwətti. Xuning bilən Əysa həqkandak xəhərgə oquq-axkara kirəlməy, bəlki xəhərlər sırtidiki hilwət jaylarda turuxka məjbur boldi; halayık hər tərəptin uning yenioja toplixatti.

Əysaning paləq adəmni sakaytixi

Mat. 9:1-8; Lukə 5:17-26

2¹ Birnəqqə kündin keyin u kaytidin Kəpərnahumoja kirdi. U əydikən, degən həwər tarkılıwidi, **2**² xunqə kəp adəm u yərgə yioqıldıki, hətta ixik aldidimu put dəssigüdək yər қalmıqanıdi. U ularoja səz-kalam yətküzüwatattı. ³ Mana xu əsnada, birnəqqə adəm uning aldioja bir paləqnı elip kəldi; uni ulardin töti kətürüp əkəlgənidi. ⁴ Adəmning kəplükidin uningoja yekinlixalmay, ular uning üstidin əgznini texip, texük aqkandin keyin paləqnı zəmbil bilən Əysaning aldioja qüfürdi. ⁵ Əmdi Əysa ularning ixənqini kərüp paləqkə:

— Balam, gunahlıring kəqürüm kılındı, — dedi.

⁶ Lekin u yərdə olturojan bəzi Təwrat ustazlıri kənglidə gumaniy soallarnı koyup: ⁷ «Bu adəm nema üçün mundak dəydu? U kupurluk kiliyatidıq! Hudadin baxka kimmu gunahıları kəqürüm kılalısın?» deyixti.

⁸ Əysa xuan rohında ularning kəngülliridə xundak gumaniy soallarnı koyuwatkanlığını bilip yetip, ularoja mundak dedi:

— Silər kəngüldə nemixkə xundak soallarnı koyisilər? ⁹ Muxu paləqkə: «Gunahlıring kəqürüm kılındı!» deyix asanmu, yaki «Ornungdin tur, zəmbil-kərpəngni yioqixturup mang!» deyix asanmu? ¹⁰ Əmma hazır silərning Insan-oqlining yər yüzidə gunahıları kəqürüm kılıx həkükioja iğə ikanlıklını bilixinglar üçün, — U paləq kesəlgə:

¹¹ — Sanga eytayki, ornungdin tur, zəmbil-kərpəngni yioqixturup əyünggə kəyt! — dedi. ¹² U dərəhal ornidin dəs turup, zəmbil-kərpəsini yioqixturdi wə həmməylənning kez aldida əydin qıkip kətti. Həmməylən kəttik həyran kəlip Hudani uluqlıxit:

— Muxundaq ixni əzəldin kərüp bakımıqanıduk, — deyixti.

Əysaning Lawiyni muhlislikkə qəkirixi — «gunahkarlar» bilən həmdastihan olturuxi

Mat. 9:9-13; Lukə 5:27-32

¹³ U yənə dengiz boyioja karap mangdi. Kixilər topi uning ətrapişa olixiwaldi. U ularoja təlim bərdi.

¹⁴ U yoldin etüp ketiwatchanda, baj alidiojan orunda olturojan Alfayning oɔqli Lawiyni kərüp, uningoja:

— Manga əgəxxin, — dedi. U ornidin turup, uningoja əgəxti.

¹⁵ Wə xundak boldiki, u Lawiyning eyidə dastihanda olturojan Alfayning oɔqli Lawiyni kərüp, uningoja:

1:43 «Musa bu kesəldin paklanojanlaroja əmr kılajan kurbanlıklärni sunojin» — Musa pəyoqəmbər Təwrat kanunida xundak əmrni kərsətkən: — Bir mahaw kesili sakayıtiloan bolsa, u mükəddəs ibadəthanişa berip, ezining sakayıtiloanlığını kahinoja kərsitip, andin mahaw kesilidin sakayojanlar kılıxka tegixlik kurbanlıklärni sunux kerək idi. Xübhisizki, Musa pəyoqəmbərdin baxlap Masih Əysə kəlgüqə, bu murasim həq etküzülüp bəkən əməs idi. «Law.» 14-babni kerüng.

1:43 Law. 13:2; 14:1.

2:1 Mat. 9:1; Lukə 5:17.

2:3 Mat. 9:1; Lukə 5:18.

2:4 «uning üstidin əgznini texip, texük aqkandin keyin...» — awwal əgzinining kahixlirini elixi kerək idi.

2:7 Zəb. 32:5; 51:2-4; Yəx. 43:25.

2:13 Mat. 9:9; Lukə 5:27.

2:14 «baj alidiojan orunda olturojan Alfayning oɔqli Lawiy...» — «Lawiy»ning baxka ismi «Matta» idi.

«Markus»

ularmu uningoja əgəxkənidi.¹⁶ Əmdi Təwrat ustazliri wə Pərisiyər uning gunahkarlar wə bajgirlar bilən bir dastihanda olturojanlığını kərüp, muhlislirioja:

— U nemixkə bajgir wə gunahkarlar bilən bir dastihanda yəp-iqip olтурudu?! — deyixti.¹⁷ Buni angliojan Əysə ularoja:

— Saçlam adəm əməs, bəlki bimarlar tewipka möhtajdur. Mən həkkaniylarnı əməs, bəlki gunahkarlarnı qakirojili kəldim, — dedi.

Yengi konidin əwzəldur

Mat. 9:14-17; Luğa 5:33-39

¹⁸ Əmdi Yəhyaning muhlislirli bilən Pərisiyər roza tutuwatatti. Bəzilər uning aldioja kelip:

— Nemixkə Yəhyaning muhlislirli wə Pərisiyərning muhlislirli roza tutidi, lekin sening muhlisliring tutmaydu? — dəp soraxti.

¹⁹ Əysə jawabən mundak dedi:

— Toyı boluwatkan yigit tehi toyda həmdastihan olturojan qaçıda, mehmanlıri roza tutup olturna qandaq bolidu? Toyı boluwatkan yigit toyda bolsila, ular həqkandaq roza tutalmayıdu.

²⁰ Əmma xu künər keliduki, yigit ulardin elip ketilidu, ular xu kündə roza tutidi.

²¹ Həqkim kona köngləkkə yengi rəhettin yamak salmaydu. Undak kilsa, yengi yamaq kirixip, kona kiyimni tartixturup yirtiwetidu. Nətijidə, yirtik tehimu yoqinap ketidu.²² Həqkim yengi xarabnı kona tulumlarqa qaqılımaydu. Əgər undak kilsa, xarabning eqixi bilən tulumlar yerilip ketidə-də, xarabmu təkəlül ketidu həm tulumlarmu kardin qıçıdu. Xuning üçün yengi xarab yengi tulumlarqa qaqılınixi kerək.

İnsan'ooolı «Xabat künining Igisi»dur

23-ayəttiki izahatnati kerüng

Mat. 12:1-8; Luğa 6:1-5

²³ Bir xabat künü xundak boldiki, u buqdaylıklardın etüp ketiwatatti. Uning muhlislirli yolda mengiwatkanda baxaklılarnı üzüvkə baxlıdı.²⁴ Pərisiyər uningoja:

^{2:15} «dastihanda olturojanda» — grek tilida «dastihanda yatqanda» bilən ipadilinidu. Xu qaojlarda kixılər dastihan selinojan xırə otrapida yanpxalap yatkan haldə ojızalinixatti. «nuroqun bajgırlar wə gunahkarlar Əysə wə uning muhlislirli bilən həmdastihan boldi» — «bajgırlar» Israelinin zeminini ixçəl kilən rımlıklär üçün ez həlkidin baj yiçip beridiojan wə xu səwəbtin nəpratkə uqrıjan Yəhudiyalar. «gunahkarlar» — Təwrat-injil boyiqə hərbir adəm gunahkar, əlwatta. Lekin muxu ayəttiki «gunahkarlar» deyən söz, həli qong Pərisiyər wə Təwrat ustazliri təripidin alahidə «gunahkarlar» dəp atalojan bajgırlar, pahıxa ayallar, hətta sawatsız kixılər qatarlıqlarını kezdə tutidi.

^{2:16} «Təwrat ustazliri wə Pərisiyər...» — «Pərisiyər» qattık tələplik bir diniy məzħəptikilər idi. Ular toqurluk «Təbirlər»ni kerüng.

^{2:17} «həkkaniylarnı əməs, bəlki gunahkarlarnı qakirojili kəldim» — muxu muhim səzidə «gunahkarlar» deyini, ezlirinən gunahkar ikanılıkini tonup yətkənlərni kezdə tutidi, əlwatta. Qünki həmmə adəm gunahkardur. «Həkkaniylar» Pərisiyərlərdək ezzini həkkaniy dəp hesablıqlanılları kərsitidu. Xunga Məsih xundak kixılərni qakıralmayıttı.

^{2:17} Mat. 9:13; 21:31; Luğa 5:32; 19:10; 1Tim. 1:15.

^{2:18} Mat. 9:14; Luğa 5:33.

^{2:19} «toy mehmanlırı» — grek tilida «mərikə zalining pərzəntlırı» deyən ibara bilən ipadilinidu.

^{2:19} Yəx. 6:25; 2Kor. 11:2.

^{2:20} «yigit mehmanlardın elip ketilidu» — bu sözər Əysəninq olımı ezigə əgəxkənlərgə kayoqu-həsrət elip kelidiojanlığını kərsitidiojan bekarət.

^{2:21} «Həqkim kona köngləkkə yengi rəhettin yamak salmaydu» — yengi rəhət kirixip ketidu, əlwatta.

^{2:22} Mat. 9:17.

^{2:23} «Bir xabat künü xundak boldiki, ...» — «xabat künü» (dəm elix künü) toqurluk «Təbirlər»ni kerüng. Bu xənbə künü, Təwrat kalendari boyiqə həptining yətinqi künü bolup, Musa pəyoğəmbərgə qüsürülən kanun boyiqə Israildiki hərbir insan wə mal-qarwilarmu xu künü hərkəndək ix-hizmat kılınmay, dəm elixi kerək idi.

^{2:23} Kən. 23:24; Mat. 12:1; Luğa 6:1.

«Markus»

— Kara, ular nemixka xabat künü Təwratta qəkləngən ixni kılıdu? — deyixti..

²⁵ U ularoja:

— Padixaḥ Dawutning əzi wə həmrəhliri hajətmən bolğanda, yəni aq қalojanda nemə қilojanlığını mükəddəs yazmilardin okumiojanmusılər? ²⁶ — Demək, Abiyatar bax kahin bolğan waktida, u Hudaning əyigə kirip, Hudaqa atalojan, Təwratta pəkət kahinlarning yeyixigila bolidiojan nanlarnı sorap yegən, xundakla həmrəhliriojumu bərgən? — dedi..

²⁷ U ularoja yənə:

— İnsan xabat künü üçün əməs, xabat künü insan üçün yaritildi. ²⁸ Xuning üçün, İnsan'oolı xabat küniningmu Igisidur, — dedi..

Қолı қurup kətkən bimarning sakaytilixi

Mat. 12:9-14; Luča 6:6-11

3 ¹ U yənə sinagogka kirdi. Xu yerdə bir қолı yigiləp kətkən bir adəm bar idi. ² Pərisiyələr Əysanın üstidin ərz kılıaylı dəp xabat künidə kesəl sakaytidiojan-sakaytmaydiyojanlığını paylap yürətti.. ³ Əysa қолı yigiləp kətkən adəmgə:

— Ornunğdin turup, otturıja qikkin! — dedi.

⁴ Andin, sinagogdikilərdin:

— Təwrat ənanıça uyğun bolğını xabat künü yahxılık kılıxmu, yaki yamanlık kılıxmu? Janni kutkuzuxmu yaki ħalak kılıxmu? — dəp soridi. Lekin ular zuwan sürüxmidı.

⁵ U oqəzəp bilən ətrapıja nəzər selip ularoja kez yügürtüp, ularning tax yürəklikidin қayojurdu. Andin u kesəlgə:

— Kəlulgə uzat, — dedi. U əlini uzitiwidi, қoli əsligə kəltürüldi..

⁶ Əmdi Pərisiyələr dərhal sirtqa qikip, uni əndək yokitix toqrisida Herod padixaḥning tərəpdarları bilən məslihət kılıxka baxıldı..

2:24 «Təwratta qəkləngən ix» — Təwrat kanunida qəkləngən, deməkqi. Təwrat kanuni boyiqə dəm elix künü «haman tepix» «hizmat» dəp karılıp, kanunoq hilalıq ix dəp hesablinixi kerək idi, əlvətə. Pərisiyələr muhlislarning danlarnı yeyix üçün aklixinı «haman təpkənlilik» dəp kariojan. Əmdi baxaklarnı üzüb yeyix ziraatlərgə orçaq selix bilən ohxaxmu yaki ohxax əməsmü, buningça okurmənlər Məsihning jawabını okup əzi birnemə desun! «Matta»diki «köxüməsəz» imizdə muxix ix toqrluluk izahatlimizini kerüng.

2:24 Mis. 20:10.

2:25 «Dawutning... aq қalojanda nemə қilojanlığını mükəddəs yazmilardin okumiojanmusılər?» — «okumiojanmusılər?» degən sez Pərisiyələrin daim rəqibləridin soraydiojan soal xəkli idi.

2:25 1Sam. 21:6.

2:26 «Abiyatar bax kahin bolğan waktida» — «1Sam.» 21:1-7 boyiqə, Abiyatar rəsmiy bax kahin bolmiojan. Lekin Injil dəvrindik əhvalıq ohxax, ikki adəm baxka-baxka yərdə bolsa ikkisi xu rolda boluxi mumkin (Məsih, yər yüzidə himzət kılıjan məzgildə Kayafta isimlik ikki adəm ohxax bir wakitta «bax kahin» idi). **«Dawut Hudaning əyigə kirip, Hudaqa atalojan, Təwratta pəkət kahinlarning yeyixigila bolidiojan nanlarnı sorap yegən, xundakla həmrəhliriojumu bərgən?»** — bu wəkə «1Sam.» 21:1-7-də hatırıləngən.

2:26 Law. 24:9.

2:28 «İnsan'oolı» — Məsihning ezzini kersitidu. Bu ibarə toqrluluk «Təbirlər»ni kerüng.

2:28 Mat. 12:8; Luča 6:5.

3:1 Mat. 12:9; Luča 6:6.

3:2 «Pərisiyələr Əysanın üstidin ərz kılıaylı dəp xabat künidə kesəl sakaytidiojan-sakaytmaydiyojanlığını paylap yürətti» — ularning kilməkçi bolğan ərzı bolsa «U xabat künidə kesəlni sakaytsa, «ixligen» yaki «hizmat kılıjan»qa barawər bolidu, xunga (ularning qızıñixiqə) «Təwrat ənanıça hilalıq kılıjan»qə bolidu.

3:5 ««koli əsligə kəltürüldi»** — kəltürüldi»** degən peilininq «məjəhül xəkli» bizgə bu ixni Huda Əzi kılıjan, degənni ukturidu. Əmdi ular bu mejizini «habat künidə yaratkanlılıq» üçün zadi kimni əyibliməkqi?

3:5 1Pad. 13:6.

3:6 «Herod padixaḥning tərəpdarları» — Herod padixaḥ wə uning tərəpdarları toqrluluk «Təbirlər»ni kerüng. Lekin bizgə əng həyran kalarlıq bəlkim xuki, Rəbbimiz təlim berixkə baxlıqanda, bir-birigə kükəndə bolğan ««Herod tərəpdarları»» wə Pərisiyələr həmkarlıxip, Əysani yokitixka məslihətləxitidu («Mat.» 22:16-nıma kerüng). Mana karangojuluğka təwə bolğan kixilər həman birinci bolup nur bilən düxmənləxitidu («Yh.» 1:5, 3:19).

3:6 Mat. 12:14; Yh. 10:39; 11:53.

«Markus»

Dengiz boyidiki top-top adəmlər

⁷⁻⁸ Andin Əysa muhlisliri bilən billə u yərdin ayrılip dengiz boyioqa kətti; Galiliyə elkisidin qong bir top adəmlər uningoşa əgixip bardi; xundakla uning kılıqan əməllirini angliojan haman, pütün Yəhudiylər elkisidin, Yerusalem xəhəridin, İdumiya elkisidin, Iordan dəryasining karxı təripidin, Tur wə Zidon xəhərlirinən ətrapidiki jaylardın zor bir top adəmlərmə uning yenioja kelixti.⁹ U adəmlərning köplikidin əzini kistap koymisun dəp muhlislirioja kiçik bir kemining uningoşa yekin turuxini tapılıdi.¹⁰ Qünki u nuroqun bimarlarnı sakaytkını tüpeylidin hərkəndək waba-kesəlliklərgə giriqtar bolovanlarning həmmisi uningoşa қolumni bir təvküzuwalsam dəp kistixip kelixkanidi.¹¹ Napak rohlar qaplıxiwalanlar қaşanla uni kərsə, uning aldioja yıqlıplı: «Sən Hudanıng Oqlıslən!» dəp warkırıxitdi.¹² Lekin u napak rohlar oza əzining kim ikənlilikini axkarilimaslıqlikka kattıq tənbih berip agahlandırdı.

Əysanıng on ikki rosulni tallixi

Mat. 10:1-4; Luğa 6:12-16

¹³ U taəqə qikip, ezi haliojan kixilarnı yenioja qakırdı; ular uning yenioja kelixti.¹⁴ U ulardin on ikkisini ezi bilən billə boluxka, söz-kalamni jakarlaxka,¹⁵ kesəllərnı sakaytix wə jinlarnı həydəx hökükioja iga boluxka tallap bekitti.¹⁶ U bekitkən on ikki kixi: Simon (u uningoja Petrus dəp isim köyojan),¹⁷ Zəbədiyning oqlı Yakup wə uning inisi Yuhanna, (u ularni «Binni-Rəgaz», yəni «Güldürümama oqlulları» dəpmu atıqan),¹⁸ Andriyas, Filip, Bartolomay, Matta, Thomas, Alafayning oqlı Yakup, Taday, millətpərvər dəp atalojan Simon.¹⁹ wə uningoşa satkunluk kılıqan Yəhuda İxkariyotlardın ibarət.

Əysa Xəytandin küqlüktr

Mat. 12:22-32; Luğa 11:14-23; 12:10

²⁰ U eygə kaytip kəlgəndin keyin, u yərgə yənə xunqə nuroqun adəmlər toplandıki, ularning hətta qızılanənədəkmə wakti qıkmıdı.²¹ Əysanıng ailisidikilər buni anglap, uni tutup kelixə berixti. Qünki ular uni «əklini yokitiptu» deyəndi.

²² Yerusalemın qüzxən Təwrat ustazlırları bolsa: «Uningda Bəəlzibub bar», wə «U pəkət jinlarning əmirigə tayınip jinlarnı kəşfiyatıldıq», deyixətti.

²³ Xuning üçün u Təwrat ustazlırını yenioja qakırıp, ularqa təmsillərni ixlitip mundak dedi:
— Xəytan Xəytanni kəndakmə kəşfiyəsün?²⁴ Əgər padixahlıq əz iqidin bəlünüp ozara soküxşən bolsa xu padixahlıq put tırəp turalmaydu;²⁵ xuningdək əgər bir ailə əz iqidin bəlünüp ozara soküxşə xu ailə put tırəp turalmaydu.²⁶ Əgər Xəytan əz-əzığə karxi qikip bəlünsə, u put tırəp turalmay, yokalmay kalmaydu.

3:7-8 «İdumiya elkisi» — «İdumiya» Təwrattı «Edom» deyildi.

3:7-8 Mat. 4:25; Luğa 6:17.

3:13 Mat. 10:1; Mar. 6:7; Luğa 6:13; 9:1.

3:13 Yh. 17:24

3:15 «U ulardin on ikkisini ezi bilən billə boluxka... jinlarnı həydəx hökükioja iga boluxka tallap bekitti» — (14-15-ayat) bəzi kona keçürmılardə 14-15-ayətə «U ulardin on ikkisini «rosullar» dəp atap, ezi bilən billə boluxka, söz-kalamni jakarlaxka wə jinlarnı həydəx hökükioja iga boluxka tallap bekitti» deyildi.

3:17 «Zəbədiyning oqlı Yakup wə uning inisi...» — yaki «Zəbədiyning oqlı Yakup wə uning akisi....». «u ularni «Binni-Rəgaz», yəni «Güldürümama oqlulları» dəpmu atıqan» — muxu yərdə bız isimni ibranı tildikli ahangi boyiqə aldık. «Rəgaz» ibranıy tilida adətə «əşəzəp, kəhrəni bildiridü. Karioqanda ular ikkilisi əslidə intayın terikkək idil Grek tilidə tələppuz «Boanərgəs» dəp okulidu.

3:18 «millətpərvər dəp atalojan Simon» — yaki «Kanaanlık Simon». Yəhudiylər «millətpərvərlərli» yaki «millətqılırlı» wətininini Rim imperiyəsindən azad kılıx üçün zorawanlıq yoli bilən kürəx kılıqulqları idı.

3:20 Mar. 6:31.

3:22 «uningda bəəlzibub bar» — «bəəlzibub» yaki «bəəlzibul» bolsa jinlarning əməri bolovan Xəytanning baxğı bir ismidur.

3:22 Mat. 9:34; 12:24; Luğa 11:15; Yh. 8:48.

3:23 Mat. 12:25.

«Markus»

²⁷ Hęqkim küqtünggür birsining өyigə kirip, uning mal-mülkini bulap ketəlməydu – pəkət u xu küqtüngürni awwal baoliyalisa andin өyini bulang-talang kılalaydu.

²⁸ Xuni silərgə bərəhək eytip köyayki, insan balılıri ətküzən türlik gunahlırinin həmmisini, xundakla ular kələşen kupurluklirining həmmisini kəqürüxkə bolodu. ²⁹ Birək kimdikim Mükəddəs Rohka kupurluk kilsa, əbədil'əbədgıqə həq kəqürəlməydu, bəlki mənggülük bir gunahning həkümi astida turidu..

³⁰ Əysanıng bu səzi ularning «uningoja napak roh qaplıxiptu» degini üçün eytiloqanıdi.

Əysanıng anisi wə iniliri

Mat. 12:46-50; Luğa 8:19-21

³¹ Xu wakitta uning anisi bilən iniliri kəldi. Ular sırtida turup, uni qakırıxka adəm kirgüzdi..

³² Bir top halayıq uning ətrapida olturatti. Ular:

— Mana, aningiz, iniliringiz sizni izdəp sırtta turidu, — deyixti..

³³ Əysa ularoja jawabən:

— Kim mening anam, kim mening inilirim? — dedi. ³⁴ Andin, u əpqürisidə olturojanlar oja karap mundak dedi:

Mana bular mening anam wə inilirim! ³⁵ Qünki kimki Hudanıng iradisini ada kilsa, xu mening aka-inim, aqa-singlim wə anamdur.

Uruk qaqquqi toqrisidiki təmsil

Mat. 13:1-9; Luğa 8:4-8

4 ¹ U yənə dengiz boyida həlkə təlim berixkə baxlıdı. Uning ətrapıqə zor bir top adəmlər olıxiwalıqqaq, u bir kermiga qıkip dengizda olturdı; pütükəl halayıq bolsa dengiz kirojıkında turuxattı. ² U ularoja təmsil bilən nuroğun ixlarnı əgətti. U təlim berip mundak dedi:

³ — Külak selinglar! Uruk qaqquqi uruk qaqqılı etizoja qıkiptu. ⁴ Uruk qaqqanda uruklardın bəziliyi qioqır yol boyıqə qübüptü, kuxlar kelip ularni yəp ketiplti. ⁵ Bəziliiri tuprikı az taxlık yərgə qübüptü. Topisi qongkır bolmioqanlıktın, tezla ünüp qıkiptu, ⁶ lekin kün qıqxı bilənlə adaptata kəyüp, yiltizi bolmioqaqqa kırup ketiplti. ⁷ Bəziliiri tikənlərning arisioja qübüptü, tikənlər əsüb maysılarnı boquwelip, ular həq həsul bərməptü. ⁸ Bəziliiri bolsa, yahxi tuprakça qübüptü. Ular əsüb awup qong bolojanda həsul beriptu. Ularning bəziliiri ottuz həssə, bəziliiri atmix həssə, yənə bəziliiri yüz həssə həsul beriptu.

⁹ — Anglıojudək külük barlar buni anglisun! — dedi u.

^{3:27} «Hęqkim küqtünggür birsining өyigə kirip, uning mal-mülkini bulap ketəlməydu – pəkət u xu küqtüngürni awwal baoliyalisa andin өyini bulang-talang kılalaydu» – bu təmsildiki «küqtünggür adəm» Xəytanni kərsitidü, əlwəttə. Uning өyini bulang-talang kələşen əysadin baxka hęqkim bolmayıdu.

^{3:27} Mat. 12:29; Kol. 2:15.

^{3:28} «ular kələşen kupurluklirinin həmmisi...» – grek tilida «ular kupurluk bilən kələşen kupurluklirinin həmmisi» debynən bilən ipadlinidü. Bu ibara ularning kupurlukları bəlkim intayın eoqır boluxi mümkün debynəni bildürüdü.

^{3:28} 1Sam. 2:25; Mat. 12:31; Luğa 12:10; 1Yuha. 5:16.

^{3:29} «Mükəddəs Rohka karxi kupurluk kılıx» – yaki «Mükəddəs Rohka karxi gəp kılıx» debynən gunah toqrluluk «Matta»diki «köxumqəsəz» imizdə tohtılımımız.

^{3:29} 1Yuha. 5:16.

^{3:31} Mat. 12:46; Luğa 8:19.

^{3:32} «Mana, aningiz, iniliringiz sizni izdəp sırtta turidu» – bəzi kona keqürmılardə «wə singilliringiz» dəp koxup okulidü. Hęqbolmioqanda grek tilida «aka-inilər» debynən səz bir kərindəx «aqa-singillər»ni ez iqigə alattı.

^{3:35} Yh. 15:14; 2Kor. 5:16,17.

^{4:1} Mat. 13:1; Luğa 8:4.

«Markus»

Təmsillərning məxsiti

Mat. 13:10-17; Luğa 8:9-10

¹⁰ U uning ətrapidikilər həm on ikkiylən bilən yaloquz қaloqanda, ular uningdin təmsillər toqırılık soraxtı. ¹¹ U ularoja mundak dedi:

— Hudanıng padixahlıqining sirini bilixkə silər nesip boldunglar. Lekin sırttikilərgə həmmə ix təmsillər bilən ukturulidu; ¹² buning bilən: «Ular қaraxni қaraydu, birak kərməydu; Anglaxni anglaydu, birak qüxənməydu; Xundak bolmisidi, ular yolidin yanduruluxi bilən, Kəqürüm klinatti» deyən sez əməlgə axurulidu.

Uruk qaqkuqi toqrisidiki təmsilning qüxəndürülüxi

Mat. 13:18-23; Luğa 8:11-15

¹³ Andin u ularoja:

— Silər muxu təmsilnimü qüxənmidinglarmu? Undakta, қandağmu baxka hərhil təmsillərni qüixinələysilər? — dedi. ¹⁴ Uruk qaqkuqi sez-kalam qaçıdu. ¹⁵ Üstigə sez-kalam qeqilojan qıçıq yol boyı xundak adəmlərni kərsətkənki, ular sez-kalamni angliojan haman Xəytan dərħal kelip ularning kəlbigə qeqilojan sez-kalamni elip ketidu. ¹⁶ Buningoşa ohxax, taxlıq yərlərgə qeqilojan uruklar bolsa, sez-kalamni angliojan haman huxallıq bilən կobul kılıqanlarnı kərsitidu. ¹⁷ Həlbuki, kəlbidə həq yiltiz bolmioraqqa, pəkət wəkitlik turidu; sez-kalamning wəjидin kiyinqılıq yaki ziyanıkəllikə uqrıqanda, ular xuan yoldın qətnəp ketidu. ¹⁸ Tikənlərning arisioqa qeqilojını xundak bəzi adəmlərni kərsətkənki, bu adəmlər sez-kalamni angliojını bilən, ¹⁹ lekin kəngligə bu dunyanıng əndixiliri, baylıkların ezikəturuxi wə baxka nərsələrgə bolojan həwəslər kiriwelip, sez-kalamni boquwetidu-də, u həq həsul qıçarmayıdu. ²⁰ Lekin yahxi tıprakça qeqilojan uruklar bolsa — sez-kalamni anglixli bilən uni կobul kılıqan adəmlərni kərsitidu. Bundaq adəmlər həsul beridu, birsi ottuz həssə, birsi atmix həssə, yənə birsi yü həssə həsul beridu.

Sewət astidiki qiraq

Luğa 8:16-18

²¹ U ularoja yənə mundak dedi:

— Qiraq sewət yaki kariwat astioqa կoyulux üçün kəltürüləmdü? U qiraqdanning üstigə կoyulux üçün kəltürüləmdü? ²² Qünki yoxurulojan həqkandak ix axkarilanmay kalmayıdu, xuningdək hərkəndək məhpiy ix yüz bərgəndin keyin ayan bolmay kalmayıdu.

²³ Anglojudak կulikli barlar buni anglisun!

²⁴ Anglojanlırlıingoşa kəngül bələnglər! Qünki silər baxkilaroja կandak əlqəm bilən elqisənglər, silərgimu xundak əlqəm bilən elqəp berilidu, hətta uningdinmu kəp koxup be-

^{4:10} «U uning ətrapidikilər həm on ikkiylən bilən yaloquz қaloqanda, ular uningdin təmsillər toqırılık soraxtı» — muxu yərdə «uning atrapidikilər» uningoşa əgəxkənlər (on ikkiyləndin sirt)ni kərsətsə kerək.

^{4:10} Mat. 13:10; Luğa 8:9.

^{4:11} «Lekin sırttikilərgə həmmə ix təmsillər bilən ukturulidu» — «sırttikilərgə» Hudanıng padixahlıqının yaki uning nijatidin sırtta turojanları, demək.

^{4:11} Mat. 11:25; 2Kor. 2:14; 3:14.

^{4:12} «ular қaraxni қaraydu, birak kərməydu; anglaxni anglaydu, birak qüxənməydu; xundak bolmisidi, ular yolidin yanduruluxi bilən, kəqürüm klinatti» — bu sezlər «Yəx.» 6:9-10-din elinojan.

^{4:12} Yəx. 6:9-10; Mat. 13:14; Luğa 8:10; Yh. 12:40; Ros. 28:26; Rim. 11:8.

^{4:14} Mat. 13:19; Luğa 8:11.

^{4:19} Mat. 19:23; Mat. 10:23; Luğa 18:24; 1Tim. 6:9.

^{4:21} «Qiraq sewət yaki kariwat astioqa կoyulux üçün kəltürüləmdü?» — «sewət» grek tilida «əlqigüqi sewət» deyilidu.

^{4:21} Mat. 5:15; Luğa 8:16; 11:33.

^{4:22} Ayup 12:22; Mat. 10:26; Luğa 8:17; 12:2.

«Markus»

rilidu...²⁵ Qünki kimdə bar bolsa, uningoja tehimu kəp berilidu; əmma kimdə yok bolsa, hətta uningda bar bolovanlırimu uningdin məhərum kılınıdu...»

Üngən uruk tooprısidiki təmsil

²⁶ U yənə mundak dedi:

— Hudanıng padixahlılığı yənə birsining tuprakqı uruk qaqqınıoja ohxaydu: ²⁷ u uhlaydu, orundin turidu, keşə-kündüzlər etüwerip, uruk bih urup əsidu. Lekin qaqquqi əndək yol bilən əsidiqanlığını bilməydi. ²⁸ Tuprak ezlükidin əhosul beridu; uruk awwal bih uridu, keyin bax qırğıridu, ahirda baxaqlar toluk dan tutidu. ²⁹ Dan pixxanda, qaqquqi dərhal oroqak salidu, qünki əhosul wakti kəlgən bolidu..»

Kıqa urukı tooprısidiki təmsil

Mat. 13:31-32, 34-35; Luğa 13:18-19

³⁰ U yənə mundak dedi:

— Hudanıng padixahlığını nemigə ohxitimiz? Yaki əndək bir təmsil bilən sürətləp berələymiz? ³¹ U goya bir tal kıqa urukıoja ohxaydu. U yərgə terilojanda, gərqə yər yüzdikli barlıq uruklarning iqidə əng kiqiki bolsimu, ³² terilojandın keyin, hərkəndək ziraəttin egiz əsüb xundaq qong xahlayduki, asmandiki kuxlarmu uning sayisiga konidu..»

³³ U xuningə oħħax halayık anglap qüxinəlígündək nuroqun təmsillər bilən sez-kalamni yətküzdi.. ³⁴ Lekin təmsil kəltürməy turup ularoja həqkəndək söz kılmayıtti. Lekin eż muhlisliri bilən yaloquz kəlojinida, ularoja həmmmini qüxəndürüp berətti.

Əysanining borannı tinqitixi

Mat. 8:23-27; Luğa 8:22-25

³⁵ Xu küni kəq kirgəndə, u ularoja:

— Dengizning u ketiənə ətəyli, — dedi. ³⁶ Ular halayiknı yoloja seliwətkəndin keyin, uni kemidə olturoqan peti elip yürüp ketixti. Ular bilən billə mangojan baxka kemilərmə bar idı. ³⁷ Wa mana, əxəddiy kara kuyun qıkip kətti; xuning bilən dolkuṇular kemini urup, su halkıp kirip, kemigə toxay dəp əkalənədi. ³⁸ Lekin u kemining ayaq təripidə yastükka bax կoyup uykuja katkanidi. Ular uni oyoqitip:

— I ustaz, əhalak boluwatķinimizə karing yokmu? — dedi.

4:24 «Sılər baxxilaroja əndək olqəm bilən olqışənglər — bu söz kəp tərəplimilik boluxi kerək; məsilən: (1) adəm Hudanıng seziqə kənqılıq kəngül bələp etibar bərsə, uningoja xunqılıq əkili beridu; (2) biz baxxilaroja rəhîm-xəpkət kərsətsək, Hudamu bizgə rəhîm-xəpkət kərsitidu; (3) ((2)-taripiye yekin) biz baxxilaroja rəhîm bilən bəhalisək, Huda bizni bəhalioğanda dəl xu olqəmni ixlitidu; (4) baxxilaroja kənqılıq həyr-sahawat kərsətsək, Hudamu keyin bizgə xunqılıq iltipatni kərsitidu.

4:24 Mat. 7:2; Luğa 6:38.

4:25 «Qünki kimdə bar bolsa, uningoja tehimu kəp berilidu; əmma kimdə yok bolsa, hətta uningda bar bolovanlırimu uningdin məhərum kılınıdu» — «kimdə bar bolsa...» — bu «bar bolsa» nemini kərsitidu? Xübhisizki, əbədiy əhəmiyyətlik birər nərsələsə bolsa kerək, bu iman-ixənqni eż iqiğə qokum alıdu. Biz eżizimizgə «əbədiy əhəmiyyətlik» hərnemə boluxi üçün uni pəkət Masihdinla tapalayız.

4:25 Mat. 13:12; 25:29; Luğa 8:18; 19:26.

4:29 «qaqquqi dərhal oroqak salidu» — grek tilida «qaqquqi dərhal oroqak əwətidu».

4:30 Mat. 13:31; Luğa 13:18.

4:31 «gərqə yər yüzdikli barlıq uruklarning iqidə əng kiqiki bolsimu,...» — yaki «gərqə tuprak iqidiki barlıq uruklarning iqidə əng kiqiki bolsimu,...».

4:32 «...asmandiki kuxlarmu uning sayisiga konidu» — yaki «...asmandiki kuxlarmu uning sayisiga uwulaydu». Bu yərdə tiloja elinənən kığa ottura xərkətə əsidiqan, yahxi əskəndə hətta üq metrdin exip ketidioqan, esümlükni kərsitidu.

4:33 Mat. 13:34.

4:35 Mat. 8:23; Luğa 8:22.

4:36 «...uni kemidə olturoqan peti elip yürüp ketixti» — Məsih alliqaqan kemidə olturoqanidı (1-ayəttə).

— Baxka birhil tərjimi: «...uni xu peti kemisiq qüxürüp, elip yürüp ketixti» — bu tərjimidə «xu peti» bəlkim Məsih, «həqkəndək təyyarlıksız (dengiz səpirigə layık kiyim yaki yemək-iqmək almışqan) haldə» degəndək boluxi mumkin.

«Markus»

³⁹ U ornidin turup, boranoja tənbih berip, dengizə: «Tinqlan! Jim bol!» dewidi, boran tohtap, qongkur bir jimjilik həküm sürdi.

⁴⁰ — Nemixkə xunqə körkisilər? Silerdə əndəkşigə tehiqə ixənq bolmaydu? — dedi u ularoja.

⁴¹ Ularnı intayın zor bir körkünq bastı, ular bir-birigə:

— Bu adəm zadi kimdu? Hətta xamal wə dengizmu uningoja itaət ələmətli-hə! — dəp ketixti.

Kəp jinlar qaplaçkən «Koxun» isimlik adəmning sakayıtilixi

Mat. 8:28-34; Lukə 8:26-39

5¹ Ular dengizning u kətioja, Gadaralıklarning yurtioja yetip bardi.² U kemidin qüxüxi bilənlə, napak roh, qaplaçkən bir adəm gər engürüləridin qıkıp, uning aldioja kəldi.³ U adəm engürülərni makan kıləjan bolup, uni həqkim hətta zənjirlər bilənmə baqlıyalmayıttı.⁴ Qünki kəp kətim put-kolları kixən-zənjirlər bilən baqlanəjan bolsimu, u zənjirlərni üzüwetip, kixənlərni qekiwətkənidi; həqkim uni boysunduralmıjanidi.⁵ U keqə-kündüz mazarlıktə wə taqlar arısida tohtawsız warkirap-jarkirap yürətti, eż-ezini taxlar bilən kesip yarilandurattı.

⁶ Lekin u əysani yıraktın kerüp, uning aldioja yürüüp berip, səjdə kıldı.⁷ wə kəttik awazda warkirap:

— Həmmidin aliy Hudanıng Oqlı əysa, sening menin bilən nemə karing! Huda həkkə, səndin etünüp əlavə, meni kiynimal! — dedi.⁸ (qünki əysa uningoja: «Həy napak roh, uningdin qık!» degənəidi).

⁹ U uningdin:

— Isming nemə? — dəp soridi.

— Ismim «koxun» — qünki sanımız kəp, — dəp jawab bərdi u.

¹⁰ Wə u əysadin ularnı bu yurttin həydiwətmigəysən, dəp kəp etünüp yalwurdi.

¹¹ Taqı baqırıda qong bir top tongguz padisi otlap yürətti.¹² Jinlar uningoja:

— Bizni muxu tongguzlarqa əwətkin, ularning iqiqə kirip ketixkə yol əyvənəsən, — dəp yalwuruxti.

¹³ Əysa dərhal yol əyvənəsən. Xuning bilən napak rohlar qıkıp, tonguzlarning tenigə kirixi bilənlə, tongguzlar tik yardin etilip qüxüp, dengizə qərkə boldi. Ular ikki mingə yekin idi.¹⁴ Tongguz bəkəqüqilər bolsa u yerdin qeqip, xəhər-yezilarda bu ixlarnı pur kıldı. Xu yərdikilər nemə ix yüz bərgənlikini kərgili qıkıxtı.

¹⁵ Ular əysanıñ yenoja kəldi wə ilgiri jinlar qaplixıwalojan həlik adəmning kiyimlərni kiyip, os-hoxi jayida olturojinini — yəni «koxun jinlar» qaplaçkən xu adəmni kerüp, korkup ketixti.

¹⁶ Bu wəkəni kərgənələr jinlar qaplaçkən adəmdə nemə yüz bərgənlikini wə tonguzlarning akıvitini həlkə bayan kılıp bərdi.

¹⁷ Buning bilən halayıq əysa: Yurtlirimizdin qıkıp kətkəysən, dəp yalwuruxka baxlıdi.

¹⁸ U kemigə qıkıwtakanda, ilgiri jinlar qaplaçkən həlik adəm uningdin: Mənmu sən bilən billə

^{4:39} Ayup 26:12; Zəb. 107:29; Yəx. 51:10.

^{5:1} «Gadarə» — bəzi keşfetməldə «Gerasa» yaxı «Gərgəsə» dəp atılıdu.

^{5:1} Mat. 8:28; Lukə 8:26.

^{5:6} «u əysani yıraktın kerüp, uning aldioja yürüüp berip, səjdə kıldı» — yaxı «u əysani yıraktın kerüp, uning yürüüp berip, yərgə bax əyvənəsən».

^{5:7} «səndin etünüp əlavə, meni kiynimal!» — «meni kiynimal!» deyən söz «bax jin»ning sezi bolsa kerək. Bu adəmə nuroğun jinlar qaplaçkənidid.

^{5:8} «əysa uningoja: «... uningdin qık!» degənəidi» — grek tilida «əysa uningoja: «... uningdin qık!»» buyruwatatti deyilid.

^{5:9} «Ismim «koxun»» — «koxun» latin tilida «legion» deyildi, adəttə az degəndimə altə ming kixilik armiyını kərsitidü. «qünki sanımız kəp» — okurmanın muxu yerdə ikki awazning barlığını baykadı — biringisi («Ismim «koxun»»), bu bığarə adəmning əzininkisi, ikkinqisi, («qünki sanımız kəp») minglijan jinlarningki idi.

«Markus»

baray, dəp etündi..

¹⁹ Lekin u buningoja unimay:

— Oz eydikiliring wə yurtdaxliringning yenoja berip, ularoja Pərwərdigarning sanga xunqilik uluq ixlarni kılıp bərgənlilikini, Uning sanga rəhəm-xərpət kərsətkənlikini həwərləndürgin, — dedi. ²⁰ U kayıtip berip, Əysanıng ezigə kəndak uluq ixlarnı kılıqanlığını «On xəhər rayoni»da jar kılıxka baxlıdi. Buni anglojanlarning həmmisi tolimu həyran kəlxiyi.

Uning Yairusning kızını tırıldürüxi wə hun kesili başkan bir ayalni sakayıtxı

Mat. 9:18-26; Luğa 8:40-56

²¹ Əysa kayıtidin kemə bilən dengizning u ketioja etkəndə, zor bir top halayıq uning yenoja yiqlidi; u dengiz boyida turattı. ²²⁻²³ Mana, məlum bir sinagogning qongı Yairus isimlik bir kixi kəldi. U uni kərüp ayiojoja yikılıp:

— Kiçik kızım eləy dəp қaldı. Berip uningoja қolliringizni təgküzüp koysingiz, u sakiyip yaxiojat! — dəp kəttik yelindi.

²⁴ Əysa uning bilən billə bardı. Zor bir top halayıkmı olixip kistaxkan haldə kəynidin mengixti. ²⁵ Hun təwrəx kesiligə giriptar bolojinoqa on ikki yil bolovan bir ayal bar bolup, ²⁶ u nuroqun tewiplarning kolida kəp azab tartıp, bar-yokını hajləp tügətkən bolsimu, heqkandak ünumi bolmay, tehimu eqirixip kətkənidi. ²⁷ Bu ayal Əysa həkkidiki gəplərni anglap, halayıknıng otturisidin kıştilip kelip, arkə tərəptin uning tonini silidi. ²⁸ Qünki u könglidə: «Uning tonini silisamlı sakaymay kalmaymən» dəp oyliojanıdi. ²⁹ Hun xuan tohtap, ayal kesəl azabidin sakayıloqanlığını eż tenidə səzdi. ³⁰ Əysa dərħal wujudidin կudratning qıkkənlikini sezip, halayıknıng iqidə kəynigə burulup:

— Kiyimimni siliojan kim? — dəp soridi.

³¹ Muhlisliri uningoja:

— Halayıknıng əzüngni kistap mengiwatqanlığını kərüp turukluk, yənə: «Meni siliojan kim?» dəp soraysənəqu? — deyixti.

³² Bırak Əysa özini silioquqını tepix üçün tehiqə ətrapıqa karawatatti. ³³ Əzidə nemə ixning yüz bərgənlilikini səzgən ayal korkup-titrigən haldə kelip uning aldioja yikildi wə uningoja həkikiyətli pütünləy eytti. ³⁴ U uningoja:

— Kızım, ixənqıng seni sakayıttı! Tinq-hatırjəmlikta kayıt! Kesilingning azabidin sakayojın, — dedi.

³⁵ U bu səzni kiliwatqanda, sinagogning qongining əyidin bəzilər kelip uningoja:

Kizingiz əldi. Əmdi ustaznı nemixka yənə awarə kılısız?! — deyixti.

5:18 Luğa 8:38.

5:19 «ularoja Pərwərdigarning sanga xunqilik uluq ixlarnı kılıp bərgənlilikini... həwərləndürgin» — yaki «ularoja Rəbning sanga xunqilik uluq ixlarnı kılıp bərgənlilikini... həwərləndürgin».

5:20 «On xəhər rayoni» — grek tilida «Dekapolis».

5:21 Lukə 8:40.

5:22-23 Mat. 9:18; Luğa 8:41.

5:25 Law. 15:25; Mat. 9:20; Lukə 8:43.

5:29 «hun xuan tohtap...» — grek tilida «qan ekimi xuan tohtap...».

5:30 Lukə 6:19.

5:32 «ezini silioquqını tepix üçün...» — grek tilida «silioquqi» ayalqə rodta bolup, Rəbbimizning özini tutkan kixinining ayal ikenlikini bilsənlilikini kərsitdi.

5:34 «kızım, ixənqıng seni sakayıttı! — «sakayıttı» muxu yərdə grek tilida «kutkuzdi» deyən səz bilən ipadilinidu.

— «Tinq-hatırjəmlikta kayıt!» — bu ayal nemixka xundak körkəti (33-ayətni körüng)? Uningda hun təwrəx kesili bolovanlılığı üçün, Təwrət kanunu boyiąq ezi təgəkn barlıq xixiləri «napak» kılıjan bolidu (məsilən, ularni ibadəthanıyo kirix, kurbanlılık kılıxka wakıtlık layakətsiz kılıjan bolatti). Xuning bilən u ətrapıtki halayıknıla napak kılıpla kalmay, bəlkı Məsihning özini «napak» kılıjan bolatti.

5:34 Mat. 9:22; Mar. 10:52.

5:35 Lukə 8:49.

«Markus»

³⁶ Lekin Əysa bu səzlərni anglap dərhal sinagogning qongioja:

Körkməliyin! Pəkət ixənqətə bol! — dedi. ³⁷ U pəkət Petrus, Yakup wə Yakupning inisi Yuhanın bilən yoloja qıktı; baxka həqkimning ezi bilən billə berixioja yol koymidi. ³⁸ U sinagogning qongining əyi aldioja kəlgəndə, kiykas-qukənni, halayıqning kəttik nalə-pəryad wə ah-zar kətürgənlilikini kərüp, ³⁹ eygə kirip ularoja:

— Nemixka kiykas-qukən wə ah-zar kətürüsilər? Bala elməptu, uhlap kaptu, — dedi. ⁴⁰ Ular uni məshira kılıxtı; lekin u həmməylənni taxkırıraq qıkırıwetip, balining ata-anisini wə eż həmrəhəlirini elip, bala yatkan eygə kirdi. ⁴¹ U balining kolini tutup, uningoja: «Talita kumi» dedi. Bu səzning mənisi «Kızım, sanga eytimənki, ornungdin tur» degənlilik idi. ⁴² Kız dərhal ornidin turup mangdi (u on ikki yaxta idi). Ular bu ixka mutlak həyran kəlixtili. ⁴³ U ularoqa bu ixni həqkimgə eytməslikni kəttik tapılıdi, xundakla kızqə yegüdək birnemə berixni eytti.

Nasaratlıklərning uni qətkə kekixi

Mat. 13:53-58; Luğa 4:16-30

6 ¹ U u yərdin ketip, eż yurtioja kəldi. Uning muhlislirimu uningoja əgixip bardı. ² Xabat künü kəlgəndə, u sinagogda təlim berixkə kirixti. Təlimini anglıqlanlardın kep adəm intayin həyran boluxup:

— Bu adəm bularoqa nadin erixkəndu? Uningoja muxundak danalık əkəndək berilgən? Uning kolida muxundak möjizilər əkəndək yaritildiyoqdu? ³ U həlikə yaşaqqı əməsmu, Məryəmning oölli, xundakla Yakup, Yosə, Yəhudə wə Simonlarning akisiyoq? Uning singillirimu bu yərdə arimizda turuwatmamdu? — deyixti. Xuning bilən ular uningoja həsət-bizarlıq bilən karidi.

⁴ Xuning bilən Əysa ularoja:

— Hərkəndək pəyəqəmbər baxka yərlərdə hərmətsiz kalmayıdu, pəkət eż yurti, eż uruk-tuqşanlırları arısında wə eż eyidə hərmətkə sazawər bolmayıdu, — dedi.

⁵ Xuning bilən kollirini birkənqə bimarning üstigə təvküzip, ularni sakaytqəndin baxka, xu yərdə u həqkəndək möjizə yaritalmadi. ⁶ Wə u ularning iman-ixənqsizlikidin həyran kəldi.

Əysaning on ikki rosulni əwətixi

Mat. 10:1, 5-15; Luğa 9:1-6

⁷ Andin u ətraptiki yeza-kəntlərni aylinip təlim bərdi.

U on ikkiylənni yenioja qakırdı wə həlkə arisioja ikki-ikkidin əwətixkə baxlıdı. U ularoja na-pak rohłarnı həydəx hökükini bərdi; ⁸ wə ularoja: — Səpərdə yeninglaroja həsidiñ baxka nərsə eliwalımlar, nə hurjun nə nan eliwalımlar, bəlwaoğka pulmu salmanglar, ⁹ putunglaroja

^{5:39} Yh. 11:11.

^{6:1} Mat. 13:53; Luğa 4:16.

^{6:3} «u həlikə yaşaqqı əməsmu, Məryəmning oölli...» — Yəhudiyilar arısında adəmlər atisining ismi bilən tonuluxi kerək idi. Yalnız anisining ismini tiloja elixning ezi birləşdirək idı.

^{6:3} Yh. 6:42.

^{6:4} Mat. 13:57; Luğa 4:24; Yh. 4:44.

^{6:5} Mat. 13:58.

^{6:6} Mat. 9:35; Luğa 13:22.

^{6:7} «napak rohlar» — jinlərni kərsitidü.

^{6:7} Mat. 10:1; Luğa 6:13; 9:1.

^{6:8} «hurjun» — yaki «tiləmqininq haltisi».

«Markus»

кәxlərni kiyinglar, bıraq ikki yəktək kiyiwalmanglar, — dəp tapılıdi...¹⁰ U yənə:

— Bir yurtka baroqininglarda, kimning eyigə köbul kılınip kirsənglər, u yurttin kətküqə xu eydila turunqlar.¹¹ Qayıs yərdikilər silərni köbul kılınma, xundakla səzünglərni anglimisa, u yərdin kətkininqlarda, ularoja agah-guwahə bolsun üçün ayioqinqlardiki topini kekivetinglər! — dedi.¹²

¹² Xuning bilən ular yoloja qikip, kixilərni gunaħlırioja towa kılıxqa jar selip ündidi.¹³ Ular nuroqun jinlərni həyididi, nuroqun bimarlarnı zəytun meyi bilən məsih kılıp sakaytti.

Qəmüldürgüqi Yəhyanıng əlümü

Mat. 14:1-12; Luğa 9:7-9

¹⁴ Uning nomi məxhur bolоaqqa, Herod padixah uning həkkidə anglap: «Bu adəm qokum əlüməndin tırılgən Qəmüldürgüqi Yəhyanı. Xuning üçün muxu alahidə կudrətlər uningda küqini kərsitidu» dəyitti.¹⁵ Baxxıklär: «U İlyas pəyoqəmbər» desə, yənə bəzilər: «Burunki pəyoqəmbərlərdək bir pəyoqəmbər bolsa kerək» deyixətti.

¹⁶ Bıraq bularını angliojan Herod:

— Mən kallisini alojan Yəhyanıng ezi xu — u əlüməndin tırilipti! — dedi.

¹⁷⁻¹⁸ Herodning bundak deyixininə səwəbi, u əgəy akisi Filipning ayali Hərodiyənin wəjidi adəm əwətip Yəhyanı tutup, zindanqa taxlıqanıdi. Qünki u xu ayal bilən nikahlanıqanıdi; Yəhya Hərodkə tənbih berip: «Akangning ayalını tartiwellix Təwrat kanuniqə hilap» dəp əkətə-əkətə degənədi...

¹⁹ Xuning üçün Hərodiyə Yəhyanı adawət saklaytti; uni əltürməkqi bolajan bolsimu, lekin xundak kılalmayıttı.²⁰ Qünki Herod Yəhyanı diyanətlik wə mükəddəs adəm dəp bilip, uningdin ərkətəti, xunglaxqa uni қoçdaytti; u uning səzlini angliojan qaoqlırıda alakzadə bolup ketətti,

^{6:9} «Əysə ularoja: — Səpərdə yeningləroja hasidin baxğı nərsə eliwal manglar, nə hurjun nə nan eliwal manglar, bəlwəsqə pulmu salmanglar, putunglaroja kəxlərni kiyinglar, bıraq ikki yəktək kiyiwalmanglar, — dəp tapılıdi! — (9-10-ayət) kizikarlıq yeri xuki, «Matta» wə «Luğa»da hatiriləngən bayanlar boyiqə Rabbimiz ularoja hasa eliwellix wə kəx kiyixnimə man'ı kılınan. Pikrimiz tehi mukimlaxmiojını bilən oylayımızki, «Matta» bilən «Luğa» wə «Markus»ta bəlkim ikki ayrim waqt-əhval kərsitilidü.

^{6:9} Ros. 12:8.

^{6:10} «Kümməng eygə köbul kılınip kirsənglər, u yurttin kətküqə xu eydila turunqlar» — bu əmrədə qong danalıq bar. Ikki səwəbtin etiloqan boluxi mumkin: — (1) kona zamanlarda kep diniy wəz eytəküqilar eymu-ey yoklap pul tiləyti; lekin əysənanı mühlisliq həq tiləmliq kilməsləki kerək; (2) ular eymu-ey keçip yürə, hələtə hərtürlük əhsət-guman payda boluxumu mumkin — «Nemixkə ular bizning eydə könəməydi?» yaki «Nemixkə ular bizning eydin keçip ketidü?» deyəndək.

^{6:11} «U yərdin kətkininqlarda, ularoja agah-guwahə bolsun üçün ayioqinqlardiki topini kekivetinglər!» — «ayaqdəki topını kekivetix» deyən bu ixarət «bizning silər bilən munasiwetimiz yok», deyənmə bildürüp, Hudanıng sezinə rət kılınanlaroja kattık agahlandurdux idı.

^{6:11} Mat. 10:14; Luk 9:5; 10:12; Ros. 13:51; 18:6

^{6:12} «ular ... Nuroqun bimarlarnı zəytun meyi bilən məsih kılıp sakaytti» — «məsih kılıx» muxu yərdə adəmning bexioja zəytun meyini sürüşüni kərsitidü. «Təbirlər»ni kərsitidü.

^{6:13} Yak. 5:14.

^{6:14} «Uning nomi məxhur bolоaqqa, Herod padixah uning həkkidə anglap...» — «Hərodlar toojruluk, «Təbirlər»ni kerüng. ... «...uning həkkidə anglap: «Bu adəm ... Qəmüldürgüqi Yəhyanı...» dəyitti» — baxğı birhil tərjimi: «...uning həkkidə anglap kəldi. Bəzilər: «Bu adəm ... Qəmüldürgüqi Yəhyanı...» — deyixətti».

^{6:14} Mat. 14:1; Luk 9:7.

^{6:17-18} «Qünki u xu ayal bilən nikahlanıqanı; Yəhya Hərodkə tənbih berip: «Akangning ayalını tartiwellix Təwrat kanuniqə hilap» dəp əkətə-əkətə degənədi» — Herod əgəy akisi Filipning ayali Hərodiyəni Filiptin tartiwellip andin uni ajrixixkə kılınip, Hərodiya bilən ezi toy kılınanıdi. Yəhyanı tutut «Hərodiyəning wəjidi» — bəlkim uning biwasıta təlipidin bolajan boluxumu mumkin. ... «Akangning ayalını tartiwellix Təwrat kanuniqə hilap» — Təwrattiki «Law.» 16:18, 20:21də, birsininq aka yaki ukisi həyat əhvalda, birininq ayalını yənə biri ez əmriga elixkə bolmayıdu, dəp bəlgiləngən.

^{6:17-18} Mat. 14:3; Luk 3:19; 9:9; Law. 18:16; 20:21.

«Markus»

lekin yənilə səzlirini anglaxka amrak idi...²¹

²¹ Əmma Hərodiyə kütükən pəyt ahir yetip kəldi; Hərod tuqulmuş künidə əz əməldarlıri, mingbexiliri wə Galiliyə əlkisidiki katta ərbablarnı ziyapət bilən kütüwaldi;²² həlikı Hərodiyəning kizi sorunoğa qüxüp ussul oynap bərdi. Bu Hərod wə həmdastıhan bolovanlaroğa bəkmə yarap kətti. Padixah kizoja: — Məndin nemə tələp kilsang, xuni berimən, — dedi.²³ Andin u kəsəm kılıp yənə:

— Məndin nemə tələp kilsang, hətta padixahlıkimning yerimini desəngmu xuni berimən, — dedi.²⁴

²⁴ Kız sırtka qıkıp, anisidin:

— Nemə tələp kılıy? — dəp soriwidi, anisi: — Qəmüldürgüqi Yəhyaning kallisini tələp kıl, — dedi.

²⁵ Kız dərhal padixahning aldioq aaldırap kirip:

— Qəmüldürgüqi Yəhyaning kallisini hazırla bir təhsigə koyup əkilixlirini halaymən, — dedi.

²⁶ Padixah, buningə nahayiti həsrət qəkkən bolsimu, kəsəmləri tüpəylidin wə dastihanda olturojanlar wəjidi, uningoşa bərgən sezidin yanousi kəlmidi.²⁷ Xunga padixah dərhal bir jallat əwətip, uning kallisini elip kelixinı əmr kıldı. Jallat zindanoşa berip Yəhyaning kallisini elip,²⁸ uni bir təhsigə koyup, kizning aldioq elip kelip uningoşa bərdi. Kız uni anisioqa tapxurdu.²⁹ Bu ixni anglioqan Yəhyaning muhlisləri kelip, jəsətni elip ketip bir əkbərigə koydı.

Əysaning bəx ming kixini ozuklandıduruxı

Mat. 14:13-21; Lukə 9:10-17; Yh. 6:1-14

³⁰ Kaytip kəlgən rosullar Əysanıng yenioşa yiqıldı, nemə kılıqları həm nemə təlim bərgənlirini uningoşa məlum kılıxtı.³¹ Kelip-ketiwatkanlar nahayiti kəplikidin ularoşa tamaklinixkimü wakit qılıqmidi. Xunga u ularoşa:

— Yürüngələr, mər bilən hilwət bir jayoşa berip, birdəm aram elinglər, — dedi.³² Buning bilən ular kemiga qüxüp, hilwət bir qəl yərgə karap mangdi.³³ Birək nuroğun kixilər ularning ketiwatkanlıkini baykap, ularnı tonuweliwidi, ətraptiki barlıq xəhərlərdin piyadə yoloşa qıkıp, yügürüp, ulardın burun u yərgə berip yiqilixti.³⁴ Əysa kemidin qüxüp, zor bir top adəmni kərüp, ularning padiqisiz koy padisidək bolovanlıkişa iq aqırıtti. Xunga u ularoşa kəp ixlərni egitixkə baxlıdı.

³⁵ Kəq kirip kaloqanda, muhlisləri uning yenioşa kelip:

— Bu qəl bir jay ikən, kəq kirip kətti.³⁶ Halayikni yoloşa seliwtəkən bolsang, ular ətraptiki kənt-kixlaklaroşa berip, ezlirigə nan setiwsun; qunki ularda yegüdək nərsə yok, — dedi.

³⁷ Lekin u ularoşa jawabən:

— Ularoşa ezungular ozuk beringlər, — dedi.

6:20 «Hərod Yəhyanı diyanətlilik wə mukəddəs adəm dəp bil...» — okurmənlərgə ayankı, Təwrat wə İnjilda «mukəddəs» degənnəng mənisi «luləq» əməs, bəlkı «pak», «Hudaqla ataloğan»dur. «u uning səzlirini anglioqan qaqlırıda alakzadə bolup ketətti» — bəzi kona keçirmilərdə buning ornida: «u uning səzlirini anglap nemə klixni biləlməy əlavəti» yaki «u uning səzlirini anglap kəp ixlərni kılıttı» deyilidü.

6:20 Mat. 14:5; 21:26.

6:21 Yar. 40:20; Mat. 14:6.

6:22 «Hərodiyəning kizi» — burunki eridin bolovan kizi. Bəzi kona keçirmilərdə: «... uning kizi Hərodiyə» deyilidü. Undak tərjima toqra bolsa, Hərodiyəning kiziñin isminin ezinin ismi bilən ohxax boluxi ajayıb ix əməs, əlvəttə.

6:23 Hək. 11:30.

6:27 «...padixah dərhal bir jallat əwətip...» — yaki «...padixah dərhal bir karawul əwətip...».

6:27 Mat. 14:10.

6:30 Lukə 9:10.

6:31 Mar. 3:20.

6:32 Mat. 14:13; Lukə 9:10; Yh. 6:1.

6:34 Yər. 23:1; Əz. 34:2; Mat. 9:36; 14:4; Lukə 9:11.

6:35 Mat. 14:15; Lukə 9:12; Yh. 6:5.

«Markus»

Muhlislar uningdin:

— İkki yüz kümüx dinaroja ularoja nan əkelip ularni ozuklanduramduq? — dəp soridi..

³⁸ Əysa ularoja: — Kənqə neninglar bar? Berip қarap bekinqilar, — dedi. Ular қarap bakqəndin keyin: — Bəxi bar ikən, yənə ikki belikmə bar ikən, — deyixti..

³⁹ U ularoja kixilərni top-top kılıp yexil qiməndə olturoqzuxni buyrudi. ⁴⁰ Halayık yüzdin, əlliktin səp-səp bolup olturnuxti. ⁴¹ U bəx nan bilən ikki belikni қolioja elip, asmanoja қarap Hudaqə təxəkkür-mədhıya eytti, andin nanlarni oxtup, kəpqılıkkə tutup berix üçün muhlislirioqa berip turattı; ikki beliknimə həmməyləngə tarkitip bərdi. ⁴² Həmməylən yəp to-yundi. ⁴³ Muhlislar exip қaloqan nan wə belik parqılırını lik, on ikki sewətkə teriwaldi. ⁴⁴ Nanlarni yegən ərlərning sanila bəx mingqə idi.

Əysanıng su üstidə mengixi

Mat. 14:22-33; Yh. 6:16-21

⁴⁵ Bu ixtin keyinla, u muhlislirioqa əzüm bu halayıknı yoloja seliwetimən, angolqə silər kemigə olтурup, dengizning karxi қirojikidiki Bəyt-Saida yezisioja etüp turunglar, dəp buyrudi..

⁴⁶ Ularnı yoloja seliwətkəndin keyin, u dua-tılawət kılıx üçün taşqı qıktı. ⁴⁷ Kəq kirgəndə, kəmə dengizning otturisiqə yətkənidi, u ezi yaloquz қuruklukta idi. ⁴⁸ U muhlislirining palaknı küçəp uruwatqanlığını kərdi; qünki xamal tətür yenilixtə qıkkənidi. Keqə tətinqi jesək waktida, u dengizning üstidə mengip, muhlisliri tərəpkə kəldi wə ularning yenidin etüp ketidiqəndək kılatti.. ⁴⁹ Lekin ular uning dengizning üstidə mengip keliwatqanlığını kərüp, uni alwasti ohxaydu, dəp oylap quşan selixti. ⁵⁰ Qünki ularning həmmisi uni kərüp sarasimioja qüxti.

Lekin u dərəhəl ularoja:

— Yürəklilik bolunglar, bu mən, қorkmanglar! — dedi.

⁵¹ U kemigə, ularning yenioja qıkkəndila, xamal tohtidi. Ular buningdin həoxidin kətküdək dərijidə kəttik həyran kəlixip, nemini oylaxni bilməydi; ⁵² qünki ular nan berix möjizisini tehiqə qüxənmigənidi, ularning kəlbə bihud əhalətə turattı.

⁵³ Ular dengizning karxi təripiga etüp, Ginnisarət degən yurtta қuruklukka qıkip, kemini baqlap kəydi. ⁵⁴ Ular kemidin qübüxi bilənla, halayık uni dərəhəl tonuwelip, ⁵⁵ atraptiki həmmə jaylaroja yügürüxüp bardi wə «U palanqı yergə qübüptü» dəp anglıxi bilənla, bimarlarnı zəmbilgə selip, xu yərgə uning aldiqə elip berixti.

⁵⁶ U məyli yeza, məyli xəhər yaki kıxlaklaroja barsun, həlk aqrıqlarını bazarlaroja elip qıkip yatquzatti; ular uningdin aqrıqlar həq bolmıcıqanda sening yepinqangning pexigə bolsimu kolini təgküzuwalsak dəp etündi. Uningoja kolini təgküzgənlərning həmmisi sakaydi.

6:37 «ikki yüz kümüx dinar» — bir kümüx dinar (grek tilida «dinarius») bir ixqining bir künlük ix həkkə idi («Mat.» 20:2ni kerüng).

6:38 Mat. 14:17; Luča 9:13; Yh. 6:9.

6:40 «halayık yüzdin, əlliktin səp-səp bolup olturnuxti» — grek tilida «Halayık yüzdin, əlliktin səp-səp bolup yetixti».

6:41 1Sam. 9:13; Yh. 17:1.

6:43 «Muhlislar ...teriwaldi» — grek tilida «Ular ... teriwaldi», «Ular»ning muhlislar ikənlikli «Mat.» 16:9-10də ispatlinidu. «on ikki sewət» — grek tilida «on ikki kəl sewət» — demək, bir adəm ikki kəlləp kətürəleydiqən sewətlər.

6:45 «Bəyt-Saida yezisioja etüp...» — yaki «Bəyt-Saida yezisidin etüp...».

6:45 Mat. 14:22; Yh. 6:17.

6:46 Mat. 14:23; Luča 6:12.

6:47 Mat. 14:23; Yh. 6:16.

6:48 «Keqə tətinqi jesək waktida, u dengizning üstidə mengip...» — bir keqə tət jesəkkə belünətti; xunga bu wakit tang atay degen wakit idi. «u ... ularning yenidin etüp ketidiqəndək kılatti» — yaki «u ... ularning yenidin etüp kətməkqı boldı».

-Bu intayın kizik ix. Mumkingiliyi barkı, (1) Əysanıng «etüp ketix»i — Muhlislaroja Pərvərdigarning Pərixtisining Israillarnı Misirdin kütkuzux üçün «Ularning (Israillarning) yenidin etüp ketix»ini əslətməkqı, yaki (2) u ularning ezlilikdən ezinə kemigə qıkip həmrəh boluxkə təklipli kılıxını halaydı.

6:53 Mat. 14:3.

«Markus»

Insanni nemə napak kılıdu?

Mat. 15:1-20

7¹ Bu qaoqda, Pərisiyələr wə Təwrat ustazlıridin bəziləri Yerusalemın kelip uning aldiqa yiqıldı; ²⁻⁵ xu Pərisiyələr wə Təwrat ustazlıri uning muhlisliridin bəzilirinən tamaknı ərolını yumay, yəni «napak» haldə yəwətqanlığını körüp, uningdin:

— Muhlisirinə nemixkə ata-bowlirimiznən ən'ənilirigə riayə kilməy, bəlkı yuyulmioğan kolları bilən tamak yəyə? — dəp soraxtı (qünki Pərisiyələr wə pütün Yəhudiylər ata-bowliri təripidin qaldurulmuş ən'ənin qing tutkaqka, awwal ərolını əstayidilliş bilən yumisa, tamak yeməydi. Xuningdək bazarın keytip kəlgəndim, ular ərol yumay birnərsə yeməydi. Uningdin baxka, piyalə-kədəh, das-qəgün wə mis əqəmlər wə diwanlarnı yuyux toqrisida tapxurulmuş nuroqunlioğan ən'ənilərdim qing turidi).

6 U ularoja jawab berip mundak dedi:

— Yəxaya pəyojəmbər silər sahtipəzələr tooqranglarda aldin'ala toptooqra bexarət bərgən! uning yazmısında pütülgəndək: —

«Muxu həlkə aqzıda Meni hərmətlığını bilən,

Birak ərolbi Məndin yirak;

7 Ular Manga bihudə ibadət kılıdu.

Ularning eğətkən təlimlili pəkət insanlardın qıckan pətiwalarla, halas»...

8 Qünki silər Hudanıng əmrini taxlap koyup, insanlarning ən'ənisini qing tutuwalidikənsilər — das-qəgün, piyalə-kədəhərni yuyux wə xuningəqə ohxap ketidioğan nuroqan baxka ixlarnı ən'ənə kılıp yürisilər..

9 U ularoja yənə mundak dedi:

— Silər əzliringlarning ən'ənisini qing tutimiz dəp Hudanıng əmrini əpqillik bilən bir qətkə kayrip koydungular! ¹⁰ Qünki Musa pəyojəmbər: «Ata-anangni hərmət kıl» wə «Atisi yaki anisini həkarətligənlər əlümgə məhkum kılınsun» dəp əmr kılıqan. ¹¹ Lekin silər: — Birsi «Atisi yaki anisioğlu: — Mən silərgə yardım bərgüdək nərsilərni allıqاقan «kurban kılıp» Hudaşa atıwəttim — desilə, ¹² xu kixininə ata-anisining əhalidin həwər elixəqə bolmayıdu, dəp eğıtisilər.

13 Xundak kılıp, silər əwlədliringlərə tapxurulmuş ən'ənəglərni dəp Hudanıng əmrini yokka qıkırıwettinglər, wə xuningəqə ohxax kəp ixlarnı kılısilər...

7:1 Mat. 15:1.

7:2-5 «əstayidilliş bilən yumisa...» — baxka birhil tərjimisi «beqixiqiçə yumisa...» yaki «muxt bilən yumisa...».

7:6 Yəx. 29:13; Əz. 33:31.

7:7 «Muxu həlkə aqzıda Meni hərmətlığını bilən, birak ərolbi Məndin yirak; ular Manga bihudə ibadət kılıdu; ularning eğətkən təlimlili pəkət insanlardın qıckan pətiwalarla, halas» — «Yəx.» 29:13.

7:8 Mat. 15:9; Kol. 2:18,20; Tit. 1:14.

7:9 «qünki silər Hudanıng əmrini taxlap koyup, insanlarning ən'ənisini qing tutuwalidikənsilər — das-qəgün, piyalə-kədəhərni yuyux wə xuningəqə ohxap ketidioğan nuroqan baxka ixlarnı ən'ənə kılıp yürisilər» — bəzi kona keşürmilərdə: «das-qəgün, piyalə-kədəhərni yuyux wə xuningəqə ohxap ketidioğan nuroqan baxka ixlarnı ən'ənə kılıp yürisilər» deyən sezər teplimayıdu.

7:10 Mis. 20:12; 21:17; Law. 20:9; Kan. 5:16; 27:16; Pənd. 20:20; Əf. 6:2.

7:11 «Mən silərgə yardım bərgüdək nərsilərni allıqاقan «kurban kılıp» Hudaşa atıwəttim» — «kurban» muxu yərdə biwasita ibarətinə tilidin elinoğan bolup, «sədiq kılınoğan» yaxşı «Hudaşa atap kılınoğan» deyən mənini bildürüdi.

7:12 «Xundak kılıp, silər əwlədliringlərə tapxurulmuş ən'ənəglərni dəp Hudanıng əmrini yokka qıkırıwettinglər» — Masihiyyən seziqə karıojanda «Hudaşa atıqan taşllukatlar» tehi atıqoğu kixininə kolida turqanda, uların paydılınıwarsə bolatti. Xu kixi bəlkim Təwrat ustazlırinən kollixi bilən «dunyadın kətkinimdin keyin...» yaki «məlum bir məzgildin keyin...» «ibadəthanıja tapxurimən» dəp kəsəm kılıqan bolsa kerək. Yəhudiylarning tarixiyyətində xuningəqə ohxax kəpligən misallar teplidü.

— Pəriyisilər eğətkən xu hiylə-mikir: «Mal-mülküngni Hudaşa ataloğan («kurban kılıqan») kılıqan bolsang, ata-anangidin həwər almışang bolidü» əməs, bəlkı («xundak kılıqan bolsang») həwər elixəqə bolmayıdu» deyəndək. ular xübhisizki ahirida bu ixtin məlum bir payda keridü, əlwətə.

7:13 Mat. 15:6; 1Tim. 4:3; 2Tim. 3:2.

«Markus»

Insanni nemə napak kılıdu?

¹⁴ Andin halayıknı yənə yenioğa qakırıp, ularoşa:

— Həmminglər manga kulak selinglər wə xuni qüxininglərki,¹⁵ insanning sırtidin iqığə kiridiqan nərsilərning həqkəndikj uni napak kılmayıd, bəlkı eż iqidin qıkıdıcıqan nərsilər bolşa, ular insanni napak kılıdu.¹⁶ Angloşudək kuliki barlar buni anglisun! — dedi.

¹⁷ U halayıktın ayrılip eygə kirgəndə, muhlisliri uningdin bu təmsil həkkidə soridi.¹⁸ U ularoşa:
— Silərmə tehiqə qüxənməy yürüwatımsılər?! Sırttin insanning iqığə kiridiqan hərkəndək nərsining uni napak kılalmayıqanlığını tonup yətməywatmamsılər?¹⁹ Sırttin kirgən nərsə insanning kəlbigə əməs, azkazinoğa kiridu, andin u yərdin tərət bolup taxlinidu, — dedi (u bu gəpni deyix bilən, həmmə yeməkliliklərni ḥalal kiliwətti).

²⁰ U yənə sez kılıp mundak dedi:

— Insanning iqidin qıkıdıcınila, insanni napak kılıdu.²¹⁻²² Qünki xular — yaman niyətlər, zinahorluk, jinsiy buzukluklar, katılılık, oqrılık, aqkəzlük, rəzilliliklər, aldamqılık, xəhwaniyılık, həsəthorluk, til-aħanət, təkəbburluk wə ħamaqətliklər insanning iqidin, yəni uning kəlbidin qılıdu.²³ — bu rəzil ixlarning həmmisi insanning iqidin qıkıp, eżini napak kılıdu.

Yat əllik bir ayalning etikədi

Mat. 15:21-28

²⁴ U ornidin turup u yərdin ayrılip, Tur wə Zidon ətrapidiki rayonlarqa bardı wə bir əyga kirdi. Gərqə u buni həqkim bilmisun degen bolsimu, lekin yoxurup қalalmidi.²⁵ Dərwəkə, napak roh qaplaşxan kiqik bir kızning anisi uning tooqrisidiki həwərni angliojan ħaman yetip kelip, uning ayiojoşa yıķıldı.²⁶ (ayal Yunanlıq bolup, Suriyə əlkisidiki Fənikiy millitidin idi). U uningdin kızidin jinni həydəwetixni etündi.²⁷ Lekin Əysa uningoşa:

— Aldi bilən balilar կorsikini toyozzsun; qünki balilarning nenini kiqik itlarqa taxlap berix toqra əməs, — dedi.

²⁸ Lekin u buningoşa jawabən:

— Durus, i Rəb, biraq hətta itlarmu üstəl astida turup balilardin qüxkən nan uwaklırını yəydiqə,
— dedi.

²⁹ Əysa uningoşa:

— Sening muxu səzüng tüpəylidin yolungoşa kayt, jin kizingdin qıkıp kətti, — dedi.

³⁰ Ayal əyigə kaytip kəlgəndə, mana kız kariwatta yatatti, jin uningdin qıkıp kətkəndi.

Əysanıng bir gas-gaqə adəmni sakaytixi

³¹ Əysa yənə Tur wə Zidon xəhirinинг ətrapidiki rayonlardın qıkıp, «On xəhər» rayoni otturisidin etüp, yənə Galiliyə dengizioşa kəldi.³² Halayık uning aldioşa tili eqir, gas bir adəmni elip

^{7:14} Mat. 15:10.

^{7:15} Ros. 10:15; Rim. 14:17,20; Tit. 1:15.

^{7:17} Mat. 15:15.

^{7:21-22} «ħasethorluk» — buning baxka birhil tərjimisi: «yaman kez».

^{7:21-22} Yar. 6:5; 8:21; Pənd. 6:14; Yar. 17:9.

^{7:24} «u yərdin ayrılip, Tur wə Zidon ətrapidiki rayonlarqa bardı» — u yər «qətəlliklər» turuwtən rayon bolup, Masihiññ xu yərgo berixtiki məksəti, eż halkidin bir wakit ayrılip aram elixtin ibarət bolsa kerək.

^{7:24} Mat. 15:21.

^{7:26} «ayal... Fənikiy millitidin idi» — yaki «ayal... Fənikilik idi» yaki «ayal... Fənikə rayonılıq idi». U Yəhəhudiy əməs, əlwətta. U aslıda butpəras boluxi mumkin.

^{7:27} «Aldi bilən balilar կorsikini toyozzsun; qünki balilarning nenini kiqik itlarqa taxlap berix toqra əməs» — Məsih Əysa bu yərdə eźininq dəsləkpi wazipisini Yəhədüylərə hux həwərni yatkütüx, dəp təkitləydi. «Kiçik itlar» bəlkim həkarətlik səz bolmay, eydiki arzuluk pistilirini kərsitudu. Muxu ayalning etikədi toqrisida «Matta»diki «kökoxumqə səz»imizni körüng.

^{7:31} Mat. 15:29.

«Markus»

kelip, uning uqisioja қолунгни тәгкүзүп қоysang, дәp өтünüxti.³³ U u adəmni halayiktin ayrip bir qətkə tartıp, barmaklırini uning kulaklırioja tiktı, tükürüp, barmikini uning tilioja тәgküzdi.

³⁴ Andin u asmanoja қарap uһ tartıp horsinojandin keyin, u adəmgə: «Əffata» (mənisi «eqil») dedi. ³⁵ U adəmning kulaklırini dərhal eqilip, tilimu eqilip rawan gəp kiliхka baxlidi..

³⁶ Əysa ularoja buni həqkimə eytmaslıknı tapılıdi. Lekin ularoja hərkənqə tapiliojan bolsimu, bu həwərnı yənilə xunqə kəng tarkitiwətti. ³⁷ Halayık bu ixka mutlək həyran kəlixip:

— U həmmə ixlarnı kaltis kılıdıkən! Hətta gaslarnı angelaydiojan, gaqılarnı sezləydiojan kılıdıkən, — deyixti..

Əysanıng tət ming kixini toyduruxı

Mat. 15:32-39

8¹ Xu künlərdə, yənə zor bir top halayık yiojilojanidi. Ularning yegüdək həqnemisi bolmioqaqka, u muhlislirini yenioja qakırıp:

— Bu halayıkka iqim aqriydu. Qünki ular mening yenimda turojlı üq kün boldi, ularda yegüdək həqnərsimu kalmidi.³ Ularnı eylirigə aq qorsak қaytursam, yolda əhalidin ketixi mümkün. Qünki bəziliri yiraktın kəlgənlikən, — dedi.

⁴ Muhlisliri buningçə jawabən:

— Bundaq hılwət bir jayda bu kixilarnı toyduruqadək nanni nədin tapkılı bolsun? — deyixti.

⁵ — Kənqə neninglar bar? — dəp soridi u.

Yəttə, — deyixti ular.

⁶ Buning bilən u həlkəni yerdə olturuxka buyrudi. Andin yəttə nanni қolioja aldi wə Hudaşa təxəkkür-mədhıjə eytip oxup, kəpqılıkkə tutuxka muhlislirioja bərdi. Ular halayıkka üləxtürüp bərdi.⁷ Muhlislarda yənə birkənqə kiqik belikmu bar idi. U Hudaşa təxəkkür eytip ularnı bərikətləp, muhlislirioja üləxtürüp berixni etti.⁸ Halayık toyquqə yedi; ular exip kalojan parqılları yatta sewətkə teriwaldi.⁹ Yegənlər tət mingqə kixi idi. U ularnı yoloja saldı,¹⁰ andin muhlisliri bilən billə dərhal kemigə qüxüp, Dalmanuta tərəplirigə bardi..

Pərisiyələrning möjizilik alamətni kərəxni tələp kılıxi

Mat. 16:1-4

¹¹ Pərisiyələr qikip, uni sinax məksitidə uningdin bizgə asmandın bir möjizilik alamət kərsətsəng, dəp tələp kılıxip, uning bilən munaziriləxkili turdi.¹² U iqidə bir uluq-kiqik tinip:

— Bu dəwr nemixə bir «möjizilik alamət»ni istəp yürüdü? Xuni silərgə bərhək eytip köyayki, bu dəwrgə həqkəndək möjizilik alamət kərsitilməydi, — dedi..

¹³ Andin ulardin ayrılip, yənə kemigə qikip, dengizning u qetiqə ətüp kətti.

7:32 Mat. 9:32; Lukə 11:14.

7:33 «U... barmaklırini uning kulaklırioja tiktı, tükürüp, barmikini uning tilioja тәgküzdi» — tərjimimiz boyiqə Məsih, bəlkim ez barmılık əstigə tekürən boluxı mumkin, bolmisa u yərgə tekürən bolsa kerək.

7:35 «...tilimu eqilip rawan gəp kiliхka baxlidi» — grek tilida «...tilining tanisi yexilip, rawan gəp kiliхka baxlidi»

7:37 Yar. 1:31.

8:1 Mat. 15:32.

8:8 «ular exip kalojan parqılları ... teriwaldi» — «ular» — muhlislər yaki pütkül halayıkni kərsitudu. «yəttə sewət...» — «sewət» grek tilida bu sez bək qong bir hil sewətni kərsitudu.

8:10 Mat. 15:39.

8:11 «Pərisiyələr qikip, uni sinax məksitidə uningdin bizgə asmandın bir möjizilik alamət kərsətsəng...» — Pərisiyələr tələp kalojan «möjizilik alamət» Əysanıng həqkiy Məsih ikənlilikini ispatlaydiojan bir karamətni kərsitudu, əlwəttə.

8:11 Mat. 12:38; 16:1; Lukə 11:29; Yh. 6:30.

8:12 «u iqidə bir uluq-kiqik tinip...» — grek tilida «U rohida bir uluq-kiqik tinip...». «Roh» muxu yerdə uning əzinin (insaniy) rohını bildürüd.

8:12 Mat. 16:4.

«Markus»

Sahtipəzlik «eqitkù»sidin saklinix

Mat. 16:5-12

¹⁴ Muhlislar nan elip kelixni untuojan bolup, kemidə bir tal nandin baxka yəydiqini yok idi. ¹⁵ U ularni agahlındurup:

— Ehitiyat kilinglar, Pərisiyələrning eqitkusi wə Herodning eqitkusidin həzi bolunglar, — dedi...

¹⁶ Muhlislar əzara mulahızılıxip:

— Uning bundak deyixi nan əkəlmigənlikimizdin bolsa kerək, — deyixti.

¹⁷ Əysa ularning nemə deyixiwatqanılığını bilip:

— Nemixkə nan yoklukı tooqrisida mulahızə kılısilər? Silər tehiqə pəm-parasət yaki qüxənqığa igə bolmidinglarmu? Kəbliringlər tehimu bıhudlixip ketiwatamdu? ¹⁸ Kəzünglər turup kərməywatamsılər? Külüklinglər turup anglimaywatamsılər? Esinglarda yokmu? ¹⁹ Bəx ming kixigə bəx nanni oxtuojinimda, parqilaroja lik tolojan ənqə kiqik sewətni yioqiwaldinglar? — dedi.

— On ikkini, — jawab bərdi ular...

²⁰ — Yəttə nanni tet ming kixigə oxtuojinimda, parqilaroja lik tolojan ənqə sewətni yioqiwaldinglar? — dedi u.

— Yəttini, — Jawab bərdi ular...

²¹ U ularoja:

— Undakta, əndakşigə silər tehi qüxənməysilər? — dedi.

Bəyt-Saidadiki bir korning sakaytilixi

²² Ular Bəyt-Saida yezisioja kəldi; halayık bir kor adəmni uning aldioja elip kelip, uningoja əkolungni təgküzüp əyoşang, dəp etündi. ²³ U kor adəmning əolidin tutup yezining sırtioja yetiləp bardi; uning kezlirigə tükürüp, üstigə kollirini təgküzüp:

— Birər nərsə kərəwatamsən? — dəp soridi.

²⁴ U bexini kətürüp:

— Kixilərnı kərəwatişən; ular huddi mengip yürüwatqan dərəhərdək kərənütüwatidu, — dedi.

²⁵ Andin u kəytidin kollirini u adəmning kezlirigə təgküzdi. U kezlirini egiwidi, kezliri əsliga kelip, həmmə nərsini eniç kərdi. ²⁶ Əysa uni eyiga kəyturup:

— Yeziojumu kırma, yaki yezidiki həqkimə bu ixni ukturma, — dəp tapılıdi.

Petrusning Əysani Қutkuşuqi-Məsih dəp tonuxi

Mat. 16:13-20; Luğa 9:18-21

²⁷ Əysa muhlisliri bilən qıkip Kəysəriyə-Filippi rayonioja karaxlık kənt-yezilaroja bardi. Yolda u muhlisliridin:

^{8:15} «Ehitiyat kilinglar, Pərisiyələrning eqitkusi wə Herodning eqitkusidin həzi bolunglar» — «Mat.» 16:1-12nimə kərəng.

^{8:15} Mat. 16:6; Luğa 12:1.

^{8:17} Mar. 6:52.

^{8:19} «...ənqə kiqik sewət...» — «sewət» grek tilida «kol sewət».

^{8:19} Mat. 14:17,20; Mar. 6:38; Luğa 9:13; Yh. 6:9.

^{8:20} Mat. 15:36,37.

^{8:21} «Undakta, əndakşigə silər tehi qüxənməysilər?» — Məsihning bu soali muhlisliri yioqiwalovan «on ikki (kiqik) sewət» wə «yəttə (qong) sewət» bilən munasiwətləktur.

-Kiziç, bir ix xuki, Markus eziñin İnjildiki bayanında Məsihning (ölüm din tirilixtin baxka) jəmiy on tokkuz alahidə möjizisini hatirlayıdu. «Koxumqə söz»imizni kərəng.

^{8:23} Mar. 7:32.

^{8:25} «U kezlirini egiwidi...» — yaki «u bexini kətürüwid...» yaki «u kezlirini yoğan aqtı...».

^{8:26} «Yeziojumu kırma, yaki yezidiki həqkimə bu ixni ukturma» — Məsih nemixkə xundak tapılıdi? Xübhisizki, Bəyt-Saidadikilər allıqazan uning kəp möjizilərini kərəp turup tehiqə towa kilmiojanidi («Mat.» 11:21ni kərəng).

«Markus»

— Kixilər meni kim dəydu? — dəp soridi..

²⁸ Ular uningoja:

— Bəzilər seni Qəmündürgüqi Yəhya, bəzilər İlyas pəyojəmbər wə yənə bəzilər ilgiriki pəyojəmbərlərdin biri dəp қaraydikən, — dəp jawab berixti..

²⁹ U ulardin:

— Əmdi silərqu, silər meni kim dəp bilisilər? — dəp soridi.

Petrus jawabən: — Sən Məsihdursən, — dedi..

³⁰ U ularoja ezi tooqrułuk həqkimə tinmaslıknı jiddiy tapılıdi.

Əysaning olüp tiriliðiojanlığını aldin eytixi

Mat. 16:21-28; Luğa 9:22-27

³¹ Xuning bilən u İnsan'oqlining nuroğun azab-okubət tartixi, aksakallar, bax kahinlər wə Təwrat ustazlıri təripidin qatkə kekilixi, əltürülüxi wə üq kündin keyin tirildürülüxi muğərrər ikənlikini muhlislirişa egitixkə baxıldı.. ³² U bu ixni oquq-axkara səzləp bərdi. Buning bilən Petrus uni bir qatkə tartip, uni əyibləxkə baxıldı.. ³³ Lekin u burulup muhlislirişa karap, Petrusni əyibləp:

— Arxamoşa et, Xəytan! Sening oyliqanlıring Hudanıng ixliri əməs, insanning ixliridur, — dedi..

³⁴ Andin muhlisliri bilən halayıñnu qakırıp mundak dedi:

— Kimdəkim manga əgixixni niyət kilsə, əzidin keqip, ezining krestini kətürüp manga əgəxsun!. ³⁵ Qünki kimdəkim eż jenini kutkuzay desə, qoqum uningdin məhərum bolidu; lekin kimdəkim mən üqün wə hux həwər üqün eż jenidin məhərum bolsa, uni kutkuzidu.. ³⁶ Qünki bir adam pütkül dunyaşa igə bolup, jenidin məhərum kalsə, buning nemə paydisi bolsun?! ³⁷ U nemisini jenioşa tegixsun?! ³⁸ Qünki kimdəkim zinahor wə gunahkar bu dəwr aldida məndin wə mening səzlirimdin nomus kilsə, İnsan'oqlimu atisining xan-xəripi iqidə mükəddəs pərixtılər bilən billa kəlginiñdə, uningdin nomus kılındı..

^{8:27} Mat. 16:13; Luğa 9:18.

^{8:28} Mat. 14:2.

^{8:29} «Sən Məsihdursən» — «Məsih» degən səz tooqrułuk «Təbirlər»imizni kerüng.

^{8:29} Mat. 16:16; Yh. 6:69.

^{8:31} «İnsan'oqlining... aksakallar, bax kahinlər wə Təwrat ustazlıri təripidin qatkə kekilixi» — xu qaçıda ikki «bax kahin» bar idi — «Annas» wə uning kiýi'oqli «Qayafa».

^{8:31} Mat. 16:21; 17:22; 20:18; Mar. 9:31; 10:33; Luğa 9:22; 18:31; 24:7.

^{8:32} «Buning bilən Petrus uni bir qatkə tartip, uni əyibləxkə baxıldı» — Petrusning əyibləxi xübhisizki, ezung uluoq padıxalı Məsih turup, bexingoşa muxundak dəhəxətlilikləri qüfürməslilikin kerək idi, degəndək. «Mat.» 16:22ni kerüng.

^{8:33} «Arxamoşa et, Xəytan!» — Əysa bu ayettə «Xəytan» degən suzəni birinqidin «düxmən» degən məndidə ixitlipti, ezining dükümni bolup կalojan Petruska eytidü. Ikkinqidin, Xəytan ezi Petrus arxılık əysaşa putlikaxang bolmakçı idi.

^{8:33} 2Sam. 19:22.

^{8:34} «Kimdəkim manga əgixixni niyət kilsə, əzidin keqip, ezining krestini kətürüp manga əgəxsun!» — «Mat.» 10:38ni, xundakla uningdiki izahatnimu kerüng.

^{8:34} Mat. 10:38; 16:24; Luğa 9:23; 14:27.

^{8:35} Mat. 10:39; 16:25; Luğa 9:24; 17:33; Yh. 12:25.

^{8:36} «...jenidin məhərum kalsə, buning nemə paydisi bolsun?!» — «jan» muxu yərdə pəkət həyatni əməs, bəlkı adəmning salahiyiti, rohiy dunyasını kersitidü.

^{8:37} Zəb. 49:6-9.

^{8:38} «zinahor wə gunahkar bu dəwr» — «zinahor» bəlkim həm jismaniy həm kəqma (Hudaşa wapasızlıq kılıquçı, degən) manidiməu ixitlidü. «İnsan'oqli» — Məsih, əlvətə. «Təbirlər»imizni kerüng.

^{8:38} Mat. 10:32; Luğa 9:26; 12:8; 2Tim. 2:12; 1Yuha. 2:23.

«Markus»

Əysanıng julalıqta kərünüüxi

Mat. 17:1-13; Luğa 9:28-36

9¹ U ularoja yənə:

— Mən silərgə xuni bərhək eytip köyayki, bu yərdə turojanlarning arisidin olümning təmini te-tixtin burun jəzmən Hudanıng padixahlıqining küq-kudrat bilən kəlgənlikini kəridiojanlar bardur.

Əysanıng julalıqta kərünüüxi

2 Wəaltəkündin keyin, Əysa Petrus, Yakup wə Yuhananni ayrip elip, egizbir taqka qıktı. Uyerdə uning siyakı ularning kez aliddilə eżgirip, **3** kiyimliri yər yüzdikli həqbir akartkuqimu akartalmıqquşdək dərijidə parkirap kardək ap'ak boldi. **4** Ularning kez alidda Musa wə Ilyas pəyojəmbərlər tuyukşız keründi; ular əysa bilən sezlixwatqanıdi. **5** Petrus bu ixka jawabən əysaqa:

— Ustaz, bu yərdə bolojinimiz intayın yahxi boldi! Birini sanga, birini Musaqa, yənə birini Ilyasqa atap bu yərgə üq kəpə yasaylı! — dedi. **6** (qünki Petrus nema deyixini bilməy қalojanıdi, qünki ular qorkunqqa qəmüp kətkənidi).

7 Tuyukşız bir parqə bulut ularni kaplıwaldı wə buluttin: «Bu Meninq seyümlük Oqlumdur; uningoja қulak selinglar!» degən awaz anglandı. **8** Ular lappidə ətrapiqa қarixiwidi, lekin yənə həqkimni kermidi, ez yemida pəkət Əysanıla kerdi.

9 Ular taojdın qüxüwatqanda, Əysa ularoja, Insan'oqli əlümndin tirildürülmigüqə, kərgənlirini həqkimgə eytməsləkni əmr kılıp tapılıdi. **10** Ular uning bu sözünü kəngligə püküp, «əlümndin tiriliç» degənnəng zadi nemə ikənlikli həkkidə əzara mulahiziləxti.

11 Ular uningdin yənə:

— Təwrat ustazlırları nemə üçün: «Ilyas pəyojəmbər Məsih kelixtin awwal kaytip kelixi kerək» deyixidu? — dəp soraxti.

12 U ularoja jawabən:

— Ilyas pəyojəmbər dərwəkə Məsihtin awwal kelidu, andin həmmə ixni ornioja kəltürudu; əmdi nemixkə mukəddəs yazmilarda Insan'oqli kəp azab-əkubət qekidu wə horlinidu, dəp pütülgən?

13 Lekin mən silərgə xuni eytayki, Ilyas pəyojəmbər dərhəkikət kəldi wə dəl mukəddəs yazmilarda u həkkidə pütülgəndək, kixilər uningoja nemini halisa xundak ķildi.

9:1 «Bu yərdə turojanlarning arisidin olümning təmini tetixtin burun jəzmən Hudanıng padixahlıqining küq-kudrat bilən kəlgənlikini kəridiojanlar bardur» — bizningqa 9:1-ayəttiki sözning mühim mənisi 9:2-13da təswirləngən karamət ixlarnı kərsitidü. — Baxxa alımlar u: (1) əysa əltürüləndindən keyin muhlisliroja kəytə kərünüüxi bilən; (2) Mukəddəs Roñning kelixi bilən; (3) Məsihtin xəripi jamaətə ayan kılınıxi bilən; (4) əysanıng dunyaoja kaytip kelixi bilən əməlgə axuruldu, dəp karayıdu. — Yuxarıkı (1)-, (2)-, (3)-pikir sal orunluq bolojini bilən, lekin əysanıng «bu yərda turojanlarning arisidin... kəridiojanlar bar» deyinidin kariojanda, bəzi rosullar bu ixni keridu, xunga mühim əməlgə axuruluxi 9:2-13diki «əysanıng julalıqta kərünüüxi» deyən ixtar, dəp karayız.

9:1 Mat. 16:28; Luğa 9:27.

9:2 Mat. 17:1; Luğa 9:28.

9:5 «Ustaz» — grek tilida (həm ibraniy tilida) «Rabbi» deyilidü. «birini sanga, birini Musaqa, yənə birini Ilyasqa atap bu yərgə üq kəpə yasaylı!» — bu sez wa pütün wəkə tooqruluk yənə «Matta»diki «köxumqa söz»imizni kəräng.

9:7 Kən. 18:19; Yax. 42:1; Mat. 3:17; 17:5; Mar. 1:11; Luğa 3:22; 9:35; Kol. 1:13; 2Pet. 1:17.

9:9 Mat. 17:9; Luğa 9:36.

9:11 Mal. 4:5; Mat. 11:14; Luğa 1:17.

9:12 «Ilyas pəyojəmbər dərwəkə Məsihtin awwal kelidu, andin həmmə ixni ornioja kəltürudu» — «Ilyasning awwal kelixi» wə uning «hammimi ornioja kəltürüxiyi» kərsətkən bəxarət wə baxxa təpsilatlıri Təwrat, «Mal.» 4:5-6da hatırılınidü. «əmdi nemixkə mukəddəs yazmilarda Insan'oqli kəp azab-əkubət qekidu wə horlinidu, dəp pütülgən?» — «nemixkə...?» — Əgər uluq Ilyas pəyojəmbər kelip Məsih üçün yol təyyarlıqan bolsa, zadi «nemixkə» həlk Məsihni qəbul kilməydü? Yəhya pəyojəmbər dərwəkə «Ilyas pəyojəmbər»ning rohı wə küqidə kəlgini bilən («Luğa» 1:17) wə əltürüləngən wə Məsihmu uningoja olhxas előtürüldü (13-aytnımlı kəräng).

9:12 Mal. 4:5; Zəb. 22:6; Yəx. 53:4; Dan. 9:26; Wah. 11:4-7

9:13 «lekin mən silərgə xuni eytayki, Ilyas pəyojəmbər dərhəkikət kəldi wə dəl mukəddəs yazmilarda u həkkidə pütülgəndək, kixilər uningoja nemini halisa xundak ķildi» — muxu yərdə Məsih Yəhya pəyojəmbərnı yənə Ilyas pəyojəmberga ohxitidü.

9:13 Mat. 4:5,6

«Markus»

Jin qaplaqkan balining azad kılınixi

Mat. 17:14-20; Luğa 9:37-43

¹⁴ Ular muhlislarning yenioja käytip barojniida, zor bir top adæmlerning ularning ətrapişa olixıwalojanlığını, birnäqqə Tewrat ustazlirining ular bilən munazirə kılıxiwatlıqlığını kərdi.

¹⁵ Uni kərgən pütün halayık intayın həyran boluxti wə yügürüp kelip uning bilən salamlaxtı.

¹⁶ U ulardin:

— Ular bilən nemə toopruluk munazirə kılıxiwatisilər, — dəp soridi. ¹⁷ Halayıktın birayən uningoja:

— Ustaz, mən oqlumni sening aldingoja elip kəldim, qünkü uningoja gaqa kiloquqi bir roh qaplix iwalqan... ¹⁸ Hər kətim roh uni qirmiwalsa, uni tartixturup yıkitidu, xuning bilən balining aqzi kepüklixip, qıxlıri kirixip ketidu; kəkxal bolup əkalidu. Muhlisliringdin jinni həydiwətkəysilər dəp tilidim, biraq ular kılalmıdı, — dedi..

¹⁹ U jawabən: — Əy etikədsiz dəwr, silər bilən əqanojqıqə turay?! Mən silərgə yənə əqanojqıqə səwr kılıy? — Balini aldimoja elip kelinglar — dedi.

²⁰ Ular balini uning aldioja elip kəldi. Əysani kerüx bilərlə roh balining pütün bədininə tartixturuwətti. Bala yiklip, aqzidin kepük qıkkən peti yərdə yumilap kətti..

²¹ U balining atisidin:

— Bu ix bexiqə kəlginiqə kanqə uzun boldi? — dəp soridi.

U: — Kiqikidin tartip xundak, ²² jin uni əhalak kılıx üçün kəp kətim otka wə suşa taxlidi. Əmdi bər amal kılalisang, bizə iq aqritip xapaət kılıqaysən! — dedi.

²³ Əysa uningoja: — «Kılalisang!» dəysənələ! Ixənqətə bolqan adəmgə həmmə ix mumkindur! — dedi..

²⁴ Balining atisi dərħal: — Mən ixinimən; ixənqisizlikimə mədət kılıqaysən! — dedi yioqlap nida kılıp. ²⁵ Əmdi əysa kəpqilikning yügürüxpək kəlgənlilikini kərüp, həlikə napak rohka tənbih berip: — Əy adəmni gas wə gaqa kiloquqi roh! Buyruk, kılımənki, uningdin qık, ikkinqi kırğıqı bolma! — dedi.

²⁶ Xu əhaman jin bir qırkıridi-də, balini dəhəxtəlik tartixturup, uningdin qıkıp kətti. Bala əlüktək yetip kəldi, halayıknıng kəpinqisi «U əldi!» deyixti. ²⁷ Lekin əysa balini əkolidin tutup yəlididi, bala ornidin turdi.

²⁸ Əysa eygə kirgəndin keyin, muhlisliri uning bilən yalouz kələjanda uningdin: — Biz nemə üçün jinni həydiwətəlmidük? — dəp soraxtı..

²⁹ U ularoja: — Bu hil jin dua wə rozidin baxxa yol bilən qıkırılmış, — dedi..

Əysanıng əlüp tirilidiojanlığını yənə aldin eytixi

Mat. 17:22-23; Luğa 9:43-45

³⁰ Ular xu yərdin ayrılip, Galiliyədin etüp ketiwatatti. Biraq u buni həqkimning bilixini hali-maytti. ³¹ Qünkü u muhlislirioqa:

^{9:16} «U ulardin: — ... dəp soridi» — «ular» muxu yərdə (1) muhlislirini; (2) halayıknıng əzlirini (3) Tewrat ustazlirini kəsritixi mumkin. Bizningdə (2) yaki (3) toqra boluxı kərsək; halayıktın biri muxu soaloja jawab beridü. Bəzi kona keçürməlidirə «ular»nın ornida «Tewrat ustazliri» deyilidü.

^{9:17} «mən oqlumni sening aldingoja elip kəldim» — bu kixining «sening aldingoja» degini uning Məsih wə muhlislirini «bir adəmdək» dəp karayıttı, dəp bildürdü. Bir tərəptin muxu kəzkarax tooprıdır.

^{9:17} Mat. 17:14; Luğa 9:37,38.

^{9:18} «uni tartixturup yıkitidu» — yaki «uni yərgə yikitiwetidu». «kəkxal bolup əkalidu» — yaki «pütün əzayı ketip əkalidu».

^{9:20} Mar. 1:26.

^{9:23} Luğa 17:6.

^{9:28} Mat. 17:19.

^{9:29} «Bu hil jin dua wə rozidin baxxa yol bilən qıkırılmış» — bəzi kona keçürmələrdə «rozidin» degən səz təpilməydi.

^{9:30} Mat. 16:21; 17:22; 20:18; Mar. 8:31; 10:33; Luğa 9:22; 18:31; 24:7.

«Markus»

— İnsan'oqlı insanlarning қolioğa tapxurulup, ular uni eltürüdü. Öltürülüp üq kündin keyin u tirilidü, — degən təlimni beriwatatti. ³² Lekin muhlislar bu sözni qüxənmidi həmdə uningdin soraxkımı petinalmıldı.

Həkikiy uluq kim?

Mat. 18:1-5; Luğa 9:46-48

³³ U KəpərNahum xəhiringə kəldi. Əygə kirgəndə u lardın:

— Yolda nemə toqrisida mulaqızıləxtinqılar? — dəp soridi. ³⁴ Lekin ular xük turdi, qünki ular yolda қaysımız əng uluq dəp bir-biri bilən mulaqızıləxkənidü.

³⁵ U olturup, on ikkəylənni yenioqa qakirip, ularoqa:

— Kim biringi boluxni istigən bolsa, xu həmməylənnin əng ahirkisi wə həmməylənnin hizmətkarı bolsun, — dedi. ³⁶ Andin u kiçik bir balini otturuda turozuzdi wə uni ķuqikioqa elip turup, ularoqa mundaq dedi:

³⁷ — Kim mening namimda muxundak kiçik balini կobul ķilsa, meni կobul ķilojan bolidü. Kim meni կobul ķilsa, u meni əməs, bəlkı meni əwətküçini կobul ķilojan bolidü..

Karxi turmaslığın ezi կolliojanlıktur

Luğa 9:49-50

³⁸ Yuhananna uningoja:

— Ustaz, sening naming bilən jinlarnı həydəwatkan birsini kərdük. Lekin u biz bilən birgə sanga əgəxkənlərdin bolmioqaqka, uni tostuk, — dedi..

³⁹ Lekin Əysa: — Uni tosmanglar. Qünki mening namim bilən bir möjizə yaratkan birsı arkıdinla mening üstümdin yaman gəp կilixi mumkin əməs. ⁴⁰ Qünki bizgə karxi turmiojanlar bizni կolliojanlardur. ⁴¹ Qünki mən silərgə xuni bərhək eytip կoyayki, Məsihkə mənsup bolojanlıqlılar üçün, mening namimda silərgə hətta birər piyalə su bərgən kiximu eż in'amiqə erixməy կalmayıdu..

Gunahning ezitkuluğu

Mat. 18:6-9; Luğa 17:1-2

⁴² Lekin manga etikad կilojan bundak kiçiklərdin birini gunahka putlaxturojan hərkəndək adəmni, u boynioqa yoojan tügmən texi esilojan һaldə dengizəqə taxliwetilgini əwzəl bolatti.

⁴³ Əgər əmdi կolung seni gunahka putlaxtursa, uni kesip taxliwət. Qünki ikki կolung bar һaldə dozahka, yəni eqrürülməs otka kirginindin kərə, qolak һaldə həyatlıqka kirginining əwzəldur..

⁴⁴ Qünki dozahta xularni yəydiqən kurt-kongoqlar olməydi, yalkunluk ot eqməydi..

⁴⁵ Əgər əmdi putung seni gunahka putlaxtursa, uni kesip taxliwət. Qünki ikki putung bar һaldə dozahka, yəni eqrürülməs otka taxlanoiningdin kərə, tokur һaldə həyatlıqka kirginining əwzəl.

^{9:33} Mat. 18:1; Luğa 9:46; 22:24.

^{9:35} Mat. 20:27; Mar. 10:43.

^{9:36} Mar. 10:16.

^{9:37} «Kim mening namimda muxundak kiçik balini կobul ķilsa...» — yaki «kim mening namimda muxundak kiçik balini kütso...».

^{9:37} Mat. 18:5; Luğa 9:48; Yh. 13:20.

^{9:38} Luğa 9:49.

^{9:39} 1Kor. 12:3.

^{9:41} Mat. 10:42.

^{9:42} Mat. 18:6; Luğa 17:2.

^{9:43} Kan. 13:7; Mat. 5:30; 18:8.

^{9:44} «Qünki dozahta xularni yəydiqən kurt-kongoqlar olməydi, yalkunluk ot eqməydi» — bəzi kona keqürmilərdə bu 44- wə 46-ayət teplimaydu.

^{9:44} Yəx. 66:24.

«Markus»

- ⁴⁶ Qünki dozahta xularni yəydiqan kurt-kongozlar əlməydu, yalkunluk ot eqməydu.
⁴⁷ Əgər kəzüng seni gunahka putlaxtursa, uni oyup taxliwət. İkki kəzüng bar əldə otluk dozahka taxlanojiningdin kərə, singar kəzlük bolup Hudaning padixahlıkjəqa kirgining əwzəl.
⁴⁸ Qünki dozahta xularni yəydiqan kurt-kongozlar əlməydu, yalkunluk ot eqməydu.
⁴⁹ Həmmə adəm ot bilən tuzlinidu wə hərbir kurbanlıq tuz bilən tuzlinidu.
⁵⁰ Tuz yahxi nərsidur. Həlbuki, əgər tuz əz tuzlukını yokatsa, uningoja kaytidin tuz təminini kəndakmu kirgüzgili bolidu? Əzünglarda tuz tepilsun wə bir-biringlər bilən inaqliktə etünglər.

Talak toqrisidiki təlim

Mat. 19:1-12

10¹ U yərdin qozoqılıp, Yəhudiyyə əlkisi tərəpliridin etüp, Iordan dəryasining u ketidiki rayonlarojumu bardı. Top-top adamlar yənə uning ətrapiqa olixıwalojanidi. U aditi boyiqə ularoja təlim berixkə baxlıdı. ² Bəzi Pərisiyələr uning yenioja kelip uni kiltakqa qüxürük məksitidə uningdin:

— Bir adəmning ayalini talak kılıxi Təwrat əhanəti uyğunmu? — dəp soridi.
³ Lekin u jawabən: — Musa pəyoğəmbər silərgə nema dəp buyruqan? — dedi. ⁴ Ular: — Musa pəyoğəmbər kixinin ayalini bir parqə talak heti yezipla talak kılıxiqa ruhsət kılajan, — deyixti.

⁵ Əysə ularoja:
— Tax yürükləkinglardın u silərgə bu əmrni pütkən,⁶ lekin Huda aləm apiridə bolojinida insanları «Ər wə ayal kılıp yarattı». ⁷ «Xu səwəbtin ər kixi ata-anisidin ayrılidü, ayali bilən birləşip,⁸ ikkilisi bir tən bolidu». Xundak ikən, ər-ayal əmdi ikki tən əməs, bəlkı bir tən bolidu.
⁹ Xuning üçün, Huda qoxkənni insan ayrimisun, — dedi.

9:46 Yəx. 66:24

9:48 Yəx. 66:24

9:49 «Həmma adəm ot bilən tuzlinidu wə hərbir kurbanlıq tuz bilən tuzlinidu» — bu sırlıq jümlə qokum «Law.» 2:13, «Qel.» 31:23, «Əz.» 43:23, «Yəx.» 34:6 wə 66:20 həmdə yukiriki 42-48 ayətlər bilən munasibəltiklər. Mənisi bəlkim: — (1) gəx-kektənləri tuz bilən uzun saklıqlı boləndək, Məsihə ixənmigənlər dozahnıng otida «qırımay, saklinip» mangūjazalınidu; yaxı (2) Məsihə əgəxənlər muxu dunyada (tuz yəriqə sepilgəndik) japa-muxəkkət, azab-əkubat qekidü; yaxı (3) monisi hər ikki tərəptikidək bolidu — demək, hərbir kixi ezininq əysə Məsihə bolən munasibəltə mənuwapiq japa-muxəkkət, azab-əkubat qekidü; etikadçılar muxu dunyada japa-muxəkkətlər arqlik tawliniq paklinidü, etikadlısızlar dozahta mangūjazazab tartıldı. Bizningqə 3-mənisi toqra kəlxı mumkin. Rəbbimiz bu yərdə həm etikadçıları həm etikadlısızları kezdi tutıldı. Bizningqə pakət etikadçılar Hudaqə atlıdiqan kurbanlıq bolalayıdu, xunga ayətninq birinqi kişimda həmmə adəm, ikkinçi kişimda etikadçılar («kurbanlıq» süpitidə) kezdi tutulidü.

9:49 Law. 2:13.

9:50 «Tuz yahxi nərsidur. Həlbuki, əgər tuz əz tuzlukını yokatsa, uningoja kaytidin tuz təminini kəndakmu kirgüzgili bolidu? — tuz bolsa (1) tam beridü; (2) qırıp ketixtin tosidi; (3) zəhəm-yarınları sakayıdı. Mühlislarning bu dunyaoja bolən rəli buningə oxhap ketix kerək. Əzünglarda tuz teplisun wə bir-biringlər bilən inaqliktə etünglər — bu sırlıq jümləning mənisi üçün «Mat.» 5:13, «Əf.» 4:29, «Kol.» 4:6ni kerüng. Etikadçılar «tuzluk» bolsa ezini pak tutıldı, lekin buningdin Həli qongqlik kilməydu — bəlkı muhəbbiti, hatırjəmlikli wə huxallılıq bilən gunahı tutulojanları Hudanıng yəliqə jałp kılqoqlıllardır.

9:50 Mat. 5:13; Luk. 14:34; Rim. 12:18; Ibr. 12:14.

10:1 Mat. 19:1.

10:2 «kiltakqa qüxürük məksitidə» — əslidə Yəhya pəyoğəmbər Hərod padixahka «talak kilsang bolmayıdu» dəp tənbih berip, uning qixığa tegip eltürəlgənidü. Xübhəsizki, Pərsiylərning məksətlərinin biri: — Əysamu «talak kılıxka bolmayıdu» desə, Hərod padixah uni Yəhyaqə oxhax eltürəwetətti.

10:4 «Musa pəyoğəmbər kixinin ayalini bir parqə talak heti yezipla talak kılıxiqa ruhsət kılajan» — muxu əmrininq toqrisi «Kan.» 24:1da teplidü.

— Yənə «köyup berix» («talak kılıx») toqrisidiki bir yəkün üçün «1Kor.»diki «koxumqə səz»nimü (7-bab toqrluk) kerüng.

10:4 Kan. 24:1; 3; Yər. 3:1; Mat. 5:31.

10:6 Yar. 1:27; 2:24, 5:2; Mat. 19:4.

10:7 Yar. 2:24; 1Kor. 6:16; əf. 5:31.

10:8 «xu səwəbtin ər kixi ata-anisidin ayrılidü, ayali bilən birləşip ikkilisi bir tən bolidu» — «Yar.» 2:24.

10:8 Yar. 2:24

10:9 1Kor. 7:10.

«Markus»

- ¹⁰ Ular өygө käytip kelip kirgəndə, muhlisliri uningdin bu həktə soridi. ¹¹ U ularoja:
— Ayalini talak kılıp, baxka birini əmrigə aloğan kixi ayalıqə gunah kılıp zina kılōjan bolidu..
¹² Erini köyuetip, baxka ərgə təkən ayalmu zina kılōjan bolidu, — dedi.

Əysanıng kiqik balilaroja bəht tilixi

Mat. 19:13-15; Luğa 18:15-17

- ¹³ Қolungni təgküzgəysən dəp, kixilər kiqik balilirini uning aldiqa elip keliwatatti. Birak muhlislilar elip kəlgənlərni əyiblidı. ¹⁴ Buni kərgən Əysa aqqıqılıp, muhlislirioqa:
Balilar aldimoqa kəlsun, ularni tosmanglar. Qünki Hudanıng padixaḥlılıq dəl muxundaklaroja təwədurdur... ¹⁵ Mən silərgə xuni bərhək eytip köyayki, Hudanıng padixaḥlılıkını sabiy balidək kobul kilmisa, uningoja hərgiz kiralmayıdu, — dedi. ¹⁶ Xuning bilən u balilarnı kuqıkıqə elip, ularoja kollirini təgküzüp bəht tilidi...

Puldarlar Hudanıng padixaḥlılıqıja kirələmdü?

Mat. 19:16-30; Luğa 18:18-30

- ¹⁷ U yoloja qıkkanda, birsı uning aldiqa yığırüp kılıp, uning aldida tizlinip uningdin:
— I yahxi ustaz, mən əndaq kılsam mənggülük həyatka miraslıq kılımən? — dəp soridi..

- ¹⁸ Lekin Əysa uningoja:
— Meni nemixə yahxi dəysən? Pəkət biridin, yəni Hudadin baxka heqkim yahxi əməstur.
¹⁹ Sən Təwrattiki «Zina kılma, katillik kılma, oqrılık kılma, yaloğan guwahlıq bərmə, hiyanət kılma, ata-anangni hərmət kıl» degən pərhiz-pərزلərni bilisən, — dedi..
²⁰ U adəm jawabən: — Ustaz, bularning həmmisigə kiqikimdin tartip əməl kılıp keliwati mən, — dedi.
²¹ Əysanıng uningoja karap muhəbbiti kozojaldi wə uningoja:
— Səndə yəna bir ix kəm. Berip pütün mal-mülkingni setip, pulini yoxsullaroja bərgin wə xundak kılsang, ərxta həzinəng bolidu; andin kelip krestni ketürüp manga əgəxkin! — dedi..
²² Lekin muxu səzni anglap, uning qirayi tutulup, կayoluqa qəmüp u yərdin kətti. Qünki uning mal-dunyasi nahayiti kəp idi.

- ²³ Andin Əysa qərisigə səpselip karap, muhlislirioqa:
— Mal-dunyasi keplərnin Hudanıng padixaḥlılıqıja kirixi nemidegən təsliktə bolidu-hə! — dedi..

10:11 Mat. 5:32; 19:9; Luğa 16:18; 1Kor. 7:10.

10:12 «Ayal erini köyuetip... » — Yəhudiy jəməyitidə bu intayin az kərəlidiojan əhwal. Lekin Yəhudiy əməslər arısında daim yüz beratti. Xunga xübhisizki, Məsihning muxu yərdə kezə tutkını Yəhudiy amasları nimə ez iqiğə alıdu.

— Yəna «köyup berix» («talak kılıx») toqrisidiki bir yəkün üçün «1Kor.»diki «köxumqə səz»nimə (7-bab toqrluluk) kerüng.

10:13 Mat. 19:13; Luğa 18:15.

10:14 «Hudanıng padixaḥlılıq dəl muxundaklaroja təwədurdur» — yaki «Hudanıng padixaḥlılıq dəl muxundaklardın tərkib tapkandur».

10:14 Mat. 18:3; 19:14; 1Kor. 14:20; 1Pet. 2:2.

10:16 «Xuning bilən u balilarnı kuqıkıqə elip, ularoja kollirini təgküzüp bəht tilidi» — bu ayəttiki grek tilioqa karıqanda, mumkinqliki barkı, u bir-birləp kuqaklap, balilaroja ayrım-ayrim bəht tilidi.

10:16 Mat. 19:15; Mar. 9:36.

10:17 Mat. 19:16; Luğa 18:18.

10:19 «Zina kılma, katillik kılma, oqrılık kılma, yaloğan guwahlıq bərmə, hiyanət kılma, ata-anangni hərmət kıl» — muxu əmərlər «Mis.» 20:12-16, «Qan.» 5:16-20 wə 24:14də teplidü.

10:19 Mis. 20:12-16; 21:12; Qan. 5:16-20; Kan. 24:14; Rim. 13:9.

10:21 «...Andin kelip krestni ketürüp manga əgəxkin!» — bəzi kona keçürmilərdə muxu yərdə «krest ketürüp» degən sez teplimaydu.

—«Krest ketürük» degən ukum toqrisida «Mat.» 10:38diki izahat wə baxka izahatlarnı kerüng.

—«Əysanıng uningoja karap muhəbbiti kozojaldi» degən sezigə karıqanda, mumkinqliki barkı, mənggülük həyatını idizdən yax bayigit del Markusuning ezi idi. Bu yigit Markus bolmışa, «Əysanıng muhəbbiti» toqrluq əndaşlıq hawər tapalaydu?

10:21 Mat. 6:19; Luğa 12:33; 1Tim. 6:17.

10:23 Pənd. 11:28; Mat. 19:23; Luğa 18:24.

«Markus»

²⁴ Muhlislar uning sözlerigə intayın həyran boluxti, lekin Əysa ularoja yənə jawabən:

— Balilirim, mal-mülükkə tayanoşanlar üçün Hudanıng padixahlılıqoja kirix nemidegən təs-həl.

²⁵ Təgining yingnining kəzidin etüxi bay adəmning Hudanıng padixahlılıqoja kirixidin asandur! — dedi.

²⁶ Ular buni anglap intayın bək həyran boluxup, bir-biridin:

Undakta, kim nijatka erixələydu? — dəp soraxtı. ²⁷ Əysa ularoja қarap:

— Bu ix insan bilən wujudka qıkixi mumkin əməs, lekin Huda üçün mumkin əməs bolmayıdu; qünki Hudaqə nisbətən həmmə ix mumkin bolidu, — dedi.

²⁸ Buning bilən Petrus uningoşa:

— Mana, biz bolsak, həmmini taxlap sanga əgəxtük! — degili turdi..

²⁹ Əysa uningoşa jawabən mundak dedi:

— Mən silərgə bərəhək xuni eytip koyayki, mən üçün wə hux həwər üçün əyi, aka-ukiliri, aqa-singilliri, atisi, anisi, ayali, baliliri yaki yər-zeminliridin waz kəqkənlərning həmmisi ³⁰ bu zamanda bularıng yüz həssisigə, yəni əy, aka-uka, aqa-singil, ana, balilar wə yər-zeminlaroja (ziyankəxliliklər koxulmuş halda) müvəssər bolmay kalmayıdu wə kelidişən zamanımdı mənggülüç həyatka erixməy kalmayıdu. ³¹ Lekin xu qaoqla nuroqun aldida turoşanlar arkıoja etidu, nuroqun arkıda turoşanlar aldioja etidu..

Əysanıng elüp tirilidioşanlığını yənə aldin eytixi

Mat. 20:17-19; Luğa 18:31-34

³² Ular Yerusalem oja qıkıdışan yolda idi, Əysa həmmining aldida ketiwatattı. Muhlisliri bək həyran idi həmdə uningoşa əgəxkənlərən qorkunq iqidə ketiwatattı. Əysa on ikkəylənni yənə əz yenioşa tartıp, ularoja əz bexioşa qüxicidioşanlarını ukturuxka baxlap..

³³ — Mana biz hazır Yerusalem oja qıkıp ketiwatımız. İnsan'oqlı bax kahinlər wə Təwrat ustazlırioşa tapxurulidu. Ular uni elümgə məhkum kılıdu wə yat əlliklərgə tapxuridu. ³⁴ Ular bolsa uni məshirə kılıp, kamqılal, uning üstigə təkürüdu wə uni eltürnidu. Lekin üq kündin keyin u käyə tirildi, — dedi..

Yağup bilən Yuhananna təlipi

Mat. 20:20-28

³⁵ Zəbədiyin oğulları Yağup bilən Yuhananna uning aldioja kəlip:

— Ustaz, səndin nəmə tilisək orundəp bərsəng, dəp etünimiz, — deyixti..

³⁶ U ularoja: — Silərgə nəmə kılıp beriximni halaysılər? — dedi.

³⁷ — Sən xan-xəripingdə boloxjiningda, birimizni ong yeningda, birimizni sol yeningda olturoşuzoşaysən, — deyixti ular.

10:24 «mal-mülükkə tayanoşanlar üçün Hudanıng padixahlılıqoja kirix nemidegən təs-həl» — bəzi kona keqürmilərdə muxu yarда «mal-mülükllərgə tayanoşanlar üçün» deyən söz təpilməydi.

10:27 «qünki Hudaqə nisbətən həmmə ix mumkin bolidu» — grek tilida: «qünki Huda bilən həmmə ix mumkin bolidu».

10:27 Ayüp 42:2; Yer. 32:17; Zək. 8:6; Luğa 1:37.

10:28 Mat. 4:20; 19:27; Luğa 5:11; 18:28.

10:31 Mat. 19:30; 20:16; Luğa 13:30.

10:32 «muhlisliri» — Muxu yarда grek tilida «ular» bilən bildürülidu. «Muhlisliri bək həyran idi həmdə uningoşa əgəxkənlərən qorkunq iqidə ketiwatattı» — ularının həyran kəlix yaki qorkunqta boluxning səwəbi: (1) u adəttikdək ular bilən billa mangmay, bəlkim naməlüm səwəbtin aldida yaloquz mangatti; (2) u hətər yüz berix mumkinliki bolovan xəhərgə aldırıp ketiwatidu.

10:32 Mat. 16:21; 17:22; 20:18; Mar. 8:31; 9:31; Luğa 9:22; 18:31; 24:7.

10:34 «ular bolsa uni məshirə kılıp, kamqılal...» — Rım imperiyəsində jaza kamqılalıri birnəqqə təsmiliç bolup, hərbir təsmiyoğa kəşfetdirilən wə ustihan parqılırları baoqlanmış bolidu. Kamqılalıyan waktuında jazalanquqi yalingaqlınıp, yərəq təzindurulup, ikki yenida turoşan ləxkər uni kamqılalıttı. Jazalanquqi bəzi wəkidlərda hətta muxu kamqılaxtin olətti.

10:35 Mat. 20:20.

«Markus»

³⁸ Өysa ularоја jawabən: — Nemə tələp kılqanlıqları bilməyatisilər. Mən iqidiojan kədəhni iqələmsilər? Mən kəbul kılıdiqan qəmüldürüxnı silərmə kəbul kılalamsilər?..

³⁹ — Kılalaymiz, — deyixti ular.

Əysa ularоја:

— Dərwəkə, mən iqidiojan kədəhimni silərmə iqisilər wə mən kəbul kılıdiqan qəmüldürülük bilən qəmüldürülisilər. ⁴⁰ Bırak ong yaki sol yenimda olturuxka nesip bolux menin ilikimdə əməs; bəlki kimlərgə təyyarlanan bolsa, xularoјa berilidu, — dedi..

⁴¹ Buningdin həwər tapşan kələqan on muhlis Yاكup bilən Yuhannadin hapa boluxka baxlidi..

⁴² Lekin Əysa ularni yenioja qakirip, mundaq dedi:

— Silərgə məlumki, yat əllər üstidiki həkümran dəp hesablananlar kol astidiki həlk üstidin buyrukwažlıq kılıp hakimiyyət yürgüzidu, wə həkükdarları ularni hojayinlarqə idarə kılıdu..

⁴³ Bırak silərning aranglarda bundak ix bolmayıdu; bəlki silərdin kim mərtiwilik boluxni həllisa, u silərning hizmitinglarda bolsun; ⁴⁴ wə kim aranglarda birinqi boluxni istisə, u həmmə adəmning kuli bolsun. ⁴⁵ Qünki İnsan'ooqılımu dərwəkə xu yolda kəpqılık menin hizmitimdə bolsun deməy, bəlki kəpqılıkning hizmitidə bolay wə jenimni pida kılıx bədiligə nuroğun adəmlərni hərlükə qıkıray dəp kəldi..

Қarioјu Bartimayning kezining saқaytilixi

Mat. 20:29-34; Luка 18:35-43

⁴⁶ Ular Yerihə xəhərigə kəldi. Əysa muhlisliри wə zor bir top adəmlər bilən billə Yerihodin qıkkən wakitta, Timayning Bartimay isimlik қarioјu ooqlı yol boyida olturup, tiləmqılık kılıwatattı. ⁴⁷ U «Nasəratlik Əysa»ning u yərdə ikənlikini anglap:

— I Dawutning ooqlı Əysa, manga rəhİM kılıqaysən! — dəp towlaxka baxlidi..

⁴⁸ Nuroğun adəmlər uni «Ün qıckarma» dəp əyiblidi. Lekin u:

— I Dawutning ooqlı, manga rəhİM kılıqaysən, — dəp tehimu ünlük towlidi.

⁴⁹ Əysa tohtap:

Uni qakirinqlar, — dedi. Xuning bilən ular қarioјunu qakirip uningoja:

— Yürəklik bol! Ornundin tur, u seni qakiriwatidu! — deyixti. ⁵⁰ U adəm qapinini selip taxlap, ornidin dəs turup Əysanıng aldiqə kəldi.

⁵¹ Əysa jawabın uningdin:

— Sən meni nemə kıl dəysən? — dəp soridi.

Қarioјu:

^{10:38} «Mən iqidiojan kədəhni iqələmsilər?» — bu ayəttiki «kədəh» degən söz, Əysanıng tartidiojan azab-okubiti wə krestitki elümim kezə tutidu. «Mən kəbul kılıdiqan qəmüldürüxnı silərmə kəbul kılalamsilər?» — Məsih kərsətkən bu «qəmüldürүx» xübhisizki, eż elümidur. «Əfəsusulklarоja»diki «köxumqə söz»imizdə yazojan «qəmüldürүx» toozuluk izahatlırimizini kerüng.

^{10:38} Mat. 20:22; Luка 12:49,50.

^{10:40} Mat. 25:34.

^{10:41} Mat. 20:24.

^{10:42} «yat əllər üstidiki həkümran dəp hesablananlar kol astidiki həlk üstidin buyrukwažlıq kılıp hakimiyyət yürgüzidu, wə həkükdarları ularni hojayinlarqə idarə kılıdu» — «yat əllər» muxu söz adattə Yəhudiyyə əməslərni kərsitidü. Lekin muxu yərdə etikədsiz, Hudani tonumayıdıcı dunyadiki əllərni təkitləydü.

^{10:42} Mat. 20:25; Luка 22:25.

^{10:43} 1Pet. 5:3.

^{10:45} «Insan'ooqılımu... jenimni pida kılıx bədiligə nuroğun adəmlərni hərlükə qıkıray dəp kəldi» — nemidin «azad kılıx»? — gunahın azad kılıxtur.

^{10:45} Yh. 13:14; Of. 1:7; Fil. 2:7; Kol. 1:14; 1Tim. 2:6; Tit. 2:14.

^{10:46} «Timayning Bartimay isimlik қarioјu ooqlı» — «қarioјu» grek tilida «həliki қarioјu» deyilidu — demək, Bartimay jamaətlər içində kəp adamlarla tonux idi.

^{10:46} Mat. 20:29; Luка 18:35.

^{10:47} «I Dawutning ooqlı Əysa...!» — Təwərrattiki pəyojəmbərlərning bəxarətlik yazmiliri boyiqə Məsih, Dawut padixahınını əwlədlidiridin boluxı kerək idi. Xunga «Dawutning ooqlı» Məsihning yənə bir atılıxi idi.

«Markus»

— I igəm, kəyta kəridiojan bolsam'idi! — dedi.

⁵² Əysa uningoja:

— Yolungoja kəytsang bolidu, etikading seni sakaytti, — dewidi, u xuan kərələydiqan boldi wə yol boyi əysaşa əgixip mangdi..

Əysaning Yerusalemoja təntənilik kirixi

Mat. 21:1-11; Luğa 19:28-40; Yh. 12:12-19

11 ¹⁻² Ular Yerusalemoja yekinlixip, Zəytun teqining etikidiki Bəyt-Fagi wə Bəyt-Aniya yezilirloqə yekin kəlgini də, u ikki muhlisloqə aldin mangdurup ularoqa:

— Silər udulunglardiki yeziqə beringlar. Yeziqə kiriplə, adəm balisi minip bəkmiojan, bəqləqlik bir təhəyni kərisilər. Uni yexip bu yərgə yetiləp kelinglər. ³ Əgər birsi silərdin: «Nemixkə bundak kılısilər?» dəp sorap qalsa, «Rəbning buningoja hajiti qüxti wə u həlila uni bu yərgə əwətip beridu» — dənglər, — dəp tapılıdi..

⁴ Ular ketip aqa yol üstidiki əyninq dərwazisi sırtında bəqləqlik turojan bir təhəyni kərdi. Ular tanını yəxti. ⁵ U yərdə turojanlardın bəzilər:

— Təhəyni yexip nema kılısilər? — deyixti. ⁶ Muhlislar Əysaning buyruqinidək jawab bərdi, həlikı kixılər ularoqa yol koydu. ⁷ Muhlislar təhəyni Əysaning aldiqə yetiləp kelip, üstigə eəz yepinqə-qapanlarını taxlıdı; u üstigə mindi.. ⁸ Əmdı nuroqun kixılər yepinqə-qapanlarını yoloqa payandaz kılıp saldı; baxxılırları dərəhələrin xah-xumbilarnı kesip yoloqa yaydı.. ⁹ Aldida mangojan wə kəynidin əgəxkənlər:

«Həsanna! Pərvərdigarning namida kəlgüçigə mubarək bolsun! ¹⁰ Atımız Dawutning kelidiojan padixahlıqıqə mubarək bolsun! Ərxıələda təxəkkür-həsannalar okulsun!» — dəp warkırıxatti..

¹¹ U Yerusalemoja berip ibadəthana həylilirloqə kirdi; wə ətrapidiki həmmmini kəzdin kəqürgəndin keyin, wəkit bir yərgə berip kələqaqka, on ikkəylən bilən billə yənə Bəyt-Aniyaşa qıktı..

Mewisiz ənjür dərihining lənətkə kəlexi

Mat. 21:18-19

¹² Ətisi, ular Bəyt-Aniyadin qıkkanda, uning qorsıki ekip kətkənidi. ¹³ Yıraklığık yopurmakılık bir tüp ənjür dərihini baykəp, uningdin birər mewə tapalarmənmikin dəp yenioja bardı; lekin

10:51 «I igəm, kəyta kəridiojan bolsam'idil» — «igəm» muxu yərdə grek tilida intayın qongkur hərmətni ipadiləydiqən «Rabboni» degen sez bilən ipadılınidı.

10:52 Mat. 9:22; Mar. 5:34.

11:1-2 «adəm balisining tehi minip bəkmiojan bir təhəy» — mundak ulaqka hatırjəm minixi adəttə mumkin əməs, əlwattə. **11:1-2** Mat. 21:1; Luğa 19:29.

11:3 «u həlila uni bu yərgə əwətip beridu» — baxxa birhil tərjimisi «u dərhal silərgə yetililip koyidu».

11:4 «Ular ketip aqa yol üstidiki əyninq dərwazisi sırtında bəqləqlik turojan bir təhəyni kərdi» — adəttə koqlar intayın tar boloqaqka, mal-qarwilar koqida baoqlap kəyulmayıttı. Təhəyning «aqa yol»da bəqləqlik boluxi Hudanıng iradisining ularıning uni elip mengixi oqırılıqqa ix bolmışın degənlilikini ispatlaydu.

11:7 2Pad. 9:13; Yh. 12:14.

11:8 «...baxxılırları dərəhələrin xah-xumbilarnı kesip yoloqa yaydı» — bəzi kona keqürmilərdə «baxxılırları etizlərdin kəskən xah-xumbilarnı yoloqa payandaz kılıp saldı» dəp okulidu.

11:9 Zəb. 118:26.

11:10 «Həsanna! Pərvərdigarning namida kəlgüçigə mubarək bolsun! Atımız Dawutning kelidiojan padixahlıqıqə mubarək bolsun! Ərxıələda təxəkkür-həsannalar okulsun!» — bu sezlər «Zəb.» 118:25-26diki bexarəttin elinojan. «Həsanna» degen sez «Kütkuzoqaysən, i Parwərdigar» degen mənidi. Injil dawriga kəlgändə manisi «Hudaşa təxəkkür-mədhiyə»mu bolup kələjanidi. «Zəbur» 118-küyidiki izahətlərnimü kərüng.

-Oqurmənlərning esida barkı, «mubarək» degen sezninq «bəht-bərikət kərsun!» yaki «bəht-bərikətlik bolsun!» degen tüp mənisi bar.

11:11 «U Yerusalemoja berip ibadəthana həylilirloqə kirdi» — Yerusalemdiki bu qong ibadəthana toqıruluk «Təbirilər» wə «Həgag»diki «köxumqə sez»imizni kərüng.

11:11 Mat. 21:12,14; Luğa 19:45; Yh. 2:14.

11:12 Mat. 21:18.

«Markus»

tüwiga kəlgəndə yopurmakṭın baxka həq nərsə tapalmidi. Qünki bu ənjür pixidiqan pəsil əməs idi.¹⁴ U dərəhkə sez kılıp:

— Buningin keyin mənggü həqkim səndin mewə yemigəy! — dedi. Muhlislirimu buni anglidi.

Əysanıng ibadəthanını tərtipkə selixi

Mat. 21:12-17; Luq. 19:45-48; Yh. 2:13-22

¹⁵ Ular Yerusalemqa kəldi; u ibadəthana höylilirioja kirip, u yerdə elim-setim kiliwatqanlarnı höydəxkə baxlıdi wə pul tegixküqilərnin xırəlini, pahtək-kaptər satqıqların orunduklırını erüwətti;¹⁶ wə həqkimning həqkandaq mal-buyumlarnı ibadəthana höyliliridin ketürüp etüxigə yol koymidi.¹⁷ U həlkə:

— Mukəddəs yazmilarda: «Mening eyüm barlık, əllər üçün dua-tilawəthana dəp atılıdu» dəp pütülgən əməsmu? Lekin silər uni bulangqılarning uwisiqə aylanduruwəttinglar! — dəp təlim baxlıdi.¹⁸

¹⁸ Bax kahınlar wə Təwrat ustazlıri buni anglap, uni yokitixning qarisini izdəxkə baxlıdi; pütükül halayıq uning təlimiğə təəjjuplinip kalıcıqka, ular uningdin körkətti..

¹⁹ Kəqkuron, u muhlisliri bilən xəhərning sırtıqə qikip kətti.

Ənjür dərihidin elinidioqan ibrət

²⁰ Ətisi səhərdə, ular ənjür dərihining yenidin ətüp ketiwetip, dərəhning yiltizidin kurup katkənlikini baykaxtı.²¹ Dərəhni əhalini esigə kəltürgən Petrus:

— Ustaz, kara, sən əroqiojan ənjür dərihi kurup ketiptu! — dedi.

²² Əysa ularoja jawabən mundak dedi:

— Hudanıng ixənqidə bolunglar.²³ Mən silərgə xuni bərhək eytip koyayki, kimdəkim bu təoqka: Bu yerdin kətürülüp dengizə taxlan!» desə wə xundakla kəlbidə həq guman kilmay, bəlkı eytkininin əməlgə exixioja ixənq bar bolsa, u eytkən ix uning üçün əməlgə axidu.²⁴ Xu səwəbtin mən silərgə xuni eytimənki, dua bilən tiligən hərbir nərsə bolsa, xuningəqə erixtim, dəp ixininglar. Xunda, tiligininglər əməlgə axidu..

11:13 «Yıraklıki yopurmaklıq bir tüp ənjür dərihini baykap, uningdin birər mewə tapalarınənəmikin dəp yenioqa bardı» — Kanaan (Paləstin)diki ənjür dərəhliridə yopurmak bolsa, mewimu boluxi kerək.

— Bu ənjür dərihini korunən karamət möjizə rohiy bir həkikətni sürətləp beridu, əlwətta.

11:15 «u ibadəthana höylilirioja kirip...» — ibadəthana tooruluk; əyni qəoşa, Yəhudiyilarning nuroğun ibadəthaniları (sinagogalar) bolup, bu Yəhudiyilarning əng keç yiqiliq ibadət kiliđioqan jayı idi. Hudanıng əmri boyiąq, pəkət Yerusaleməndikti bu mərkiziy ibadəthanidila kurbanlıq kilsə toorpa bolatti. «u yerdə elim-setim kiliwatqanlarnı höydəxkə baxlıdi wə pul tegixküqilərnin xırəlini, pahtək-kaptər satqıqların orunduklırını erüwətti» — ibadəthana höyliliridə setilojan haywan wə uşar-kanatlar həlkinqən kurbanlıq kılıxi üçün idi. Ibadəthanoja sədikə bərgüqilər pulini yərlik puloja tegixkəndin keyin berixa kerək idi.

11:15 Mat.3:1-5; Mat. 21:12; Luq. 19:45; Yh. 2:14.

11:17 «Mening eyüm barlık əllər üçün dua-tilawəthana dəp atılıdu»... silər uni bulangqılarning uwisiqə aylanduruwəttingləri» — «Yəx.» 56:7 wə «Yəx.» 7:11ni koruy. Əysanıng «bulangqılarning uwisi» degen sezi ikki bislik bolup, bir tərəptin bax kahınlarınən sodigərlərə kurbanlıqlarını setix hökükini setip bərgənlilikini kərsitudu; ikkinqidin, bu kahınlarınən həlkinqən Hudanıng həkikətinini anglax pursutini bulup, uning orniqə əzərlinən mərtiwinisini yüksək kətürüdəqan hər türlik kəida-yosunlarnı ularının boynıqə artıp koyqanlığını kərsitudu.

11:17 1Pad. 8:29; Yəx. 56:7; Yər. 7:11; Mat. 21:13; Luq. 19:46.

11:18 Yəx.49:7; Mat.21:46.

11:19 «Kəqkuron, u muhlisliri bilən xəhərning sırtıqə qikip kətti» — grek tilida «Kəqkuron, ular xəhərning sırtıqə qikip kətti». Baxka birhil tərjimişi: «Kəqkuronlari, əysa bilən muhlisliri xəhərning sırtıqə qikip ketətti». Ixlər dərvəzə hər künə xundak bolatti.

11:20 «dərəhning yiltizidin kurup katkən...» — bu karamət möjizə rohiy bir həkikətni sürətləp beridu, əlwətta.

11:21 «Ustaz» — grek tilida «Rabbı».

11:22 «Hudanıng ixənqidə bolunglar» — grek tilida «Hudanıng ixənqığa işə bolunglar».

11:23 Mat. 17:20; 21:21; Luq. 17:6.

11:24 Yər. 29:12; Mat. 7:7; Luq. 11:9; Yh. 14:13; 15:7; 16:24; Yak. 1:5, 6; 1Yuha. 3:22; 5:14.

«Markus»

²⁵ Wə ornunglardın turup dua kılıojininglarda, birərsigə oquminglar bolsa, uni kəqürünglər. Xuning bilən ərxtiki Atanglarmu silərning gunahlıringlarnı kəqürüm kılıdu. ²⁶ Lekin silər baxxılarnı kəqürüm kilmisanglar, ərxtiki Atanglarmu silərning gunahlıringlarnı kəqürüm kilmaydu.

Əysaning hökükining sürüxtürülüxi

Mat. 21:23-27; Luğa 20:1-8

²⁷ Ular Yerusalem oğaytidin kirdi. U ibadəthana höylilirida aylinip yürgəndə, bax kahinlər, Təewrat ustazlırları wə akşakallar uning yenioğla kelip:

²⁸ — Sən kiliwatkan bu ixlarnı կaysı hökükka tayinip kiliwatisən? Sanga bu ixlarnı kılıx hökükini kim bərgən? — dəp sordi..

²⁹ Əysa ularoğa jawabən:

— Mənmu silərdin bir soal soray. Silər uningoğla jawab bərsənglər, mənmu bu ixlarnı կaysı hökükka tayinip kiliwatkanlıkimni eytip berimən: ³⁰ — Yəhya yürgüzgən qəmüldürük bolsa, ərxtinmu, yaki insanlardınmu? Manga jawab bərsənglərqu!

³¹ Ular əzara mulahizə kılıxip:

— Əgər «ərxtin kəlgən» desək, u bizgə: «Undakta, silər nemə üçün Yəhyaoğla ixənmidinglər?» dəydu..

³² Əgar: «İnsanlardın kəlgən» desək,... bolmayıdu! — deyixti (qünki barlıq həlk Yəhyani pəyəqəmbər dəp կarioqaqka, ular həlkətin körkətti).

³³ Buning bilən, ular əysəoşa:

— Bilməymiz, — dəp jawab berixti.

— Undakta, mənmu bu ixlarnı կaysı hökükka tayinip kiliwatkanlıkimni eytmaymən, — dedi u ularoğa.

Rəzil ijarikəxlər həkkidiki təmsil

Mat. 21:33-46; Luğa 20:9-19

12¹ Andin, u ularoğa təmsillər bilən sezləxkə baxlıdı:

Bir kixi bir üzümzarlık barpa kılıp, ətrapını qitlaplı; u bir xarab kəlqiki kezipti wə bir kəzət munarını yasaptı. Andin u üzümzarlıknı baqwənlərgə ijarigə berip, ezi yaka yurtka kezipti.. ² Üzüm pəslə kəlgəndə, baqwənlərdin üzümzarlıktiki mewilərdin tegixlikini əkelix üçün bir կulunu ularning yenioğla əwətipti.

Lekin ular uni tutuwelip dumbalap, kuruk kol kəyturuptu. ⁴ Hojayin yənə bir կulni ularning yenioğla əwətipti. Uni bolsa ular qalma-kesək kılıp, bax-kəzini yerip, hakarətləp kəyturuptu. ⁵ Hojayin yənə birsini əwətipti. Lekin uni ular eltürüptu. U yənə tola կullarnı əwətipti, lekin ular bəzilirini dumbalap, bəzilirini eltürüptu. ⁶ Hojayinning yenida poğat uning seyümlük bir oqlıla կalоqaqka, ular oqlumniçən hərmət kılardı, dəp, u uni əng ahiri bolup baqwənlərning yenioğla

^{11:25} Mat. 6:14; Kol. 3:13.

^{11:26} «Lekin silər baxxılarnı kəqürüm kilmisanglar, ərxtiki Atanglarmu silərning gunahlıringlarnı kəqürüm kilmaydu» — bəzi kona keqümlərlədə muxu -26-ayət tepilməydi. Nemila bolmuş, bu ayət həkikəttir. «Mat.» 6:15ni kerüng.

^{11:26} Mat. 18:35.

^{11:27} Mat. 21:23; Luğa 20:1.

^{11:28} Mis. 2:14; Ros. 4:7; 7:27.

^{11:31} «Ular əzara mulahizə kılıxip: — Əgər «ərxtin kəlgən» desək, u bizgə: «Undakta, silər nemə üçün Yəhyaoğla ixənmidinglər?» dəydu» — muxu dinli ərbablarning həmmisi əslidə Yəhya pəyəqəmbərnin yətküzgən həwirigə jawabən: «Bizgə towa kılıx kerək əməs» deyən wə Yəhya «mening kəynimdə kelidiqan» dəp kərsətkən Məsilhəning kelixığa ixənməy, uning qəmüldürükini rət kılıqanıdi, əlwəttə.

^{11:32} Mat. 14:5; Mar. 6:20.

^{12:1} Zəb. 80:8-9; Yəx. 5:1; Yər. 2:21; 12:10; Mat. 21:33; Luğa 20:9.

«Markus»

əwətiptu.⁷ Lekin xu baqwənlər əzara: «Bu bolsa mirashor; kelinglar, uni əltürüwetəyli, xuning bilən mirasi bizningki bolidu!» deyixiptu.⁸ Xunga ular uni tutup əltürüp, üzümzarlığının sirtioja taxliwetiptu.⁹ Əmdi üzümzarlığının hojayini qandaq əlidid? U əzi kelip baqwənlərni əltüridi wə üzümzarlığını baxkılaroja beridu.¹⁰ Əmdi silər mukəddəs yazmilardin munu ayətni okup bakmiojanmusilər? —

«Taqıqlar taxliwətkən tax bolsa,

Burjək texi bolup tikləndi.¹¹

¹¹ Bu ix Pərvərdigardindur,
Kəzimiz aldida karamət bir ixtur»¹²

¹² Ular uning bu təmsilni əzlirigə karitip eytkanlığını qüxəndi; xunga ular uni tutux yolinini izdəxti; həlbuki, halayıqtın qorkuxup, uni taxlap ketip əldid.

«Kəysərgə baj tapxuramduk?» degən kiltak

Mat. 22:15-22; Luğa 20:20-26

¹³ Xuningdin keyin, ular birnəqqə Pərisiy wə Herodning tərəpdarlarını uni eəz səzi bilən kiltakka qüfürük məksitidə uning aldioja əwətti.¹⁴ Ular kelip uningoja: — Ustaz, silini səmimiy adəm, adəmlərgə kət'iy yüz-hatırə kilmaydu, heqkimə yan basmaydu, bəlki kixilərgə Hudanıng yolinə sadıqlıq bilən eğitiş keliwati, dəp bilimiz. Siliqə, Rim imperatori Kəysərgə baj-selik tapxurux Təwrat ənənəviyyəti uyoqunmu-yok?¹⁵ Zadi baj tapxuramduk-tapxurmamduk? — deyixti.

Lekin u ularning sahitəpəzlilikini bilip ularoja:

— Nemixə meni siniməkqisilər? Manga bir «dinar» pulni əkelinglar, mən kərüp bacay, — dedi..

¹⁶ Ular pulni elip kəldi, u ulardin:

— Buning təstidiki sürət wə nam-isim kimning? — dəp soridi.

— Kəysərning, — deyixti ular.

¹⁷ Əysə ularoja jawabən: — Undak bolsa, Kəysərning həkkini Kəysərgə, Hudanıng həkkini Hudaşa tapxurunglar, — dedi. Xuning bilən ular uningoja intayın həyran kəlixti.

^{12:7} Yar. 37:18; Zəb. 2:8; Mat. 26:3; Yh. 11:53

^{12:10} «Taqıqlar taxliwətkən tax bolsa, burjək texi bolup tikləndi» — «burjək texi» bolsa hərkəndək imarətning ulidiki əng muhüm uyultax bolup, ul selinçanda biringi bolup köylülərən taxtur. Yəhudi kattiwaxlar «rohiy hayat»ning burjək texi bolğan Məsihli taxliwətməkqi idı, wə dərwałə taxliwətti.

^{12:10} Zəb. 118:22-23; Yəx. 28:16; Mat. 21:42; Luğa 20:17; Ros. 4:11; Rim. 9:33; 1Pet. 2:6.

^{12:11} «... Bu ix Pərvərdigardindur, kəzimiz aldida karamət bir ixtur» — toluk bəxərət (10-11) «Zəb.» 118:22-23də təpildi.

^{12:11} Zəb. 118:22,23

^{12:13} «Herod padixaḥning tərəpdarları» — Herod padixaḥ Rim imperiyəsi təripidin təyinləngən bolup, u Yəhudiylər bolmiolaşqak Yəhudiylarning kepinqisi uningoja intayın eəq idı. Xundak bolojını bilən eəz mənpəitini kezlaydiojan, uni kollaydiqon «Herod tərəpdarları» bar idı.

—«Herodlar» tooruluk «Matta»diki «köküməqəsəz»imizni kerüng.

^{12:13} Mat. 22:15; Luğa 20:20.

^{12:14} «Kəysərgə baj-selik tapxurux...» — Rimning hərbir imperatorıja «Kəysər» degən nam-unwan berilətti; məsilən Kəysər Avrojustus, Kəysər Yulius, Kəysər Tiberius katarlıklär. «Kəysərgə baj-selik tapxurux Təwrat ənənəviyyəti uyoqunmu-yok?» — aynı wakğıt, Yəhudiylar rımlıklärının zulm astida yaxawatçıları. Əger əysə: «Rim imperatorıja baj tapxurux toqra» desə, bu gəptin azadılığının istiqaməti Yəhudiylar uni «Manə taza bir yalaqçı, hain ikən» dəp tillixatti. «Baj tapxurumlaşlıq kerək» degən bolsa, u Rim imperiyəsigə karxi qıkkən bolatti; andin ular uni Rim waliyişiənə orz kıləjan bolatti. Ular müxundak soallarnı sorax arkılık əysəni gəpidin tutuwelip, rımlıklärının kolıqə tapxurup, uningoja ziyanxaxlık kilməkən boluxkan.

^{12:15} «Manga bir «dinar» pulni əkelinglar, mən kərüp bacay» — «dinar» yaki «dinaricus» degən Rim imperiyəsidikilər pul birliliyi bolup, üstügə Kəysərning sürütü besiləqanı, əlwətə. Bir «dinaricus» təhminən bir adəmning künlük həkkini bolatti («Mat.» 20:2ni kerüng).

^{12:16} Mat. 17:25; Rim. 13:7; Yar. 1:26

^{12:17} «Kəysərning həkkini Kəysərgə, Hudanıng həkkini Hudaşa tapxurunglar» — demək, «Kəysərgə Kəysərning həkki (uning sürütü qüxtürülən nərsə)ni tapxurunglar» — Kəysərgə baj tələx kerək. Əmma qandaq nərsə üstidə «Hudanıng sürütü» bar? İnsan ezi «Hudanıng sürütü» bolup, biz pütünimizni Hudaşa tapxuruximiz kerəktur («Yar.» 1:26-27ni kerüng).

^{12:17} Mat. 17:25; 22:21; Rim. 13:7.

«Markus»

Tirilixkə munasiwətlik məsilə

Mat. 22:23-33; Luqā 20:27-40

¹⁸ Andin «Əlgənlər tirilməydu» dəydiojan Sadukiylar uning aldioja kelip kistap soal koydi:

¹⁹ — Ustaz, Musa pəyojəmbər Təwratta bizgə: «Bir kixi elüp ketip, ayalı tul kelip, pərzənt kermigən bolsa, uning aka yaki inisi tul қalojan yənggisini əmrigə elip, kərindixi üçün nəsil қalduruxi lazim» dəp yazojan... ²⁰ Burun yəttə aka-uka bar idi. Qongi əylinip pərzənt қaldurmaya eldi.

²¹ İkkinqi kərindixi yənggisini əmrigə elip, umu pərzənt kerməy eldi. Üqinqisining əhwalimu uningkiğə ohxax boldi. ²² Xu tərikidə yəttisi ohxaxla uni elip pərzənt kerməy kətti. Ahirda, u ayalmu aləmdin etti. ²³ Əmdi tirilix künidə ular tirilgəndə, bu ayal kəysisining ayali bolidu? Qünki yəttisining həmmisi uni hotunlukka alojan-də! — deyixti.

²⁴ Əysa ularoja mundak jawab bərdi:

— Silər nə mukəddəs yazmilarmı nə Hudanıng ķudritini bilmigənlikinglar səwəbidin muxundak azojan əməsmusilər? ²⁵ Qünki elümdin tirilgəndə insanlar əylənməydu, ərgə təgməydu, bəlkı ərxtiki pərixtilərgə ohxax bolidu..

²⁶ Əmdi elgənlərning tirilixi masilisi həkkidə Təwratta, yəni Musa oja qüxürülən kitabtiki «tikənlik» wəkəsida, Hudanıng uningoja կandak eytkinini, yəni: «Mən İbrahimning Hudası, Işəknıng Hudası wə Yakupning Hudasidurmən!» deginini okumidinglarmu? ²⁷ U əlüklərning Hudası əməs, bəlkı tiriklərning Hudasidur! Xunga silər qattık, ezip kətkənsilər!..

Əng muhim əmr

Mat. 22:34-40; Luqā 10:25-28

²⁸ Ularoja yekin kəlgən, munaziriləxkənlərini angliojan wə Əysanıng ularoja yahxi jawab bərgənlikini kərgən bir Təwrat ustazi uningdin:

— Pütün əmrlərning iqidə əng muhimini kəysi? — dəp soridi..

²⁹ Əysa mundak jawab bərdi:

— Əng muhim əmr xuki, «Angliojin, əy Israıl! Pərvərdigar Hudayimiz bolojan Rəb birdur..

³⁰ Pərvərdigar Hudayingni pütün ķelbing, pütün jening, pütün zehning wə pütün küqüng bilən seygin». Mana bu əng muhim əmr. ³¹ Uningoja ohxaydiqan ikkinqi əmr bolsa: — «Koxnangni ezungni seygəndək səy». Heqkandak əmr bulardın üstün turmaydu..

³² Təwrat ustazi uningoja: — Toqra eyttingiz, ustaz, həkikət boyiqə səzlidinqiz; qünki U bir-dur, Uningdin baxkısı yoktur; ³³ insanning Uni pütün ķelbi, pütün əkli, pütün jeni wə pütün küqi bilən səyüxi həm koxnisinimu əzini seygəndək səyüxi barlıq kəydürmə kurbanlıqlar həm baxka kurbanlıq-hədiyəldərinmu artuktur.

³⁴ Əysa uning akılanılık bilən jawab bərginini körüp:

^{12:18} «Sadukiylar» — bu mazhəpdikilər toopruluq «Mat.» 16:1diki izahatnı wə «Təbirilər»ni körüng.

^{12:18} Mat. 22:23; Luqā 20:27; Ros. 23:8.

^{12:19} «Bir kixi elüp ketip...» — grek tilida «birsnıng akisi yaki ukisi olسا...». «uning aka yaki inisi tul қalojan yənggisini əmrigə elip, kərindixi üçün nəsil қalduruxi lazim» — «Qan.» 25:5.

^{12:19} Yar. 38:8; Kan. 25:5, 6.

^{12:25} Mat. 22:30; 1Yuh. 3:2.

^{12:26} «Mən İbrahimning Hudası, Işəknıng Hudası wə Yakupning Hudasidurmən!» — «Mis.» 3:6.

^{12:26} Mis. 3:6,15; Mat. 22:31,32; Ros. 7:32; Ibr. 11:16.

^{12:27} «U əlüklərning Hudası əməs, bəlkı tiriklərning Hudasidur!» — Əysanıng bu sözü toopruluq «Matta»diki «köxumqə söz»imizdə tohiltilimiz.

^{12:28} Mat. 22:34; Luqā 10:25.

^{12:29} Qan. 4:35; 6:4-5; 10:12; Luqā 10:27.

^{12:31} Law. 19:18; Mat. 22:39; Rim. 13:9; Gal. 5:14; Yak. 2:8.

^{12:32} «Qünki u birdur, uningdin baxkısı yoktur» — «U» Hudani kərsitidu, əlwətta.

«Markus»

— Sən Hudanıng padixahlığından yirək əməssən, — dedi.
Xuningdin keyin, həqkim uningdin soal soraxka petinalmıldı..

Құтқузуңыз-Мәсіх — Dawutning oɔlı həm Rəbbi

Mat. 22:41-46; Luğa 20:41-44

³⁵ İbadəthana höylilirida təlim bərgəndə, Əysa bularoja jawabən mundak soalni otturioja köydi: Təwrat ustazlirining Məsihini «Dawutning oɔlıx» deginini կandak qüxinisilər? ³⁶ Qünki Dawut ezi Muğaddəs Rohta mundak degənozu: —

«Pərvərdigar mening Rəbbimə eyttiki: —

«Mən sening düxmənliringni təhtipering kılouqə,

Mening ong yenimda olturojin!». —

³⁷ Dawut Məsihini xundak «Rəbbim» dəp atiojan tursa, əmdi Məsih կandakmu Dawutning oɔlı bolidu?

U yərdiki top-top həlk uning səzini hursənlik bilən anglaytti..

Əysanıng Təwrat ustazlirını əyiblixı

Mat. 23:1-36; Luğa 20:45-47

³⁸ U ularoja təlim bərginidə mundak dedi:

— Təwrat ustazliridin hoxyar bolunglar. Ular uzun tonlarnı kiyiwalojan һaldə kerilip yürüxkə, bazarlarda kixilerning ularoja bololojan uzun salamlarioja, ³⁹ sinagoglarda aldin ki orunlarda, ziyapətlərdə tərdə olturuxka amraķ kelidi. ⁴⁰ Ular tul ayallarning barlıq ey-besatlırını yəwalidu wə kez-kez kılıp yaloqandin uzundin-uzun dualar kılıdu. Ularning tartidiojan jazası tehimu eçir bolidu!.

Tul ayalning ianisi

Luğa 21:1-4

⁴¹ U ibadəthanidiki sədikə sandukining udulida olturup, uningoja pullirini taxlawatkan halayıkkə karap turatti. Nuroqun baylar uningoja heli kep pul taxlaxti. ⁴² Namrat bir tul ayalmu keli, tiyinning təttin biri kımmitidiki ikki ləptonni taxlidi..

⁴³ U muhlislirini yenioja qakırıp, ularoja mundak dedi:

— Mən silərgə bərhək xuni eytip koyayki, bu namrat tul ayalning ianə sandukioja taxliojını

^{12:34} Kan. 4:35; 6:4-5; Yəx. 45:21

^{12:35} «bularoja jawabən mundak soalni otturioja köydi» — grek tilida «mundak jawab bərdi: —». «Dawutning oɔlı» — muxu yarda «Dawutning əwlədi»ni kersitidu, əlwətta.

^{12:35} Mat. 22:41; Luğa 20:41.

^{12:36} «Pərvərdigar mening Rəbbimə eyttiki: — Mən sening düxmənliringni təhtipering kılouqə, mening ong yenimda olturojin!» — Zəb. 110:1.

^{12:36} Zəb. 110:1; Ros. 2:34; 1Kor. 15:25; Ibr. 1:13; 10:13.

^{12:37} «Dawut Məsihini xundak «Rəbbim» dap atiojan tursa, əmdi Məsih կandakmu Dawutning oɔlı bolidu?» — demək, Kütkuzuñi-Məsih padixaħ Dawutning əwlədi bolsimu, lekin padixaħ Dawut Məsihini «Rəbbim» degen yərdə Məsih Dawuttin uluq bolidu, һəm tuquluxtin burunla «Rəb» süpitüdə idi.

^{12:38} «Təwrat ustazliri... bazarlarda kixilerning ularoja bololojan uzun salamlarioja... amraķ kelidi» — «uzun» degen söz grekça tekistə yok; tarih tətkikatlırioja asasın ularoja kılolojan «salamlar»ni intayın uzun wə murəkkəp dap bilimiz.

^{12:38} Mat. 23:5; 6; Luğa 11:43; 20:46.

^{12:40} Mat. 23:14; Luğa 20:47; 2Tim. 3:6; Tit. 1:11.

^{12:41} «sədikə sanduk» — grek tilida bu söz adətə «həzinə»ni kersitidu. Lekin muxu yərdə ibadəthanidiki həzinə üçün sədikələr yiojlidiojan jay, bəlkim qong bir sandukni kersətsə kerak.

^{12:41} 2Pad. 12:10; Luğa 21:1.

^{12:42} «ikki ləpton» — «ləpton» degen bu pul «denarius»ning 1/128i bolup, bir ixləmqininq «altə minut»luq həkkigə tövərə kelətti.

«Markus»

baxķılarning həmmisining taxlıqanlıridin kəptur.⁴⁴ Qünki baxķılar əzlirining exip taxqanlıridin sədikə kıldı; lekin bu ayal namrat turupmu, əzining bar-yokını — tirikqlik kılıdqojinining həmmisini sədikə kılıp taxlidi.

Ibadəthanining wəyran kiliñixidin bexarət; ahırkı zamanlardiki alamətlər

Mat. 24:1-44; Luğa 21:5-33

13¹ U ibadəthanidin qıkıwatçanda, muhlisliridin biri uningoja:
— Ustaz, kara, bu nemidegən həywətlik taxlar wə imarətlər-hə! — dedi.

² Əysə uningoja jawabon:

— Sən bu həywətlik imarətlərni kerdüngmu? Bir tal taxmu tax üstidə kalmayıdu, həmmisi qaldurulmay gumran kiliñidu, — dedi..

³ U Zəytun teoqida, yəni ibadəthanining udulida olturoqanda, Petrus, Yakup, Yuhanna wə Andriyaslar uningdin astiqinə:

⁴ — Bizgə eytkinqu, bu ixlar қaşan yüz beridu? Bu barlık wəkələrning yüz beridiojanlığını kərsitidiojan nemə alamat bolidu? — dəp soraxti..

⁵ Əysə ularoja jawabən söz baxlap mundak dedi:

— Hezi bolunglarki, həqkim silərni azdurup kətmisun..⁶ Qünki nuroqun kixilər mening namimda kelip: «Mana eziüm xudurmən!» dəp, kep adəmlərni azduridu..⁷ Silər urux həwərliri wə urux xəpilirini angliojininglarda, bulardın alakzadə bolup kətmənglər; qünki bu ixlarning yüz berixi mukərrər. Lekin bu zaman ahiri yetip kəlgənlikə əməs.⁸ Qünki bir millət yənə bir millət bilən uruxka qikidu, bir padixaħlıq yənə bir padixaħlıq bilən uruxka qikidu. Jay-jaylarda yər təwrəxələr yüz beridu, aqarqılıqlar wə қalaymıkqanlıqlar bolidu. Mana bu ixlarning yüz berixi «tuqutning tolojikinən baxlinixi» bolidu, halas..

⁹ Silər bolsanglar, əzüngləroja pəhəs bolunglar; qünki kixilər silərni tutkun kılıp sot məhkəmiliğə tapxurup beridu, sinagoglarda kamqilinisiłır. Silər mening səwəbimdin əmirlər wə padixaħlılar aldioja elip berilip, ular üçün bir guwahlıq bolsun dəp sorakka tartilisilər..

¹⁰ Lekin bulardın awwal hux həwər pütkü'l əllərgə jakarlinixi kerək..¹¹ Əmdı ular silərni apirip sorakka tapxuroqanda, nemə deyix həkkidə nə əndixə nə mulahizə kilmanglar, bəlkı xu wakıt-saitida silərgə kəysi gəp berilsə, xuni eytinglar; qünki sezligüqi silər əməs, Mukəddəs Rohtur..

¹² Kərindax kərindixioja, ata balisioja hainlik kılıp əlümgə tutup beridu. Balılarımı ata-anisi

12:43 2Kor. 8:12.

13:1 Mat. 24:1; Luğa 21:5.

13:2 1Pad. 9:7; MİK. 3:12; Luğa 19:44.

13:3 Mat. 24:3; Luğa 21:7.

13:4 Ros. 1:6.

13:5 Yər. 29:8; ƏF. 5:6; 2Tes. 2:2, 3; 1Yuhə. 4:1.

13:6 «Mana eziüm xudurmən» — «Mana eziüm Məsihdmən» degən mənini bildürudu.

13:6 Yər. 14:14; 23:21.

13:8 «bir millət yənə bir millət bilən uruxka qikidu, bir padixaħlıq yənə bir padixaħlıq bilən uruxka qikidu» — ibraniy tilida (xundakla grek tilida) bu ibarə dunya boyıça kengəygən uruxlarnı kərsitixi mümkün («Yəx.» 19:2, «2Tar.» 15:3-ədə bu turaklıq ibarə toorluk misallar bar. «Mana bu ixlarning yüz berixi «tuqutning tolojikinən baxlinixi» bolidu, halas» — əysə Məsih kəysi ixning «tuquliduvəjanlığını biwasitə deməydi. Tewəndiki sezlirigə karioqanda, buni yengi dəwərninq tuqulmuş dəp karayımız.

13:8 Yəx. 19:2.

13:9 «sot məhkəmiliği» — grek tilida «sanhedrinlar». Yəhudiylarning məhkəmilişini wə bəlkim baxka hərhil sorakhanilarını kərsitidü.

13:9 Mat. 10:17; 24:9; Luğa 21:12; YH. 15:19; 16:2; Wəh. 2:10.

13:10 «bulardın awwal hux həwər pütkü'l əllərgə jakarlinixi kerək» — «awwal» degən sezgə karioqanda, hux həwərning hər joya jakarlinixi zamanning ahiridin awwal, xundakla bəlkim 9-ayəttə eytiloqan nahayıti eojir ziyankəxliktin awwal boluxı mumkin (Mat.» 24:14ni kerüng).

13:11 Mat. 10:19; Luğa 12:11; 21:4.

«Markus»

bilən zitlixip, ularni əlümgə məhkum қilduridu.¹³ Xundakla silər mening namim tüpəylidin həmmə adəmning nəpritigə uqraysılın, lekin ahırojıqə bərdaxlıq bərgənlər kütkuzulidu..

Yerusalemda wəyran kilojuqi «yirginqlik nomussizlik» pəyda bolidu; «dəhəxətlik azab-okubət»

¹⁴ «Wəyran kilojuqi yirginqlik normussizlik»ning ezi turuxka tegixlik bolmiojan yerdə turojinini kergininglarda, (kitabhan bu səzning mənisini qüxəngəy) Yəhudiya əlkisidə turuwatkanlar taoqlarqa қaqsun.¹⁵ Əgəzidə turojan kixi eyiga qüxməy yaki eyidiki birər nemini aloqli iqiga kirməy қaqsun.¹⁶ Etizlarda turuwatkan kixi bolsa qapinini aloqli eyiga yanmisun.¹⁷ U künlərdə hamilidər ayallar wə bala emitiwatkanlarning һalioja way!¹⁸ Қaqidiojan waktinglarning kixka toqra kelip қalmaslıq üçün dua kilinglar.¹⁹ Qırkı u qaođa Huda yaratkan dunyaning apiridə kılınojandin buyan muxu qaoqkiqə kərülüp bakmiojan həm kəlgüsidiimu kərülməydiqən zor azab-okubət bolidu.²⁰ Əgər Pərvərdigar u künlərnəi azaytmisa, heqkandaq ət igisi kutulalmaydu. Lekin U Əz talliojanlıri üçün u künlərnəi azaytidu.²¹ Əgər u qaođa birsi silərgə: «Karanglar, bu yerdə Məsih bar!» yaki «Karanglar, u ənə u yerdə!» desə, ixənmənglər.²² Qırkı sahta masihlər wə sahta pəyojəmbərlər məydanoja qikidu, möjizilik alamətlər wə karamətlərni kərsitudu; xuning bilən əgər mümkün bolidiojan bolsa, ular hətta Huda talliojanları həm azduridu.²³ Xuning üçün, silər hoxyar bolunglar. Mana, mən bu ixlarning həmmisini silərgə aldin'ala ukțurup köydüm.

İnsan'oqlining kelixi

²⁴ Əmdi xu künlərdə, xu azab-okubət etüp kətkən haman, kuyax kariyidu, ay yoruklukını bərməydi,²⁵ yultuzlar asmandin tekülüp qüxidu, asmandiki küqlər lərzigə kelidu.²⁶ Andin kixilər İnsan'oqlining uluoq küq-kudrat wə xan-xərəp bilən bulutlar iqida keliwatkanlığını keridu.²⁷ U eż pərixtilirini əwətidu, ular uning talliojanlarını dunyaning tət təripidin, zeminning qətliridin asmannıng qətlirigiqə yiojip jəm kildi..

^{13:12} Əz. 38:21; Mik. 7:6.

^{13:13} Mat. 10:22; 24:13; Luk. 21:19; Wəh. 2:7,10.

^{13:14} «Wəyran kilojuqi yirginqlik nomussizlik» — buning tooprısında Təwrat «Dan.» 9:24-27ni wə u toopruluk izahatlarnı kərung.

^{13:14} Dan. 9:27; Mat. 24:15; Luk. 21:20,21; 2Tes. 2:4

^{13:17} «u künlərdə hamilidər ayallar wə bala emitiwatkanlarning һalioja way!» — undak kixilərgə keqix əpsiz bolidu, əlwətta.

^{13:18} «Kaqidiojan waktinglarning kixka toqra kelip қalmaslıq üçün dua kilinglar» — Yəhudi diniy ərbablarning Təwrat kanuniyoja bołojan qüxənqisigə asasən, Yəhudiylər adəttə xabat (dəm elix) kündə xəhər dərwazisi wə dukanları takixi kerək. Bu künəi səpar klix mən'i kiliñojan bołoqqa, Pələstində turojanlarqa nisbəten yeməklik setiwellix wə baxxa yərlərgə keqix intayın kulaysız bolidu.

—Kixoxta Yəhudiyyədə dərya-wadılarda su pat-pat texip turoqaqka, kixtimu keqix intayın təs bolidu.

^{13:19} Mat. 24:21

^{13:20} «U Əz talliojanlar üçün» — grek tilida «U talliojan talliojanlıri üçün» degənlik bilən ipadilinidu — Huda Əzinin talliojanlıriqa baçlıqjan muhəbbətinini alähidə təktılıydu.

^{13:21} «Karanglar, bu yerdə Məsih bar!» yaki «karanglar, u ənə u yerdə!» desə, ixənmənglər — «u» — Məsihni kərsitudu.

^{13:21} Mat. 24:23; Luk. 21:8.

^{13:22} Kan. 13:2; 2Tes. 2:11.

^{13:24} Yəx. 13:10; Əz. 32:7; Yo. 2:10,31; 3:15; Mat. 24:29; Luk. 21:25; Wəh. 6:12.

^{13:25} «yultuzlar asmandin tekülüp qüxidu, asmandiki küqlər lərzigə kelidu» — «Yəx.» 13:10, 34:4, «Yo.» 2:10ni kərung. «Asmandiki küqlər» bəlkim barlıq jin-xaytanları kərsitudu; «lərzigə kelidu» bəlkim ularning küqtin kəlixini kərsitudu.

^{13:25} Yəx. 13:10; 34:4.

^{13:26} «Andin kixilər İnsan'oqlining uluoq küq-kudrat wə xan-xərəp bilən bulutlar iqida keliwatkanlığını kəridu» — «Dan.» 7:13ni kərung.

^{13:26} Dan. 7:10; Mat. 16:27; 24:30; Mar. 14:62; Luk. 21:27; Ros. 1:11; 1Tes. 4:16; 2Tes. 1:10; Wəh. 1:7.

^{13:27} «dunyaning tət təripidin» — grek tilida «tət xamaldın» bilən ipadilinidu.

«Markus»

Ənjür dərihidin sawaş elix

²⁸ — Ənjür dərihidin mundak təmsilni biliwelinglar: — Uning xahliri kəkirip yopurmak qıkarojanda, yazning yekinlap қalojanlığını bilisilər. ²⁹ Huddi xuningdək, mən bayə degənlirimning yüz beriwatkanlığını kərgininglarda, uning yekinlap қalojanlığını, hətta ixik aldida turuwatkanlığını biliwelinglar..

³⁰ Mən silərgə bərəhək xuni eytip koyayki, bu alamətlərning həmmisi əməlgə axurulmay turup, bu dəwr etməydi. ³¹ Asman-zemin yokıldı, bırak menin sözlerim hərgiz yokalmayıd.

Hoxyar bolunglar

³² Lakin xu künü yaki wakit-saiti toopruluk həwərni həqkim bilməydi — hətta nə ərxtiki pərixtılərmə bilməydi, nə oqlu bilməydi, uni pəkət Atila bilidü. ³³ Hoxyar bolunglar, səgək bolup dua kilinglar, qünki u wakit-saətninq қaqqan kelidiqanlığını bilməysilər. ³⁴ Bu huddi yağıa yurtka qıkmaqçı bolovan adəmning əhwaliqa ohxaydu. Yoloja qıkidiqan qaçda, u küllirioja eż həkükini bekitip, hərbirigə eż wəzipisini tapxuridu wə dərəwaziwənniŋmu səgək boluxini tapilaydu. ³⁵ Xuningdək, silərmə səgək bolunglar, qünki eyning igisining kaytip kelidiqan waktining — kəqkuronmu, tün yerimimu, horaz qilliojan wağıtmu yaki səhər waktimu — uni biləlməysilər; ³⁶ u tuyúsız kəlgəndə, silərnin uhlawatqininqlarning üstigə qüxmisin!

³⁷ Silərgə eytkinimni man həmməyləngə eytimən: Səgək turunglar!

Rəhbərlərning suyķəst kılıxi

Mat. 26:1-5; Luğa 22:1-2; Yh. 11:45-53

14 ¹ «Ətüp ketix» həyeti wə «petir nan həyeti»qa ikki kün қalojanidi. Bax kahinlər wə Təwrat ustazlıri uni hıylə-nəyrəng bilən tutup əltürükning qarısını izdəyti. ² Qünki ular: — Bu ix həyt-ayəm künləri kılınmışsun. Bolmisa, həlk arısında malimanqılıq qıqxı mumkin, — deyixətti.

Ihlasmən ayalning Əysani ətirliliyi

Mat. 26:6-13; Yh. 12:1-8

³ Əmdi u Bəyt-Aniya yezisida, «Simon mahaw»ning eyida dastihanda olturojanda, ak kaxtexi xixidə nahayıti kimmətlik sap sumbul ətirni kətürüp kəlgən bir ayal uning yenioja kirdi. Ayal ak kaxtexi xexini qeqip, ətirni Əysanıng bexioja kuydi.

⁴ Lakin bəzilər buningoja hapa boluxup, bir-birigə:

^{13:28} Mat. 24:32; Luğa 21:29.

^{13:29} «Mən bayə degənlirimning yüz beriwatkanlığını kərgininglarda, uning yekinlap қalojanlığını, hətta ixik aldida turuwatkanlığını biliwelinglar» — bu teksitdiki «uning (yekinlap қalojanlılığı) yaki İnsan-oqlining özünü, yaki kelidiqan kününü, yaki Hudanıng padixaqliğını kərsitidü («Luğa» 21:31).

^{13:30} «Bu alamətlərning həmmisi əməlgə axurulmay turup, bu dəwr etməydi» — əgər tiloja elinojan alamət Yerusalemning wayrap boluxuya (miladıyə 70-yili) (13:2) kəritilənən bolsa, undakta «dawr» degen sez tabiiyi (1) Əysanıng dərvirdə yaxəp etkən adamları kərsitidü. Əgər Məsihning dündəyənən kaytip keliçixə (13:26) kəritilənən bolsa, «dawr» degen sez bəlkim (2) pütün Yəhudiya həlkini (3) bu ayətlərdə eytilənən «dahxətlik azab-əkubət» tiki wəkələrning baxlinix dərvirdə yaxıqanları kərsitidü. Xunga barlıq wəkələr xu dəwr iqidə yüz beridü, degənlək bolidü. Bizningqə (3)-xərəh aldi-kayni ayətlərgə əng bap kelidü.

^{13:31} Zob. 10:25-27; Yəx. 40:8; 51:6; Ibr. 1:11.

^{13:32} Mat. 24:36; Ros. 1:7.

^{13:33} Mat. 24:42; 25:13; Luğa 12:40; 21:36; 1Tes. 5:6.

^{14:1} ««Ətüp ketix» həyeti wə «petir nan həyeti»qa ikki kün қalojanidi» — bu ikki həytninq təpsilatlırı üçün «Mis.» 12-bab, «Law.» 23-babını wə «Təbərlər»ni körən, İbraniy tilida «Peskə», yaki «Pasha» həyeti dəp atılıdu.

^{14:1} Mat. 26:2; Luğa 22:1; Yh. 11:55; 13:1.

^{14:3} «Simon mahaw» — yəni «Mahaw kesili» deyildiğən Simon — Simon bəlkim ilgiri mahaw kesiligə giritpar bolovanı. Bizningqə bu ix wə «Yh.» 12:1-11də hatırıləngən wəkəb bir ixtur.

^{14:3} Mat. 26:6; Luğa 7:37; Yh. 11:2; 12:3.

«Markus»

— Bu ətir nemə dəp xundak israp kılınıdu?⁵ Qünki bu ətirni üq yüz dinardin artuk puloja satkılı bolatti, pulı kəmbəqəllərgə sədikə kılinsa bolmamti! — deyixti. Ular ayaloja xundak tapa-tənə kılıqlı turdi.

⁶Lekin Əysa ularoja:

— Uning ihiyyarioja köyungalar, nemə dəp uning kənglini aqritisilər? U menin üstümgə yahxi ix kıldı.⁷ Qünki kəmbəqəllər daim aranglarda bolidu, halıojan wakitinglarda ularoja həysahawat kərsitələysilər; lekin menin aranglarda boluxum silergə daim nesip boliwərməydi!

⁸Ayal qamining yetixiqə kıldı; u menin bədinimning dəpnə kılıniçioja aldin'ala təyyarlıq kılıp, uningoja ətir-may kuyup koydi.⁹ Mən silərgə bərhək xuni eytip koyayki, bu hux həwər pütkül dunyaning կայeridə jakarlansa, bu ayal əslinip, uning kılıqan bu ixi təriplinidu, — dedi.

Yəhūdaning Əysəoja satkunluk kılıxi

Mat. 26:14-16; Lukə 22:3-6

¹⁰Xu wağıtta, on ikkiyləndin biri bolojan Yəhūda Ixkariyot uni ularoja tutup berix məksitidə bax kahinlarning aldişa bardı.¹¹ Ular buni anglap huxal bolup kətti wə uningoja pul berixkə wədə kılıxtı. Yəhūda uni tutup berixkə muwapik pursət izdəp yürətti.

Ətüp ketix həytining kəqlik tamikı

Mat. 26:17-25; Lukə 22:7-14, 21-23; Yh. 13:21-30

¹²Petir nan həytining birinqi künü, yəni ətüp ketix həytining kurbanlıq կozisi soyulidiojan künü, muhlislər uningdin:

— Ətüp ketix həytining tamikini yeyixing üçün bizning kəyərgə berip təyyarliximizni halaysən? — dəp soridi..

¹³U muhlisliridin ikkiylənni aldin mangoluzup ularoja:

— Xəhərgə kiringlar, u yərdə kozida su kətürüwalojan bir ər kixi silərgə uqrayıdu. Uning kəynidin menginglar.¹⁴ U adəm nəgə kirsə xu eyning igisiga: «Ustaz: Muhlislirim bilən ətüp ketix həytining tamikini yəydiqan mehmanhana kəyərdə? — dəp sorawatidu» — dənglər.¹⁵ U silərni baxlap üstünki kəwəttiki rətləngən sərəmjanluxturulqan qong bir eoqız eyni kersitudu. Mana xu yərdə bizgə təyyarlıq kılıp turunqlar, — dedi.

¹⁶Muhlisler yoloja qıkıp xəhərgə kirip, yolukkan ixlarning həmmisi u eytkəndək boldi. Xu yərdə ular ətüp ketix həytining tamikini təyyarlaştı.¹⁷ Kəq kırğandə, u on ikkəylən bilən eygə kəldi.¹⁸ Ular dastihanda olturup ojizalanqanda əysa:

— Mən silərgə bərhək xuni eytip koyayki, aranglardiki birləşən, mən bilən billə ojizaliniwatkan birsə manga satkunluk kılıdu, — dedi..

¹⁹Ular bu səzdirin kayoqsa qəmüp, bir-birləp uningdin:

^{14:5} «bu ətirni üq yüz dinardin artuk puloja satkılı bolatti» — «dinar» yaki «dinarious» degən Rim imperiyasidiki birhil pul birliliyi bolup, bir «dinarious» təhminin bir adamning bir künülü həkkə bolatti. «Mat.» 20:2ni kərüng.

^{14:7} Kan. 15:11.

^{14:8} «uningoja ətir-may kuyup koydi» — yaki «uningoja məsih kıldı».

^{14:10} Mat. 26:14; Lukə 22:4.

^{14:11} «petir nan həytining birinqi künü, yəni ətüp ketix həytining kurbanlıq կozisi soyulidiojan künü» — «petir nan həytini» yəttdə kün boludı, birinqi kün «ətüp ketix» həytimü təng boludu. Bu kün, Yəhudiyalar eyliridə kəzə soyup, petir nan bilən yəydü. «Ətüp ketix həytining tamikı» — buning mühim kismi «ətüp ketix kurbanlıq կozisi» idi («Mis.» 12:3-11, «Law.» 23:5, «Qel.» 28:16, «Kan.» 16:1-7ni kərüng).

^{14:12} Mis. 12:17; Mat. 26:17; Lukə 22:7.

^{14:13} «Xəhərgə kiringlar» — «xəhər» — Yerusalem xəhərigə, demək. — «u yərdə kozida su kətürüwalojan bir ər kixi silərgə uqrayıdu» — Kanaanda (Pələstində) ar kixilar büğüngə kədər adətə su kətürməydi.

^{14:17} Mat. 26:20; Lukə 22:14.

^{14:18} «dastihanda olturup ojizalanqanda...» — grek tilida «dastihanda yetip ojizalanqanda...».

^{14:18} Zəb. 4:19; Ros. 1:17.

«Markus»

— Mən əməstimən? — dəp soridi. Yənə birsi: — Mən əməstimən? — dedi.

²⁰Lekin u ularoja:

— Xu kixi on ikkəylənninq biri, yəni қolidiki nanni mən bilən təng tawakqa təgürgüqi bolidu.

²¹İnsan'ooqli dərwəkə ezi toorlısida mukəddəs yazmilarda pütülgəndək aləmdin ketidü; birak İnsan'ooqlining tutup berilixigə wasitiqi bolğan adəmning һaliqə way! U adəm tuşulmiojan bolsa uningoja yahsi bolatti! — dedi..

«Rəbning ziyanıti»

Mat. 26:26-30; Luk 22:15-20; 1Kor. 11:23-25

²²Ular oqızaliniwatkanda, Əysa bir nanni қolioja elip təxəkkür eytəkəndin keyin, uni oxtup, muhlislirioja üləxtürüp bərdi wə:

— Elinglar, bu menin tenim, — dedi..

²³Andin u қolioja jamni elip Hudaşa təxəkkür eytəkəndin keyin, uni muhlislirioja sundi. Ularning həmmisi uningdin iqixti.

²⁴U ularoja: — Bu menin kənim, nuroğun adəmlər üçün teküldiojan, yengi əhdini tüzidiojan kənimdir.. ²⁵Mən silərgə bərhək xuni eytip կoyayki, Hudanıng padixaħlılıkda yengidin xarab-tin iqidiojan küngiqa, üzüm telining xərbətinə hərgiz iqməymən, — dedi.

²⁶Ular bir mədhıya küyini eytəkəndin keyin talaqə qıkıp, Zəytun teoqıja қarap ketixti.

Muhlislarning Əysani taxlap ketixi

Mat. 26:31-35; Luk 22:31-34; Yh. 13:36-38

²⁷Andin Əysa ularoja:

Silər həmmiinglar tandurulup putlixisilər, qünki mukəddəs yazmilarda:

«Mən padığını uruwetimən,

Қoylar patiparək bolup tarkitəwiliidu» dəp pütülgən..

²⁸Lekin mən tirilgəndin keyin Galiliyəgə silərdin burun barımən, — dedi.. ²⁹Lekin Petrus uningoja:

— Həmməylən tandurulup putlaxsimu, mən hərgiz putlaxmaymən, dedi.

³⁰Əysa uningoja: — Mən sanga bərhək xuni eytip կoyayki, bugün, yəni bugün keqə horaz ikki kətim qillioquqə, sən məndin üç kətim tanışən, — dedi..

³¹Lekin Petrus tehimu kət'iylilik bilən uningoja:

— Sən bilən billə əlidiojan ix kerək bolsimu, səndin hərgiz tanmaymən, — dedi. Қalojan həmmisimu xundak deyixti..

^{14:21} «... birak İnsan'ooqlining tutup berilixigə wasitiqi bolğan adəmning һaliqə way! U adəm tuşulmiojan bolsa uningoja yahsi bolatti!» — Yəhūda bu sözni angliyandın keyin darħal qıkıp bax kahinlarning yeniça baroqan bolsa kerək. «Markus», «Lukə», «Yuhannə»diki ««ötüp ket»» həytining kaqlıq tamik» toorlısiddiki bayanları korüng.

^{14:22} «Əysa bir nanni қolioja elip təxəkkür eytəkəndin keyin» — yaki «Əysa nanni қolioja elip (uni) bərikətligəndin keyin,...».

^{14:22} Mat. 26:26; Luk 22:19; 1Kor. 11:23.

^{14:24} «Bu menin kənim, nuroğun adəmlər üçün teküldiojan, yengi əhdini tüzidiojan kənimdir» — «yengi əhdə» Təwrat, «Yər.» 31:31-34, «Lukə» 22:20ni, «Ibr.» 13:20ni korüng. Bəzi kona kəqürəmlərdə pəkət «əhdə» deyilidü.

^{14:27} «Mən padığını uruwetimən, қoylar patiparək bolup tarkitəwiliidu» — «Zək.» 13:7. Muxu bexarəttə sözligüqi Hudanıng ezi, əlwətta.

^{14:27} Zək. 13:7; Mat. 26:31; Yh. 16:32.

^{14:28} Mat. 26:32; 28:10; Mar. 16:7.

^{14:30} Mat. 26:34; Luk 22:34; Yh. 13:38.

^{14:31} Yh. 13:37.

«Markus»

Əysanıng Getsimanə baqıqisidiki dua-tilawiti

Mat. 26:36-46; Luğa 22:39-46

³² Andin ular Getsimanə degən bir jayoja kəldi. U muhlislaroja: — Mən dua-tilawət kılıp kəlgüqə, muxu yərdə olturup turunglar, dedi..

³³ U Petrus, Yaçup wə Yuḥannani birgə elip mangdi wə sür besip, roh-kəlbidə tolimu pərixtan boluxka baxlidi.. ³⁴ U ularoja:

— Jenim elidioqandək bəkmə azablanmakta. Silər bu yərdə kəlip, oyoqak turunglar, — dedi.. ³⁵ U səl nerirək berip, eżini yərgə etip düm yatti wə mumkin bolsa, u dəkikining eż bexioqa qüxməy etüp ketixi üçün dua kılıp: ..

³⁶ — I Abba Ata, Sanga həmmə ix mumkindur; bu kədəhnı məndin ətküzüwətkəysən! Lekin bu ix man halioqandək əməs, sən halioqandək bolsun, — dedi..

³⁷ U üqaylənninq yenioja kaytip kəlgini, ularning uhlap kəlojanlığını kərüp, Petruska:

— Əy Simon, uhlawatamsən?! Bir saətmü oyoqak turalmidingmu?! ³⁸ Eziketuruluxtin saklinix üçün, oyoqak turup dua kılınqlar. Roh pidakar bolsimu, lekin kixining ətliri ajizdur, — dedi..

³⁹ Andin u yənə berip, ohxax səzlər bilən kaytidin dua kıldı. ⁴⁰ U ularning yenioja kaytip kəlgini, ularning yənə uhlap kəlojanlığını kərdi, qunki ularning kezli uykuqa ilinojanı. Ular uningoja nema deyixini bilməy kıldı. ⁴¹ U üqinqi ketim ularning yenioja kaytip ularoja:

— Silər tehiqə uhlawatamsıllar, tehiqə dəm eliwatamsıllar? Əmdi boldi bəs! Wakit-saiti kıldı; mana, İnsan'oqlı gunahkarlarning kolioja tapxuruldi!. ⁴² Kəpungular, ketəyli; mana, manga satkunluk kılıdioqan kixi yekin kıldı! — dedi.

Əysanıng tutkun kılınixi

Mat. 26:47-56; Luğa 22:47-53; Yh. 18:3-12

⁴³ Wə xu dəkikidə, uning səzi tehi tüğiməyla, mana, on ikkəyləndin biri bolojan Yəhuda kıldı; uning yenida bax kahinlar, Təwrat ustazliri wə aksakallar təripidin əwətilgən kiliqtokmaklärni kətürən zor bir top adəm bar idi.. ⁴⁴ Uningoja satkunluk kılıqqu ular bilən alliburun ixarətni bekitip: «Mən kimni seysəm, u dal xudur. Silər uni tutup, yalap elip ketinglar» dəp kelixkənidı. ⁴⁵ U kəlip udul Əysanıng aldiqə berip:

— Ustaz, ustaz! — dəp uni səyüp kətti..

⁴⁶ Ular uningoja kol selip, uni tutkun kıldı. ⁴⁷ Wə uning yenida turoqanlardın birəylən kiliqini suoqurup, bax kahinning qakirioja uruwidi, uning külükini xilip qüxürübətti.

14:32 Mat. 26:36; Luğa 22:39; Yh. 18:1.

14:33 «Əysə ... roh-kəlbidə tolimu pərixtan boluxka baxlidi» — grek tilida «u ... rohə tolimu pərixtan boluxka baxlidi».

14:34 Yh. 12:27.

14:35 «u dəkikining eż bexioja qüxməy etüp ketixi üçün ...» — grek tilida «xu saətning eż bexioja qüxməy etüp ketixi üçün...».

14:35 Luğa 22:41.

14:36 «Abba Ata, Sanga həmmə ix mumkindur» — ibranıy tilida «abba» degən səz oqulning atisioja bolojan yekinqilikini bildürdü. Uyoqurqidiki «seyümlük ata» degənge yekin kelidi. Bu səz həm mühabbat həm qonguktur hərmətnimə bildürdü. «bu kədəhnı mandin ətküzüwətkəysən!» — «bu kədəh» uning aldıda turidiyan azab-ökubətlərni kərsitudu.

—Təwratın kep yerliridə «kədəh» dəl xu manidə ixtililidü (masilən «Zəb.» 75:8, «Yəx.» 51:17, 22, «Yər.» 25:15də).

14:36 Yh. 6:38.

14:37 Mat. 26:40; Luğa 22:45.

14:38 «Roh pidakar bolsimu, lekin kixining ətliri ajizdu» — «kixining ətliri» grek tilida «ət». İnjilda «ət» yaki «ət-tən» daim değidək adəmning eż teni taripidin azduruludioqan, gunahkar təbiitiini kərsitudu. «Rim.»diki «kirix səz»imizni kerüng.

14:38 Gal. 5:17.

14:41 «Silər tehiqə uhlawatamsıllar, tehiqə dəm eliwatamsıllar?» — yaki bolmisa: «Əmdi uhlawerisilər, dəm eliwerisilər!» (demək, kinayilik gəp) yaki pəkət: «Əmdi uhanglar, dəm elinglər!».

14:43 Mat. 26:47; Luğa 22:47; Yh. 18:3.

14:45 «Ustaz, ustaz» — «Ustaz» ibranıy tilida «Rabbı» deyilidü.

—ibraniylar arısında adəmning ismini ikki ketim qakirix adəttə inatayın qonguktur həssiyat, alahidə amraklıknı bildürdü.

14:45 2Sam. 20:9.

«Markus»

⁴⁸ Əysa jawabən ularoqa:

— Bir karaqızını tutidioqandək ķılıq-toqmaklarnı kətürüp meni tutkılı kəpsiləroq? ⁴⁹ Mən hər künü ibadəthana höylilirida silər bilən billə bolup təlim berəttim, lekin silər u qaoğda meni tutmidinglər. Lekin bu ixlarning yüz berixi mukəddəs yazmilarda aldin pütülgənlərning əmələgə axuruluxi üçün boldı, — dedi.

⁵⁰ Bu qaoğda, həmməylər uni taxlap ķeqip ketixti. ⁵¹ Pəkət uqisioja kanap rəhət yepinqaqlıwalojan bir yigit uning kəynidin əgixip mangdi. Yax əskərlər uni tutuweliwidi, ⁵² lekin u kanap rəhəttin boxinip, yalingaq peti ulardin ķeqip kətti..

Aliy kengəxmidə sotlinix

Mat. 26:57-68; Luğa 22:54-55, 63-71; Yh. 18:13-14, 19-24

⁵³ Əmdi ular Əysani bax kahinning aldioja elip berixti. Bax kahinlar, barlıq aksakallar bilən Təwrat ustazlırimu u yərgə uning yenioja yiçildi. ⁵⁴ Petrus uningoja taki bax kahinning sarayidiki höylining iqiqiqə yırakṭın əgixip kəldi; u əkarwullar bilən billə otning nurida otsinip olturdu. ⁵⁵ Bax kahinlar wə pütün aliy kengəxma əzalıri Əysani elüməgə məhkum kılıx üçün, guwah-ispat izdidi, əmma tapalmidi. ⁵⁶ Qunki nuroqun kixılər uni ərz kılıp yalojan guwahqlik bərgən bolsimu, ularning guwahqlikları bir-birigə udul kəlməytti. ⁵⁷ Bəzi adəmlər ornidin turup, uning üstidin ərz kılıp yalojan guwahqlik berip:

⁵⁸ — Biz uning: «İnsan kəli bilən yasalojan bu ibadəthanini buzup taxlap, insan kəli bilən yasalmıqan baxka bir ibadəthanini üq kün iqida yasap qıkımən» degənlikini anglidük, — dedi..

⁵⁹ Hətta ularning bu həktiki guwahqliklarımı bir-birigə mas kəlmədi.

⁶⁰ Andin bax kahin həmməylənninq aldida ornidin turup, Əysadin:

— Kəni, jawab bərməmsən? Bular sening üstüngdin zadi қandaq guwahqlikları beriwatidu?

— dəp soridi. ⁶¹ Lekin Əysa xük turup, heqkəndək jawab bərmidi. Bax kahin uni kistap yənə uningdin:

— Sən Mubarək Bolوquning Ooqli Məsihəmusən? — dəp soridi..

⁶² Xundak, mən əzüm, — dedi Əysa, — wə silər keyin İnsan'ooqlining Kudrat Igisining ong yenida olturidioqanlığını wə asmandiki bulutlar bilən kelidioqanlığını kərisilər..

⁶³ Xuning bilən bax kahin tonlirini yırtıp taxlap:

— Əmdi baxka hərkəndək guwahqining nema hajiti? ⁶⁴ Əzüngər bu kupurlukni anglidinglər!

^{14:49} 1Sam. 24:14-15; Zəb. 22:6-7; 69:9; Luğa 24:25

^{14:50} Ayup 19:13; Zəb. 88:8, 18; Zək.13:7

^{14:52} «...uqisioja kanap rəhət yepinqaqlıwalojan bir yigit... lekin u kanap rəhəttin boxinip, yalingaq peti ulardin ķeqip kətti» — birnəqqə xərhilər bu «məlum yax yigit»ni Markusning ezi ikən, dəp karaydu. Bizmu əxulimiz. U muxu yərdə ezinə «mühlis» dəp atıfaydu. Bəlkim u muxu yərdə barlıq kixılərinin Əysadin waz ķeqip uni taxlioqanlığını təkitliməkqi bolidu.

^{14:53} «Bax kahinlar, barlıq aksakallar bilən Təwrat ustazlırimu u yərgə uning yenioja yiçildi» — «uning yenioja» bax kahin Kayafaninq yenioja, demək.

^{14:53} Mat. 26:57; Luğa 22:54; Yh. 18:13,24.

^{14:55} «aliy kengəxma» — ibraniy tilida «Sanhedrin»)

^{14:55} Mat. 26:59; Ros. 6:13.

^{14:58} «İnsan kəli bilən yasalojan bu ibadəthanini buzup taxlap, insan kəli bilən yasalmıqan baxka bir ibadəthanini üq kün iqida yasap qıkımən» — «Yh.» 2:19ni kerüng. Ular Məsihning səzini burmilioqanı.

^{14:58} Mar. 15:29; Yh. 2:19.

^{14:60} Mat. 26:62.

^{14:61} «Sən Mubarək Boluoquning Ooqli Məsihəmusən?» — «Mubarək Boluoqı» — Huda Əzidur.

^{14:61} Yəx. 53:7; Ros. 8:32.

^{14:62} «silər keyin İnsan'ooqlining Kudrat Igisining ong yenida olturidioqanlığını wə asmandiki bulutlar bilən kelidioqanlığını kərisilər» — Təwrat, «Dan.» 7:13ni kerüng.

^{14:62} Dan. 7:13; Mat. 16:27; 24:30; 25:31; Luğa 21:27; Ros. 1:11; 1Tes. 4:16; 2Tes. 1:10; Wəh. 1:7.

^{14:63} «Xuning bilən bax kahin tonlirini yırtıp taxlap...» — bax kahin Əysani «kupurluk kıldı» dəp karap, ezininq buningoja bolojan qəqüxi wə oqəzipini ipadıləx üçün kiymirlərini yırtkan. Əysanıñ ezininq Məsih ikənlilikini etirap kılıxi, uning Hudaşa has hökük wə xəhrət möndidur, degenlikidur. Yənə xuni eytimizki, bax kahinning tonlirini yırtınxıñ ezi Təwrat kanunioja hilap idi («Law.» 10:6, 21:10).

«Markus»

Əmdi buningça nemə dəysilər? — dedi.

Ułarning həmmisi u əlüm jazasioğa buyrulsun, dəp həküm qıkırıxtı. ⁶⁵ Andin bəziliri uningoşa tükürüxkə baxlıdi, yənə uning kezlini tengip, muxtlap: «Kəni, pəyoğambərqilik kılıp bexarət berə!» deyixti. Қarawullarmu uni xapılıq bilən kaqtıldı.

Petrusning Əysadin tenixi

Mat. 26:69-75; Luğa 22:56-62; Yh. 18:15-18, 25-27

⁶⁶ Petrus sarayning təwənki höylisida turoqanda, bax kaḥinning dedəkliridin biri kelip, ⁶⁷ issinip olturoqan Petrusni körüp, uningoşa tikilip karap:

— Sənmu Nasarətlək Əysa bilən billə idingçə, — dedi.

⁶⁸ Lekin u tenip:

— Sening nemə dəwatqanlıqningi bilmidim həm qüxənmidi, — dedi-də, taxķirioja, dərwazining aywinoşa qılıp turdi. Xu əsnada horaz bir qillidi.

⁶⁹ Uni yənə kərgən həlikə dedək yənə u yərdə turoqanlar oja:

— Bu ulardin biri, — degili turdi. ⁷⁰ Petrus yənə inkar kıldı.

Bir'azdin keyin, u yərdə turoqanlar Petruska yənə:

— Bərhək, sən ularning birisən. Qünki sənmu Galiliyəlik ikənsənoqu?! — deyixti.

⁷¹ Lekin u qattik қaroqaxlar bilən կəsəm kılıp:

— Silər dəwatqan həlikə adəmni tonumaymən! — dedi.

⁷² Dəl xu qaoqla horaz ikininqi ketim qillidi. Petrus Əysanıng əzигə: «Horaz ikki ketim qillioquqə, sən məndin üq ketim tanisən» deyən sözünü esigə aldı; wə bularnı oylap yioqlap kətti.

Əysanıng Pilatusning aldida sotlinixi

Mat. 27:1-2, 11-14; Luğa 23:1-5; Yh. 18:28-38

15¹ Ətisi tang etixi bilənla, bax kaḥinlar aksakallar, Təwrat ustazlıri wə pütkül aliy kengəxmidikilər bilən məslihətləxip, Əysani baqlap apirip, waliy Pilatuska tapxurup bərdi.

² Pilatus uningdin:

— Sən Yəhudiylarning padixahimu? — dəp soridi.

U jawabən: — Eytķiningdək, — dedi.

³ Bax kaḥinlar uning üstidin կayta-կaytidin ərz-xikayətlərni kılıxtı. ⁴ Pilatus uningdin yənə:

— Jawab bərməmsən? Қara, ular üstüngdin xunqıwala xikayət kiliwatidu!? — dəp soridi.

⁵ Bırak Əysa yənilə həq jawab bərmidi; Pilatus buningça intayın həyran kıldı..

^{14:65} «bəziliri uningoşa tükürüxkə baxlıdi, yənə uning kezlini tengip, muxtlap: «kəni, pəyoğambərqilik kılıp bexarət bera!» — «Mat.» 26:68da muxu xixləرنинг: «... Kəni bexarət bera, seni kim urdi?» deyixənlilikumu hatirılıdu. «Karawullarmu uni xapılıq bilən kaqtıldı»; yakı «Karawullarmu uni arisioşa eliwlip kaqtıldı».

^{14:65} Ayup 16:10; Yax. 50:6; Yh. 19:3.

^{14:66} Mat. 26:58,69; Luğa 22:55; Yh. 18:16,17.

^{14:69} Mat. 26:71; Luğa 22:58; Yh. 18:25.

^{14:70} «Bərhək, sən ularning birisən. Qünki sənmu Galiliyəlik ikənsənoqu?!» — ularning deyənliri Petrusning tələppuzioşa asasən bolsa kerək. «Mat.» 26:72-73ni kerüng.

^{14:72} «...wə bularnı oylap yioqlap kəttis» — baxlaş birhil tərjimi: «... wə kəngli buzulup yioqlap kətti».

^{14:72} Mat. 26:34,75; Luğa 22:61; Yh. 13:38; 18:27.

^{15:1} Zəb. 2:2; Mat. 27:1; Luğa 22:66; 23:1; Yh. 18:28; Ros. 3:13.

^{15:2} «U jawabən: — Eytķiningdək, — dedi» — əysanıng «əytķiningdək» deyən jawabining grek tilida «Xundak, lekin əhwal dəl sening oyliojniñg dək oması» deyən puriki qılıkıdu.

^{15:2} Mat. 27:11; Luğa 23:3; Yh. 18:33.

^{15:4} Mat. 27:13; Yh. 19:10.

^{15:5} Yax. 53:7

«Markus»

Əysə wə Barabbas

Mat. 27:15-31; Luğa 23:13-25; Yh. 18:39-40; 19:1-16

⁶Hər ketimlik ətüp ketix həytida, halayık կայսիր məhbusni tələp kilsə, waliy uni կոյup berətti.. ⁷Əyni wakitta, zindanda Barabbas isimlik bir məhbus bar idi. U ezi bilən billə topilang kətürgən həmdə topilangda կաtillik kılıqan nəqqəylən bilən təng solanojanidi.. ⁸Halayık qukan-sürən selip waliyin burun həmixə ularoja kılıqinidək yənə xundak kiliqini tiləxti..

⁹Pilatus ularoja:

— Silər Yəhudiylarning padixahını կոյup beriximni halamsıller? — dedi ¹⁰(qünki u bax kahinlarning həsəthorluq tüpəylidin uni tutup bərgənlilikini bilətti). ¹¹Lekin bax kahinlar halayıkni: «Buning ornioja, Barabbasni կոյup bər» dəp tələp kiliqka kükürtti..

¹²Pilatus jawabən ulardin yənə:

— Undak bolsa, silər «Yəhudiylarning padixahı» dəp atiojan kixini կandaq bir tərəp kıl dəwatisilər? — dedi.

¹³— Ular yənə awazini kətürüp: — Uni krestligin! — dəp warkirixatti.

¹⁴Pilatus ularoja: — Nemixka? U nemə rəzillik etküzüptü? — dedi.

Birak ular tehimu ojaljirlifixip:

— Uni krestligin! — dəp warkiraxti. ¹⁵Xunga Pilatus, halayıkni razi kilmakqi bolup, Barabbasni ularoja qıkırıp bərdi. Əysani bolsa կamqılatkandin keyin, krestləx üçün ləxkərlirigə tapxurdi..

Ləxkərlərning Əysani məshirə kilixi

¹⁶Andin ləxkərlər Əysani waliy ordisidiki səynaqə elip kirip, pütün ləxkərlər topini bu yərgə jəm boluxka qakıldı.. ¹⁷Ular uning uqisioja səsün rənglik ton kiydürüxti, andin ular tikənlilik xahqılardın toqçoqan bir tajni bexioja kiygüzdi.. ¹⁸Andin uni mubarəkləp: «Yaxioyayla, i Yəhudiylarning padixahı!» deyixti. ¹⁹Andin bexioja կomux bilən hədəp urup, uningoja կarap tükürüxti wə uning aldida tiz püküp, səjdə kilixti..

²⁰Ular uni xundak mazak kılıqandin keyin, uningdin səsün tonni salduruwetip, uqisioja əz kiymilirini kiydürüdi; andin ular uni krestləx üçün elip qıkixti.

Uning krestlinixi

Mat. 27:32-44; Luğa 23:26-39; Yh. 19:17-19

²¹Kurini xəhəridin boluoğan, Simon isimlik bir kixi yezidin kelip, u yərdin ətüp ketiwatatti (bu kixi İskəndər bilən Rufusning atisi idi). Ləxkərlər uni tutup kelip, əysanıng krestini uningoja məjburiy kətürgüzdi.. ²²Ular Əysani Golgota (tərjimisi, «bax səngək») degən yərgə elip kəldi..

^{15:6} Mat. 27:15; Luğa 23:17; Yh. 18:39.

^{15:7} Mat. 27:16; Luğa 23:19; Yh. 18:40.

^{15:8} «Halayık qukan-sürən selip...» — baxka birhil tərjimisi: «Halayık (waliyning) aldioja kelip...»

^{15:11} Mat. 27:20; Luğa 23:18; Yh. 18:40; Ros. 3:14.

^{15:15} «Əysani bolsa կamqılatkandin keyin...» — Rim imperiyasında jaza կamqılları birnəqqə tasmilik bolup, hərbir tasmisioja կoşuxun wə ustihən parqlılıri bacılanıjan bolidu. Կamqılioğan waktida jazaqə tartılıquqı Yalingaqlinip, yərgə tizləndurulup, ikki yenida turoğan ləxkər uni կamqılaytti.

^{15:15} Mat. 27:26; Yh. 19:1.

^{15:16} «waliy ordisidiki səynaqə» — grek (latin) tilida «praytorium». «ləxkərlər topı» — (grek tilida «kohort») 500-600 kixidin tərkib tapşan.

^{15:16} Mat. 27:27; Yh. 19:2.

^{15:17} «Ular uning uqisioja səsün rənglik ton kiydürüxti» — «sesün rəng» xu qaçda xahanə kiyimning rənggi xundak idi («Mat.» 27:28, «Yh.» 19:2ni körüng). Ular xu «xahanə ton» arkılıqlı əysani «sən padixahmu?!» dəp mazak kilmakçı.

^{15:19} «andin bexioja կomux bilən hədəp urup...» — yaki «andin bexioja հաս bilən hədəp urup...».

^{15:21} «Ləxkərlər uni tutup kelip, əysanıng krestini uningoja məjburiy kətürgüzdi» — «əysanıng kresti» tooqruluk; əysa ezini jazalayıqdan koral bolouğan xu krest (qapras yaqaq)ni yüdüp mengixi kerak idi. U xundak qattık կamqılanıranki, halsirap yüdüp mangalmisa kerək.

^{15:21} Mat. 27:32; Luğa 23:26.

^{15:22} Mat. 27:33; Luğa 23:33; Yh. 19:17.

«Markus»

²³ andin ular uningoja iqix üçün murməkki arilaxturulojan aqqık xarab bərdi; lekin u uni կօբու կիմди..

²⁴ Ular uni krestligəndin keyin, kiyimlirini əzara bəlüxüwelix üçün, hərkəysisining ülüxini bekitixkə hərbir kiyimning üstigə qək taxlıdi. ²⁵ Uni krestligən wakıt künning üqinqi saiti idi..

²⁶ Uni əyibligən xikayətnamidə «Yəhədüylarning padixağı» dəp pütülgənidi..

²⁷ Ular uning bilən təng ikki қaraқinimu krestli, biri ong təripidə, yənə biri sol təripidə idi. ²⁸ Xundak kılıp, mukəddəs yazmilardiki: «U jinayatqılerning katarida sanaldu» degən söz əmalgə axuruldu. ²⁹ U yerdin etkənlər baxlırını qaykixip, uni һaқarətləp:

— Uhuy, sən ibadəthanini buzup taxlap, üq kün iqidə kəytidin yasap qıçıqıqan adəm, ³⁰ əmdi əzüngni kütkuzup kresttin qüxpə bakķına! — deyixti.

³¹ Bax kahinlər bilən Təwrat ustazlırimu əzara xundak məshira kılıp:

— U baxçılarnı kütkuzuptikən, əzini kütkuzalmayıdu. ³² Israilning padixağı bolğan Məsih, əmdi kresttin qüxpə bakşunqu, xuni kərsəklə uningoja etikəd kılımiz! — deyixti. Uning bilən təng krestləngənlərmə uni xundak һaқarətləxti.

Əysaning əlümi

Mat. 27:45-56; Luğa 23:44-49; Yh. 19:28-30

³³ Əmdi künning altınqi saiti kəlgəndə, pütkül zeminni karangoçuluk kaplıdi wə tokkuzinqi saitigiqə dawam kıldı. ³⁴ Tokkuzinqi saettə əysa yukarı awaz bilən: «Eloi, Eloi, lama xawaqtanı?», mənisi: — «Hudayim, Hudayim, meni nemixə taxliwətting?» dəp kəttik nida kıldı..

³⁵ U yerdə turuwaṭqanlarning bəziləri buni anglap:

— Mana, u İlyas pəyojəmbərgə nida kiliwatidu, — deyixti. ³⁶ Ulardin birəylən yügürüp berip, bir parqə bulutni aqqık xarabka qılın, komuxning uqıqə selip uningoja iqtüzüp:

— Tohtap turunglar! Қarap bakaylı, ilyas pəyojəmbər uni qübürgili kelərmikin? — dedi..

³⁷ Əysa kəttik warkırıcı-də, rohını қoyuwətti. ³⁸ Wə xu əsnada ibadəthanining iqtiri pərdisi yukiridin təwəngə ikki parqə bəltüp yirtildi..

³⁹ Əmdi uning udulida turoqan yüzbəxi uning қandak nida kılıp rohını қoyuwətkənlilikini kərüp:

15:23 ... ular uningoja iqix üçün murməkki arilaxturulojan aqqık xarab bərdi; lekin u uni կօբու կիմdi» — krestkə mihlinidiojanlarla aqrıknı pəsətyik məksitidə dora arilaxturulojan xarab berilidikən. Bırak əysa rət kıldı.

15:24 «hərkəysisinin ülüxini bekitixkə hərbir kiyimning üstigə qək taxlıdi» — yaki «hərkəysisining ülüxini bekitixkə kimiymlri üçün qək taxlıdi».

15:24 Zəb. 22:18; Mat. 27:35; Luğa 23:34; Yh. 19:23.

15:25 «künning üqinqi saiti» — həzirki wakıt bolsa, ətigən saat tokkuz idı.

15:26 «Uni əyibligən xikayətnamidə «Yəhədüylarning padixağı» dəp pütülgənidi» — bu xikayətnamə uning bexining yukiri təripigə təqibilənəndi («Mat.» 27:37).

15:26 Mat. 27:37; Luğa 23:38; Yh. 19:19.

15:28 «U jinayatqılerning katarida sanaldu» — «Yəx.» 53:12.

15:28 Yəx. 53:12; Luğa 22:37.

15:29 Zəb. 22:7-8; 69:19-22; 109:25; Mat. 27:39; Luğa 23:35; Yh. 2:19.

15:33 «künning altınqi saiti kəlgəndə, pütkül zeminni karangoçuluk kaplıdi wə tokkuzinqi saitigiqə dawam kıldı» — həzirki wakıt sistemisi boyıqə muxu halət qüx waktidin (saat on ikkiddin) baxlap saat üqkiqə dawam kıldı.

15:33 Mat. 27:45; Luğa 23:44.

15:34 «Tokkuzinqi saettə» — həzirki wakıt bolsa saat üqlərdə. «Eloi, Eloi, lama xawaqtanı?», mənisi: — «Hudayim, Hudayim, meni nemixə taxliwətting?» — «Zəb.» 1:22-ni kərүng.

15:34 Zəb. 22:1-2; Mat. 27:46.

15:36 Zəb. 69:21; Yh. 19:29.

15:37 «əysa... rohını қoyuwətti» — «rohını қoyuwətti» degənnəng baxka birhil tərjimisi «Əysa... timikini tohtattı».

15:38 ... xu əsnada ibadəthanining iqtiri pərdisi yukiridin təwəngə ikki parqə bəltüp yirtildi» — bu pərdə ibadəthanidikə əng mukəddəs jayın mukəddəs jaydır ayırıp turidiqan pərdə bolup, uning yirtılıxı insanların Hudanıng alıqıza baridiojan yolinin əysanıng əlümi bilən eqilojanlığını bildürirdi (ibadəthanidikə «mukəddəs jay»ni sırttiki höylidin ayriydiqan yənə bir «sırtki pərdə» bar idi, lekin bunı kərsitx üzün adəttə baxka ataloju ixilitildi).

15:38 2Tar. 3:14; Mat. 27:51; Luğa 23:45.

«Markus»

— Bu adəm həkikətən Hudanıng oqlı ikən! — dedi..

⁴⁰ U yerdə yənə bu ixlarqa yırakṭın kərap turuwatkan birnəqqə ayallarmu bar idi. Ularning arısında Magdallıq Məryəm, kiqik Yakup bilən Yosəning anisi Məryəm wə Salomilar bar idi. ⁴¹ Ular əslidə Əysə Galiliyə əlkisidə turojan wakıttı uningoja əgixip, uning hizmitidə boloşanlar idi; bulardın baxşa uning bilən Yerusalem oja birgə kəlgən yənə nuroğun ayallarmu uning əhwalıja kərap turatti.

Əysanıng dəpnə kılınıxi

Mat. 27:57-61; Luğa 23:50-56; Yh. 19:38-42

⁴² Kəqkuruń kirip kaloqanda («təyyar lax künü», yəni xabat künining aldinkı künü boloqqa), ⁴³ aliy kengəxmİning tolimu metiwar əzasi, Arimatyalıq Yusüp bar idi. Umu Hudanıng padixaḥlıkını kütüwatkan bolup, jür'at kılıp walıy Pilatusning aldioja kirip, uningdin Əysanıng jəsítini berixni tələp kıldı. ⁴⁴ Pilatus Əysanıng allıkaqan əlgənlikigə həyran boldı; u yüzbexini qakırıp, uningdin Əysanıng əlginigə heli wakıt boldimu, dəp soridi. ⁴⁵ Yüz bexidin əhwalını ukğandan keyin, Yusüp kə jəsətni bərdi. ⁴⁶ Yusüp esil kanap rəht setiwlip, jəsətni kreſtin qüxürüp kanap rəhətta kepənlidi wə uni kiyada oyuloşan bir kəbriga koydi; andin kəbrininq aqzıja bir taxni domilitip koydi.

⁴⁷ Wə Magdallıq Məryəm bilən Yosəning anisi Məryəm uning koyuloşan yerini kərūwaldı.

Əysə elümđin tirilidu

Mat. 28:1-8; Luğa 24:1-12; Yh. 20:1-10

16¹ Xabat künü etüxi bilənla, Magdallıq Məryəm, Yakupning anisi Məryəm wə Salomilar berip Əysanıng jəsítigə sürüx üçün huxpuraklıq buyumlarnı setiwaldı. ² Həptining birlinqi künü ular bək baldur, tang səhərdə ornidin turup, kün qıqxı bilən kəbriga bardı. ³ Ular əzara: «Bizgə kəbrininq aqzidiki taxni kim domilitixip berər?» deyixti. ⁴ Lekin ular baxlırını kötürüp əriwidi, taxning bir yanoja domilitiwtiginini kərdi — əslidə u tax nahayiti yooşan idi. ⁵ Ular kəbriga kirkəndə, ong tərəptə olturojan, ak ton kiygən, yax bir adəmni kərdi, wə kattik dəkkə-dükkigə qüxti.

⁶ Lekin u ularqa:

— Dəkkə-dükkigə qüxmənglər. Silər krestləngüqi Nasarətlik Əysani izdəwatisilər. U tirildi, u bu yerdə əmas. Mana ular uni koyojan jay! ⁷ Lekin beringlar, uning muhlislirioja wə Petruska: «U Galiliyəgə silərdin awwal baridikən; u silərgə eytkinidək, silər uni xu yərdə kəridikənsilər» dənglər, — dedi.

15:39 Mat. 27:54; Luğa 23:47.

15:40 «Yosəning anisi Məryəm» — «Mat.» 27:56da «Yüsüpning anisi Məryəm».

15:40 Mat. 27:55; Luğa 23:49.

15:41 Luğa 8:2, 3.

15:42 «təyyar lax künü» — adətə xabat künining aldinkı künini kərsitidü. Xabat künidə hərkəndə ixləx (məsilən otun terix, ot yekix, hemir yuquruis katarlıklar) man'ı kiliqnaqqa, xabat kündidiki barlıq tamaklarnı andinkı künü, yəni jüme künida təyyar lax kerək idi. Uning üstügə, kaidə boyiq, əltürülənlərinin jəsiti xabat künidə kresttə kəlsa bolmayıttı («Kan.» 21:23n kərüng).

15:42 Mat. 27:57; Luğa 23:50; Yh. 19:38.

15:46 Mat. 12:40; 26:12; 27:60; Luğa 23:53.

16:1 «Xabat künü etüxi bilənla» — xabat künü xənbə künü kəqta kün petixi bilən baxlinatti. ... **... Əysanıng jəsítigə sürüx üçün huxpuraklıq buyumlarnı setiwaldı»** — yaki «Əysanıng jəsítigə sürüx üçün huxpuraklıq buyumlarnı setiwalənənidir». Bu ixtə karıojanda, ayallar uning elümđin tiriliqdoqanlığını heq oylap bəkmiojanıdır!

16:1 Mat. 28:1; Luğa 24:1; Yh. 20:1.

16:2 «həptining birlinqi künü» — yəni yəkxənbə künü.

16:5 Mat. 28:2; Yh. 20:12.

16:6 Mat. 28:5; Luğa 24:5.

16:7 «...beringlar, uning muhlislirioja wə Petruska: «U Galiliyəgə silərdin awwal baridikan; u silərgə eytkinidək, silər uni xu yərdə kəridikənsilər» dənglər» — Markus biwasitə demigini bilən həmmimiz bu sezlığıqi «yax adəm»ni pərixtə dəp bilimiz (5-ayətni kərüng).

16:7 Mat. 26:32; 28:10; Mar. 14:28; Ros. 1:3; 13:31; 1Kor. 15:5.

«Markus»

⁸ Ular kəbridin qikipla bədər қaqtı. Ularnı titrək besip hoxini yokitay degənidi; bək körküp kətkəqkə, həqkimgə həqnemini eytmidi..

Əysanıng magdallıq Məryəmə kərünüxi

Mat. 28:9-10; Yh. 20:11-18; Luğa 24:13-35

⁹ Əysa həptining birinqi küni tang səhərdə tirilgəndin keyin, awwal Magdallıq Məryəmə keründi. U əslidə uningdin yətta jinni həydiwətkənidi. ¹⁰ Məryəm qikip, matəm tutup yiqlixip turoğan, burun uning bilən billə bolqanlaroqa həwər bərdi. ¹¹ Uning tırık ikənlikini wə Məryəmə kərungənlilikini anglıqanda, ular ixənmidi.

Əysanıng ikki muhlisiqə kərünüxi

¹² Bu ixlardın keyin, u ularning iqidiki yeziqə ketiwatqan ikkiyləngə baxka siyakta keründi..

¹³ Bularmu kələjanlarning yenioja қayıtip, ularoqa həwər kələjan bolsimu, lekin ular bularojimu ixənmidi.

Əysanıng on bir muhlisiqə kərünüxi

Mat. 28:16-20; Luğa 24:36-49; Yh. 20:19-23; Ros. 1:6-8

¹⁴ Andin on birəylən dastihanda olturnup ojizaliniwatqanda, u ularoqa keründi wə ularning etikadsızlıkı wə tax yürəklili üçün ularnı tənbih berip əyiblidı; qünki ular əzining tirilginini kərgənlərgə ixənmigənidi..

¹⁵ U ularoqa mundaq dedi:

— Pütkül jaħanoja berip, yaritiloquqlarning hərbirigə hux həwərni jakarlanglar. ¹⁶ Etikad kılıp, qəmildürüxnı kəbul kələjanlar kutkużulidu. Etikad kilmiojanlar bolsa gunahka bekitilidu..

¹⁷ Etikad kələjanlarning izliriqə muxundak mejizilik alamatlər əgixip həmrəh bolidu: — ular Mening namim bilən jinlarnı həydiwetidu; ular yengi tillarda sezləydu, ¹⁸ ular yılamları kollirida tutidu, hərkəndək zəhərlilik nərsini iqsimi, ularoqa zərər yətküzəməydi; kollirini bimarlaroqa təvküzüp қoysa, kesəlliri sakıyp ketidu..

^{16:8} «həqkimgə həqnemini eytmidi» — mənisi, bəlkim muhlisliridin baxka həqkimgə eytmidi (məsilən, «Mat.» 28:8, 10ni kerüng).

^{16:8} Mat. 28:8; Luğa 24:9; Yh. 20:18.

^{16:9} «Əysa həptining birinqi küni tang səhərdə tirilgəndin keyin, awwal magdallıq Məryəmə keründi. U əslidə uningdin yətta jinni həydiwətkənidi...» — 9-20-ayətlər ikki ədəmiy keçürənidən baxka, həmmə keçürənlərdən teplidü. Biz ularning «Markus»ning həkikiyi bir hissə ikənlilikgə heq gumanımız yok; birək muxu yerdə səhhipə qəklimisidin toluk ispat kəltürelməymiz. İngilizqə bilidiqən okurmənlarning «Den Burgon»ning ««Markus»ning ahirki on ikki ayətləri» deyən kitabını Internettin tapalaydırojanlılığıq ixinimiz.

^{16:9} Luk. 8:2; Yh. 20:14,16.

^{16:12} Luk. 24:13.

^{16:14} Luk. 24:36; Yh. 20:19; 1Kor. 15:5.

^{16:15} Mat. 28:19; Yh. 15:16.

^{16:16} Yh. 3:18; 12:48.

^{16:17} «yengi tillar» — demek ezi egenmigən tillar. «Ros.» 2:4-11ni, «1Kor.» 12-, 14-babni wə munasiwətlük izahatlarnı kerüng.

^{16:17} Luk. 10:17; Ros. 2:4; 5:16; 8:7; 10:46; 16:18; 19:6,12.

^{16:18} «ular yılamları kollirida tutidu...» — məsilən, «Ros.» 28:3-6ni kerüng. «Etikad kələjanlarning izliriqə muxundak mejizilik alamatlər əgixip həmrəh bolidu... ... kollirini bimarlaroqa təvküzüp қoysa, kesəlliri sakıyp ketidu» — enikkı, etikad kələjanlıq üçün «mejizilik alamatlər» Məsihəkə iman-ixənq kəltürgəndin keyinla kelidu («muxundak mejizilik alamatlər əgixip həmrəh bolidu» (17-ayət)). «Alamatlərni kersəm, andin ixinimən» deyəqlilər hərdaim kəp, əlwəttə.

^{16:18} Luk. 10:19; Ros. 28:5, 8.

«Markus»

Əysanıng asmanoja kətürülüxi

Luka 24:50-53; Ros. 1:9-11

¹⁹ Xunga Rəb ularoja bu səzlərni kılıp bolqandan keyin, asmanoja kətürüldi, Hudanıng ong yenida olturdu. ²⁰ Muhlislar qıkıp, hər yərgə berip hux həwərni jakarlap yürdi. Rəb ular bilən təng ixləp, səz-kalamioja həmrah bolup əgəxkən möjizilik alamətlər bilən uningoja ispat bərdi.

16:19 «Xunga Rəb ularoja bu səzlərni kılıp bolqandan keyin, asmanoja kətürüldi, Hudanıng ong yenida olturdu» — «xunga» — Rəb wadə kılqan «möjizilik alamətlər» pəkət Müqəddas Roh arkılıq bolattı; u arxka kətürülməğən bolsa, Müqəddəs Roh kełelməyətti. Xunga (Əz sez-kalamini isxpatlaydıqan möjizilik alamətlərni mumkin kılıx üçün) u ərxka kətürülməsə bolmayıttı.

16:19 Luka 24:50,51; Ros. 1:9.

16:20 «Rəb ular bilən təng ixləp...» — bəzi kona keçürmilərdə «Rəb Əysa ular bilən təng ixləp...» deyilidu.

16:20 Ros. 1:2; 14:3; 1Tim. 3:16; Ibr. 2:4.

Қоxумqə səz

«Markus»tiki bəzi muhım temilar «Matta» degən bayandimu tepilidu. Biz «Matta»diki «köxumqə səz»imizdə bu temilar üstidə azraq tohtaldı. Əlbuki, biz muxu yerdə okurmənlərning diķitini Məsihning 8:19-21də hatirləngən bayanıqə tartmakqımız: —

«Bəx ming kixigə bəx nanni oxtuqinimda, parqılarqa lik tolojan қanqə kiqik sewətni yiqliwalinglar? — dedi.

— On ikkini, — jawab bərdi ular.

— Yəttə nanni tət ming kixigə oxtuqinimda, parqılarqa lik tolojan қanqə sewətni yiqliwalinglar? — dedi u.

— Yəttini, — jawab bərdi ular.

U ularoja:— Undakta, қandaqsığa silər tehi qüxənməysilər? — dedi».

Bu səz Markuska (bəlkim Petrus arkilik) qongkur təsir yətkü zgən boluxi mumkin. Ajayib bir ix xuki, u biz üçün yazojan bayanida Əysanıng on tokkuz (on ikki + yəttə) alahidə məjizisini hatirlılgən (təngdixi yok məjizə, uning elüp tirilixi buningdin sirt, əlwəttə). Bular təwəndidikidək: —

«Markus»ta hatirləngən on tokkuz alahidə məjizə

- (1) Napak roh qaplaxkən adəm (1:10-28)
- (2) Simonning keynanisi (1:29-31)
- (3) Mahaw kesili bar adəmni sakayıtxı (1:40-45)
- (4) Paləqni sakayıtxı (2:1-12)
- (5) Koli kürup kətkən adəm (3:1-6)
- (6) Borannı pəsəytxı (4:35-41)
- (7) «Koxun» degən kixi (5:1-20)
- (8) Yairusning kizi (5:21-24, 35-43)
- (9) Hun təwrəx kesili bar ayal (5:25-34)
- (10) Bəx ming adəmni qızalandurux (6:35-44)
- (11) Dengiz üstidə mengix (6:52)
- (12) Suriyadiki ayalning kizi (7:24-30)
- (13) Gas wə gaqa adəm (7:31-37)
- (14) Tət ming adəmni qızalandurux (8:1-9)
- (15) Bəyt-Saidadiki kor adəmni sakayıtxı (8:22-26)
- (16) Məsihning siyakınını ezbırıxi (9:1-13)
- (17) Jin qaplaxkən oşqul bala (9:14-29)
- (18) Kor bolovan Bar-Timaus (10:46-52)
- (19) Ənjür dərihgə lənət okux (11:12-14, 19-25)

Rəbbimiz bu 19 karamət məjizidin baxka nuroqunlioqan məjizilərni yaratkan («Yh.,» 20:30).

Ixinimizki, Markus Məsihning yukiriki səzidə tiləqə elinoğan xu «on tokkuz siwət nan parqılırları»nı eż bayanıda təswirligən on tokkuz məjizigə ohxitidu. Markus bizgə, uning bayanidiki bu on tokkuz məjizini əməliyəttə «pəkət Məsihning məjizilirining lik baylikləroja

«Markus»

toloqan həzinisidin exip taxşan azraқ «parqılırı» halas», deməkqi. Kədirlik oğurmənmu muxundakı bir «parqə»gə möhtaj boldimu? Nemixkə uningdin tiləxni keqiktürisiz?